

2405y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 2405Y Dövlət qulluğu**

1 Dövlət qulluğu nədir?

- ☐ Heç biri
- ☒ AR Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir
- ☐ AR Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində siyasi vəzifəlilərin öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir
- ☐ AR Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində əmək kollektivlərinin öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir
- ☐ AR Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində siyasi partiya rəhbərlərinin öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir

2 Dövlət qulluğu anlayışı dövlət hakimiyyət orqanlarında qanunvericiliklə yaradılmış inzibati vəzifələri tutan dövlətin məqsəd və funksiyalarını həyata keçirən əməyi dövlət büdcəsindən ödənilən vətəndaşların peşəkar fəaliyyətidir”- bu fikir kimə məxsusdur

- ☐ Heç biri
- ☒ Əli Rzayev
- ☐ Nəsirəddin Tusi
- ☐ Fətəli Xan Toyski
- ☐ Belə bir deyim yoxdur

3 İnzibati hakimiyyət kimlər tərəfindən həyata keçirilir

- ☐ Heç biri
- ☒ İnzibati rəhbərlik
- ☐ İctimai birliklər
- ☐ Siyasi rəhbərlik
- ☐ Qeyri hökumət təşkilatları

4 Siyasi hakimiyyət kimlər tərəfindən həyata keçirilir

- ☐ Heç biri
- ☒ Siyasi rəhbərlik
- ☐ İnzibati rəhbərlik
- ☐ İctimai birliklər
- ☐ Qeyri hökumət təşkilatları

5 “İdarəetmə” anlayışından imtina edilməsi dövlət aparatı daxilində əməyin hansı bölgüsü ilə əvəz olunmuşdur

- ☐ heç biri
- ☒ hakimiyyət
- ☐ təşkilətmə
- ☐ nəzarət
- ☐ planlaşdırma

6 Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin fərmanı ilə “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyası” hansı tarixdə yaradılmışdır

- ☐ 27 dekabr 1998-ci il
- ☒ 29 dekabr 1998-ci il
- ☐ 26 dekabr 1998-ci il
- ☐ 28 dekabr 1998-ci il
- ☐ 30 dekabr 1998-ci il

7 Dövlət aparatını dövlət qulluğu ilə əlaqələndirən element hansıdır

- ☐ heç biri
- ☒ dövlət vəzifəsi
- ☐ dövlət qulluqçusu
- ☐ dövlət borcu
- ☐ dövlət fəaliyyəti

8 Dövlət-dövlət aparatı-dövlət orqanı-dövlət vəzifəsi-dövlət qulluğu-dövlət qulluqçusu sxemi üzrə fəaliyyət özündə nəyi etivə edir

- ☐ heç nəyi
- ☒ dövlət mexanizmini
- ☐ nəzarət prosesini
- ☐ siyasi prosesini
- ☐ icra hakimiyyətini

9 Dövlətin vəzifə və funksiyalarını həyata keçirmək üçün dövlət aparatının dəyişməyə, inkişafa, təkmilləşməyə yönəlmiş hərəkət sistemi nə adlanır

- ☐ heç biri
- ☒ dövlət mexanizmi
- ☐ ali hakimiyyət
- ☐ dövlət prosesini
- ☐ icra mexanizmi

10 “Rusiya Federasiyasının dövlət qulluğunun əsasları haqqında” Qanunda dövlət qulluğuna dövlət orqanlarının fəaliyyətini təmin edilməsinə necə fəaliyyət kimi baxılır

- ☐ heç biri
- ☒ peşəkar fəaliyyət
- ☐ tam peşəkar fəaliyyət
- ☐ qeyri peşəkar fəaliyyət
- ☐ natamam peşəkar fəaliyyət

11 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı neçənci ildə imzalanmışdır

- ☐ 26 iyun 2000-ci il
- ☒ 29 dekabr 2000-ci il
- ☐ 28 mart 2000-ci il
- ☐ 21 iyul 2000-ci il
- ☐ 23 noyabr 2000-ci il

12 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu neçə fəsildən ibarətdir

- ☐ 9 fəsildən
- ☒ 6 fəsildən
- ☐ 5 fəsildən
- ☐ 7 fəsildən
- ☐ 8 fəsildən

13 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu neçə maddədən ibarətdir

- ☐ 37 maddə
- ☒ 35 maddə
- ☐ 34 maddə
- ☐ 36 maddə
- ☐ 33 maddə

14 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu neçənci ildə qəbul olunmuşdur

- ☐ 21 avqust 2000-ci il
- ☒ 21 iyul 2000-ci il
- ☐ 29 dekabr 2000-ci il
- ☐ 21 sentyabr 2000-ci il
- ☐ 21 may 2000-ci il

15 “Rusiya Federasiyasının dövlət qulluğunun əsasları haqqında” Qanunun qəbul olunduğu tarixi tapın

- ☐ 1995-ci ilin iyun ayında
- ☒ 1995-ci ilin iyul ayında
- ☐ 1995-ci ilin fevral ayında
- ☐ 1995-ci ilin mart ayında
- ☐ 1995-ci ilin may ayında

16 Ukrayna Respublikasının “Dövlət qulluğu haqqında” Qanunu aşağıdakı tarixlərdən hansında qəbul olunmuşdur

- ☐ 1993-cü ilin sentyabında
- ☒ 1993-cü ilin dekabrında
- ☐ 1993-cü ilin avqustunda
- ☐ 1993-cü ilin noyabrında
- ☐ 1993-cü ilin martında

17 Belarus Respublikasında “Dövlət aparatında qulluğun əsasları haqqında” Qanun hansı tarixdə qəbul olunmuşdur

- ☐ fevral 1993-cü il
- ☒ mart 1993-cü il
- ☐ may 1993-cü il
- ☐ aprel 1993-cü il
- ☐ iyun 1993-cü il

18 Aşağıdakı ölkələri illər üzrə dövlət qulluğu ilə əlaqədar qanunun yaranması ardıcılığına uyğun sıralayın

- ☐ Ukrayna Respublikası, Rusiya Federasiyası, Azərbaycan Respublikası, Belarus Respublikası
- ☒ Belarus Respublikası, Ukrayna Respublikası, Rusiya Federasiyası, Azərbaycan Respublikası
- ☐ Rusiya Federasiyası, Belarus Respublikası, Azərbaycan Respublikası, Ukrayna Respublikası
- ☐ Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Ukrayna Respublikası
- ☐ Rusiya Federasiyası, Azərbaycan Respublikası, Belarus Respublikası, Ukrayna Respublikası

19 Dövlət idarəetməsinin effektivliyi ibarət olmalıdır. 1. Dövlət mexanizminin təkmil olunmasından; 2. Dövlət mexanizmini yüksək peşəkarlıqla idarə etməyi bacaran dövlət qulluqçularından; 3. Müxalifət partiyalarının idarəetmədə rolundan 4. Hakimiyyətdən; 5. Qeyri hökumət təşkilatlarının nüfuzundan

- ☐ 3,4,5
- ☒ 1,2
- ☐ 2,3,4
- ☐ 1,5
- ☐ 1,2,5

20 Siyasi hakimiyyət kimlər tərəfindən həyata keçirilir.

- ☐ Heç biri
- ☒ Siyasi rəhbərlik
- ☐ İnzibati rəhbərlik
- ☐ Dövlət qulluğu
- ☐ Xalq kütlələri

21 Dövlət hakimiyyətinin funksiyalarına görə növləri aşağıdakılardan hansılardır. 1. Siyasi 3. İqtisadi 2. Sosial 4. İnzibati 5. Ekoloji

- ☐ 2,3,5
- ☒ 1,4
- ☐ 1,3,4
- ☐ 3,5
- ☐ 1,2,3

22 İdarəetmə anlayışının düzgün cavıbı aşağıdakılardan hansıdır?

- ☐ Heç biri
- ☒ İdarəetmə fəaliyyətdir və nə etmək? sualına cavab verir
- ☐ İdarəetmə nə? sualına cavab verir, dinamikdir
- ☐ İdarəçilik fəaliyyətdir
- ☐ İdarəçilik nə etmək? sualına cavab verir

23 Dövlətçilik sisteminin elementləri:

- ☐ Vətəndaş, xalq, dövlət hakimiyyəti
- ☒ Dövlət, dövlət aparatı, dövlət idarəetməsi
- ☐ Dövlət, dövlət aparatı, dövlət vəzifəsi
- ☐ Dövlət, dövlət hakimiyyəti, dövlət qulluğu
- ☐ Dövlət aparatı, vətəndaş cəmiyyəti, dövlət qulluqçusu

24 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu hansı məsələləri tənzimləyir?

- ☐ heç biri
- ☒ Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri
- ☐ dövlət qulluqçularının sosial məişət vəziyyəti ilə bağlı məsələləri
- ☐ dövlət qulluqçuları arasında yaranan mülki-hüquq münasibətləri
- ☐ dövlət orqanları arasında yaranan qarşılıqlı fəaliyyət ilə bağlı məsələləri

25 Dövlətin yaranması haqqında patriarxal nəzəriyyə kimə məxsusdur

- ☐ Engels
- ☒ Aristotel
- ☐ Demokrit
- ☐ Platon
- ☐ Protaqor

26 Dövlətin yaranması haqqında ideal dövlət konsepsiyası kimə məxsusdur

- ☐ Rikardo
- ☒ Platon
- ☐ Demokrit
- ☐ Aristotel
- ☐ Protaqor

27 Dövlət öz məqsəd və vəzifələrini hansı funksiyası vasitəsi ilə reallaşdırır

- ☐ heç biri
- ☒ dövlət idarəetməsi
- ☐ siyasi rəhbərlik
- ☐ siyasi hakimiyyət
- ☐ siyasi quruluş

28 Siyasi rəhbərliyin dövlət qulluğundan fərqlənməsi praktikası kimin doktrinasına əsaslanır

- ☐ Core Buşun
- ☒ Vüdro Vilsonun
- ☐ Əl Fərabinin
- ☐ Nəsrəddin Tusinin
- ☐ Maks Veberin

29 Siyasi hakimiyyət aşağıdakılardan hansılar vasitəsi ilə həyata keçirilir

- ☐ heç biri
- ☒ siyasi rəhbərlik
- ☐ ümumi rəhbərlik
- ☐ ictimai rəhbərlik
- ☐ kollegial rəhbərlik

30 Aşağıdakılardan hansı dövlət hakimiyyətinin funksiyalarına görə tərkib hissəsidir

- ☐ heç biri
- ☒ inzibati və siyasi funksiya
- ☐ siyasi və ideoloji funksiya
- ☐ inzibati funksiya
- ☐ iqtisadi və humanitar funksiya

31 Dövlət hakimiyyətinin funksiyalarına görə tərkib hissələrini göstərin

- ☐ kommunikasiya funksiyası
- ☒ inzibati və siyasi funksiya
- ☐ motivasiya funksiyası
- ☐ planlaşdırma funksiyası
- ☐ ədalətli qərar qəbul etmə funksiyası

32 Dövlət hakimiyyəti funksiyalarına görə neçə tərkib hissəsindən ibarətdir

- ☐ beş
- ☒ iki
- ☐ üç
- ☐ bir
- ☐ dörd

33 Dövlət qulluğunun vahid sisteminə aşağıdakılardan hansı aid deyil

- ☐ Dövlət qulluğu
- ☒ Dövlət müəssisələri
- ☐ Dövlət aparatı
- ☐ Dövlət orqanları
- ☐ Dövlət idarəetməsi

34 Dövlət öz tarixi boyu cəmiyyətə münasibətdə hansı funksiyanı yerinə yetirir

- ☐ ictimai funksiyanı
- ☒ idarəetmə funksiyasını
- ☐ təhlil funksiyasını
- ☐ iqtisadi funksiyanı
- ☐ sosial funksiyasını

35 Dövlət aparatını nə formalaşdırır

- ☐ İctimai orqanların aparatları
- ☒ Dövlət orqanları sistemi və onun ştatlı işçiləri
- ☐ İcra hakimiyyəti orqanları və mütəxəssislər

- ☐ Heç biri
- ☐ İcra strukturları

36 Ən kiçik dövlət aparatı hansı Şimali Azərbaycan xanlığında möcud olmuşdur?

- ☐ Heç biri
- ☒ Bakı
- ☐ İrəvan
- ☐ Naxçıvan
- ☐ Qaradağ

37 Naxçıvan xanlığında polis idarəsi kimlərə etibar edilirdi?

- ☐ heç biri
- ☒ Dargə və əsasbaşıya
- ☐ əsasbaşı və eşikağasına
- ☐ Dargə və eşikağasına
- ☐ ordu bölgələrinə

38 Qarabağ xanlığının idarə olunmasında xanın ən yaxın köməkçisi kim hesab olunurdu?

- ☐ Heç biri
- ☒ Vəzir
- ☐ Məmur
- ☐ Sədr
- ☐ Xəzinəəğası

39 Azərbaycan xanlıqlar dövrü dövlət aparatı Şimali Azərbaycan ərazisində yerləşən xanlıqlardan hansında daha böyük olmuşdur?

- ☐ heç biri
- ☒ Qarabağ
- ☐ İrəvan
- ☐ Naxçıvan
- ☐ Bakı

40 Azərbaycan xanlıqlarından hansında bəy və məlik titulları irsən keçirdi?

- ☐ heç biri
- ☒ Qarabağ
- ☐ Naxçıvan
- ☐ İrəvan
- ☐ Bakı

41 Azərbaycan xanlıqlar dövrü ayrı-ayrı feodallara məxsus torpaq sahələri necə adlanırdı?

- ☐ Heç biri
- ☒ Mülk
- ☐ Vəqf
- ☐ Xəzinə
- ☐ Xalisə

42 Azərbaycan xanlıqlarında xan ailəsinə məxsus torpaqlar necə adlanırdı?

- ☐ Heç biri
- ☒ Xalisə torpaqları
- ☐ Xalisə torpaqları
- ☐ Mülk torpaqları
- ☐ Dövlət torpaqları

43 Azərbaycan xanlıqları inzibati-ərazi quruluşu baxımından nəyə bölünürdü?

- ☐ Vilayətlərə
- ☒ Mahallara
- ☐ Bəylərbəyliyə
- ☐ Kəndlərə
- ☐ Şəhərlərə

44 Azərbaycanın xanlıqlar dövründə əhalinin sosial tərkibi kimlərdən ibarətdir?

- ☐ Heç biri
- ☒ İmtiyazlı təbəqə, din xadimləri, vergi verənlər
- ☐ Sənətkarlar, dini xadimləri, vergi verənlər
- ☐ İmtiyazlı təbəqə, din xadimləri, orduda çalışanlar
- ☐ Sənətkarlar, din xadimləri, imtiyazlı təbəqə

45 Azərbaycan xanlıqlar dövründə xanın yaxın köməkçisi kim idi?

- ☐ Naib
- ☒ Baş vəzir
- ☐ İmtiyazlı təbəqə
- ☐ Qolbəyi
- ☐ Sərdar

46 Azərbaycan xanlıqlarında əhalinin sosial tərkibi neçə qrupa bölünmüşdür:

- ☒ 3
- ☐ 5
- ☐ 6.0
- ☐ 2.0
- ☐ 4.0

47 Azərbaycan Səfəvilər dövlətində bəylərbəyliyə tabe vilayətlərin hakimləri necə adlanırdı?

- ☐ Heç biri
- ☒ Qolbəyi
- ☐ Sultan
- ☐ Xan
- ☐ Əmir

48 Səfəvilər dövlətində şah ailəsinin mülkü hesab olunan mülkiyyət forması necə adlanırdı:

- ☐ Mülk
- ☒ Xassə
- ☐ Divan
- ☐ Tiyl
- ☐ Vəqf

49 XV əsr Azərbaycan Səfəvilər dövlətində maliyyə işlərinə kim həyata keçirirdi:

- ☐ Bəylərbəyi
- ☒ Vəzir
- ☐ Vəkil
- ☐ Mövlana
- ☐ Əmir

50 Səfəvilər dövlətində bəylərbəyilər kim tərəfindən təyin olunurdu?

- ☐ Baş əmir

- ☒ Hərbi əyanlar
- ☐ Hacıb
- ☐ Divan
- ☐ Şah

51 Səfəvilər dövlətində vəqfləri idarə edən dini təsisatın başında kim dayanırdı

- ☐ dərviş
- ☒ sədr
- ☐ şeyx
- ☐ axund
- ☐ mürid

52 Səfəvilər dövlətində idarəetmə işlərində şahdan sonra ikinci şəxs kim sayılırdı

- ☐ heç biri
- ☒ vəkil
- ☐ əmirül-üməra
- ☐ vəzir
- ☐ sədr

53 Səfəvilər dövlətində dövlət torpaqlarını və şah ailəsinin mülklərini idarə edən qurum necə adlanırdı

- ☐ heç biri
- ☒ divani-məmalik və divani-xassə
- ☐ divani-məmləkət və divani-əyalət
- ☐ divani-əmirlik və divani-vilayət
- ☐ divani-əyalət və divani-vilayət

54 Ərazisi iki hissəyə - divan vilayətlərinə və xassə vilayətlərinə, yəni dövlət torpaqlarına və şah ailəsinin mülklərinə bölünən dövlət aşağıdakılardan hansıdır

- ☐ Ağqoyunlu
- ☒ Səfəvilər
- ☐ Rəvvadilər
- ☐ Şirvanşahlar
- ☐ Sacilər

55 Səfəvilər dövlətində şahın yanında məşvərətçi səslə dövlət aparatında yüksək mövqe tutan şəxslərdən və Azərban tayfalarının ən nüfuzlu əmirlərindən ibarət fəaliyyət göstərən qurum necə adlanırdı

- ☐ qurultay
- ☒ dövlət şurası
- ☐ məclis
- ☐ divan
- ☐ əmirlik

56 Səfəvilər dövlətində mövcud olmuş Dövlət Şurasının tərkibi neçə nəfərdən ibarət olmuşdur

- ☐ 6.0
- ☒ 12
- ☐ 14.0
- ☐ 10
- ☐ 8.0

57 Səfəvilər dövlətində idarəetmə aparatı:

- ☐ Dövlətin başçısı din xadimi idi
- ☒ Dövlətin başçısı şah idi

- ☐ Dövlətin başçısı əmir idi
- ☐ Dövlətin başçısı elxan titulu daşıyırdı
- ☐ Səfəvilər dövlətində maliyyə sistemini böyük hacib idarə edirdi

58 Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mərkəzi idarə aparatında dövlət gəlirlərini, maliyyə sistemini idarə edən həmçinin xarici ölkələrlə əlaqələri nizamlayan və ali divana rəhbərlik kim tərəfindən edilirdi

- ☐ naib
- ☒ baş vəzir
- ☐ sultan
- ☐ elxan
- ☐ sədrəzəm

59 Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mərkəzi dövlət aparatında sədrəzəm (baş sədr) kimlərə rəhbərlik edirdi

- ☐ dövlət qulluqçularına
- ☐ maliyyə işləri ilə məşğul olanlara
- ☐ saray əyanlarına
- ☒ bütün müsəlman rühanilərə
- ☐ hərbiçilərə

60 Hülakular dövlətində baş əmir vasitəsilə idarə olunan və hərbi-inzibati əraziləri birləşdirən mərkəzi dövlət aparatı necə adlanırdı

- ☐ qəza
- ☒ əmarət
- ☐ məmləkət
- ☐ vilayət
- ☐ əyalət

61 Aşağıdakılardan biri Hülakular dövlətində mövcud olmuş 3 ali idarə sisteminə aid deyil

- ☐ heç biri
- ☒ dövlət şurası
- ☐ naib əl-səltənət
- ☐ elxanın seçildiyi qurultay
- ☐ əmirəl-üməra

62 Aşağıdakılardan biri Hülakular dövlətində ölkənin ali orqanı sayılan qurultayın funksiyasına daxil olmayıb

- ☐ heç biri
- ☒ sultanın seçkisi
- ☐ vilayət hakimləri təyin olunur
- ☐ dövlətin başçısı seçilir
- ☐ mühüm dövlət məmurları təyin olunur

63 Hülakular dövlətində ölkənin idarə olunmasında monqollar hansı sahədə üstünlüklərini qoruyub saxlamışdılar

- ☐ heç biri
- ☒ hərbi sahədə
- ☐ maliyyə sahəsində
- ☐ mülki idarə sahəsində
- ☐ vergi sahəsində

64 Hülakular dövlətində ölkənin idarə olunması hansı ənənəyə əsaslanırdı

- ☐ heç birinə
- ☒ yerli əhaliyə və köçəri monqollara
- ☐ köçəri monqollara
- ☐ yerli əhaliyə
- ☐ Hülakulardan əvvəl mövcud olmuş dövlət quruluşuna

65 Hülakular dövlətində ölkənin ali orqanı nə hesab olunurdu

- ☐ heç biri
- ☒ qurultay
- ☐ divan
- ☐ məclis
- ☐ şura

66 Monqol istilasından sonra Azərbaycanda mövcud olmuş Hülakular dövlətində dövlətin başçısı necə adlanırdı

- ☐ şah
- ☒ elxan
- ☐ xan
- ☐ əmir
- ☐ sultan

67 Aşağıdakılardan biri Monqol istilasından sonra Azərbaycanda mövcud olmuş Hülakular dövlətində istifadə olunmuş bir sıra hərbi, mülki və s. anlayışlara aid deyil

- ☐ heç biri
- ☒ sultan
- ☐ yurdçı
- ☐ bukavul
- ☐ bəlarquçı

68 Aşağıdakılardan biri XII əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş Atabəylər (1136-1225) dövlətinin idarə olunmasına aid deyil

- ☐ heç biri
- ☒ hacibin hökmdarın şəxsi əmlakını idarə etməsi
- ☐ vəzir tərəfindən divan məmurlarının vəzifəyə təyin edilməsi
- ☐ dövlətdə ikinci simanın vəzir olması
- ☐ dövlətin bütün maliyyə işlərinin vəzirin nəzarətində olması

69 XII əsrdə Atabəylər dövlətində: 1. Atabəy – hökmdar 2-ci şəxs 2. Vəzir – 2-ci şəxs 3. Atabəy – hökmdar 1-ci şəxs 4. Böyük hacib – 3-cü şəxs 5. Vəzir – 1- ci şəxs 6. Hacib – hökmdar 3- cü şəxs

- ☐ heç biri
- ☒ 2,3,4
- ☐ 2,3,5
- ☐ 2,3,6
- ☐ 4,5,6

70 Şirvanşahlar dövlətində saray işlərini tənzimləyirdi:

- ☐ Əmarət
- ☒ Hacib
- ☐ Əmir
- ☐ Naib
- ☐ Baş əmir

71 Şirvanşahlar və Şəddadilər dövlətlərinin idarə olunmasında oxşar cəhət hansıdır

- ☐ heç biri
- ☐ vilayətləri şahzadələrdən və sülalə üzvlərindən təyin olunan naiblərin idarə etməsi
- ☐ dövlətin başçısının mülki və hərbi hakim olaraq əmir titulu daşması
- ☒ idarəetmə sisteminin feodal mühasibətlərinə əsaslanması
- ☐ dövlət idarəetməsində bütün qərarların qurultay tərəfindən qəbul olunması

72 Aşağıdakılardan biri X əsrin ikinci yarısında mövcud olmuş Şəddadilər dövlətinin idarə olunmasına aid deyil

- ☐ vilayətləri şahzadələrdən və sülalə üzvlərindən təyin olunan naiblərin idarə etməsi
- ☐ dövlətin başçısının mülki və hərbi hakim olaraq əmir titulu daşması
- ☒ dövlətin başçısının şah titulu daşması
- ☐ əsas diqqətin orduya verilməsi
- ☐ heç biri

73 Şah hakimiyyətinin varislərə keçdiyi, əyalətlərin şahzadələr tərəfindən idarə edildiyi, inzibati və maliyyə işlərinə vəzirlərin baxdığı, saraydakı işləri haciblərin tənzimlədiyi və mütləq hakimiyyət prinsipi əsasında idarə olunan dövlət aşağıdakılardan hansı olmuşdur

- ☐ Ağqoyulu
- ☒ Şirvanşahlar
- ☐ Qaraqoyunlu
- ☐ Səfəvilər
- ☐ Atabəylər

74 Feodal münasibətlərinə əsaslanan idarəetmə sistemi Şirvanşahlar, Şəddadilər, Sacilər, Salarilər və Rəvvadilər dövlətlərindən hansının idarəetməsində mövcud olmuşdur

- ☐ heç birinin
- ☒ hamısının
- ☐ Rəvvadilər, Sacilər, Şirvanşahlar
- ☐ Şəddadilər, Salarilər, Şirvanşahlar
- ☐ Salarilər, Şirvanşahlar, Şəddadilər, Sacilər

75 Ərəb xilafətinin zəifləməsi nəticəsində IX-XI əsrlərdə Azərbaycanda yaranan dövlətdə idarəetmə sistemi hansı münasibətlərə əsaslanırdı

- ☐ heç birinə
- ☒ feodal
- ☐ quldarlıq
- ☐ kapitalist
- ☐ patriarxal

76 İslamda idarəetmənin və dövlət qulluğunun təşkili, vəzifəli şəxslərin xüsusiyyətlərinə dair fikirlər İsa Mühəmməd Səhh Ər-Reysin aşağıdakı kitablardan hansında öz əksini tapmışdır

- ☐ heç biri
- ☒ “İslam idarəetmə sistemində dövlət vəzifəsi və vəzifəli şəxslərin hüquqları”
- ☐ “İki məktəbin baxışları”
- ☐ “Nəhcül-bəlgə”
- ☐ “Əl-cəməl”

77 Həzrət Əlinin xilafət dövrü dövlət məmurlarının mənəvi xüsusiyyətləri barədə yazdığı əsərin adı nədir

- ☐ Heç biri
- ☒ “Nəhcül-bəlgə”
- ☐ “Təbəqat”
- ☐ “İslam idarəetmə sistemində dövlət vəzifəsi və vəzifəli şəxslərin hüquqları”
- ☐ “Əl-irşad”

78 1091-ci ildə səlcuq sultanı Məlikşahın tapşırığı ilə dövlətin idarə olunmasına dair hansı əsər yazılmışdır

- ☐ Qabusnamə
- ☒ “Siyasətnamə”
- ☐ “Əxlaqi-Nasir”
- ☐ “Əl-Fütuh”
- ☐ “Nəhcül-bəlgə”

79 Nəsrəddin Tusi “Əxlaqi-nasir” əsərində ədalətin neçə şərtini göstərirdi

- ☐ 1.0
- ☒ 3
- ☐ 5.0
- ☐ 4
- ☐ 2.0

80 “Əxlaqi-nasir” əsərində qeyd olunan “cəmiyyət arasındakı uyğunluq dörd sinfin qarşılıqlı müvafiqliyində olar” fikrinin müəllifini tapın

- ☐ Cəlil Məmmədquluzadə
- ☒ Nəsrəddin Tusi
- ☐ Abbasqulu ağa Bakıxanov
- ☐ Mirzə Fətəli Axundov
- ☐ Həsən bəy Zərdabi

81 Hansı əsərin yeddinci fəslə “Başqa fəzilətlərə nisbətən ədalətin daha şərəfli olması, onun xüsusiyyətləri və növləri haqqında” adlanır və qeyd olunur ki, nizam-intizam olan işlərdə ədalət özünü xüsusi bir şəkildə göstərir, əks təqdirdə qarmaqarşıqlıq, nizamsızlıq əmələ gəlir

- ☐ heç biri
- ☒ “Əxlaqi-nasir”
- ☐ “Siyasətnamə”
- ☐ “Qabusnamə”
- ☐ “Yeddi gözəl”

82 “Əxlaqi-Nasir” əsəri kimə məxsusdur

- ☐ Abasqulu Ağa Bakıxanov
- ☒ Nəsrəddin Tusi
- ☐ Məhəmməd Füzuli
- ☐ Şah İsmayıl Xətai
- ☐ Molla Vəli Vədadi

83 “Siyasətnamə” əsərinin müəllifi kimdir

- ☐ Mirzə Fətəli Axundov
- ☒ Xacə Nizamülmülk
- ☐ Nizami Gəncəvi
- ☐ Nəsrəddin Tusi
- ☐ İmaməddin Nəsimi

84 Azərbaycanda dövlətçilik ənənələrinin mərhələlərini xronoloji ardıcılıqla düzün. 1. Rus məmurluğu ilə əlaqədar olan dövr; 2.İslam üsul-idarəsinə əsaslanan orta əsrlər dövrü; 3. Müstəqillik dövrü;

- ☐ Heç biri
- ☒ 2,1,3
- ☐ 2,3,1
- ☐ 3,2,1
- ☐ 1,3,2

85 Aşağıda adları göstərilən dövlətlərdən birində dövlət qulluğuna işə qəbulda vəzifəyə əsaslanan sistem tətbiq olunmur

- ☒ İspaniya
- ☐ Skandinaviya
- ☐ heç biri
- ☐ Hollandiya
- ☐ Böyük Britaniya

86 Aşağıda adları göstərilən dövlətlərdən birində dövlət qulluğuna işə qəbulda vəzifəyə əsaslanan sistem tətbiq olunur

- ☐ İspaniya
- ☐ Almaniya
- ☐ Fransa
- ☒ Böyük Britaniya
- ☐ heç biri

87 Aşağıda adları göstərilən dövlətlərdən birində dövlət qulluğuna işə qəbulda vəzifəyə əsaslanan sistem tətbiq olunur

- ☐ Almaniya
- ☐ Fransa
- ☐ İspaniya
- ☐ heç biri
- ☒ Skandinaviya

88 Aşağıda adları göstərilən dövlətlərdən birində dövlət qulluğuna işə qəbulda karyera sistemi tətbiq olunur

- ☐ Skandinaviya
- ☐ Böyük Britaniya
- ☒ Fransa
- ☐ Hollandiya
- ☐ heç biri

89 Azərbaycan Respublikasında dövlət qulluğuna işə qəbul hansı sistemə əsaslanır

- ☐ rifəha əsaslanan sistemə
- ☐ xüsusi bir sistem yoxdur
- ☒ vəzifəyə əsaslanan sistemə
- ☐ heç birinə
- ☐ karyera sisteminə

90 Aşağıdakılardan biri dövlət qulluğuna işə qəbulun karyera sisteminə aiddir

- ☐ heç biri
- ☐ özəl sektorda iş stajı yüksək qiymətləndirilir
- ☐ əmək müqaviləsi Əmək məcəlləsinə əsaslanır
- ☐ bütün vəzifələr üzrə müsabiqə keçirilir
- ☒ əmək müqaviləsi "Dövlət qulluğu haqqında" Qanunla tənzimlənir

91 Aşağıdakılardan biri dövlət qulluğuna işə qəbulun vəzifəyə əsaslanan sisteminə aiddir

- ☐ özəl sektordakı iş stajı nadir hallarda nəzərə alınır
- ☐ əmək müqaviləsi "Dövlət qulluğu haqqında" Qanunla tənzimlənir
- ☐ heç biri
- ☐ əmək haqqı sistemi qanunla müəyyən edilir
- ☒ əmək haqqı sistemi bazara əsaslanır

92 Aşağıdakılardan biri dövlət qulluğuna işə qəbulun vəzifəyə əsaslanan sistemə aid deyil

- ☐ heç biri
- ☐ əmək müqaviləsi Əmək məcəlləsinə əsaslanır
- ☐ bütün vəzifələr üzrə müsabiqə keçirilir
- ☒ əmək müqaviləsi "Dövlət qulluğu haqqında" Qanunla tənzimlənir
- ☐ özəl sektorda iş stajı yüksək qiymətləndirilir

93 Aşağıdakılardan biri dövlət qulluğuna işə qəbulun karyera sisteminə aid deyil

- ☐ Heç biri
- ☐ əmək müqaviləsi "Dövlət qulluğu haqqında" Qanunla tənzimlənir
- ☐ özəl sektordakı iş ştatı nadir hallarda nəzərə alınır
- ☒ əmək haqqı sistemi bazara əsaslanır
- ☐ əmək haqqı sistemi qanunla müəyyən edilir

94 Dövlət qulluğuna işə qəbulun neçə modeli mövcuddur

- ☐ 4.0
- ☐ 3
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 2

95 Dövlət qulluğunda kadr siyasəti neçə yolla realizə olunur:

- ☐ 4.0
- ☐ 2
- ☐ 1.0
- ☐ 6.0
- ☒ 3

96 Kadrların idarə edilməsi mexanizminin sisteminə aşağıdakılardan hansı aiddir?

- ☒ Mərkəzləşdirilmiş və qeyri – mərkəzləşdirilmiş sistem
- ☐ İqtisadi və siyasi sistem
- ☐ Hamısı
- ☐ Bihoveristik sistem
- ☐ Analitik sistem

97 Kadr işinin istiqamətlərinə aiddir : 1)dövlət qulluqçusunun şəxsi işinin aparılması 2)ehtiyat kadrların formalaşdırılması 3)dövlət qulluqçusunun reyistrinin aparılması 4)dövlət qulluğunda kadrların seçilib yerləşdirilməsi mexanizmi

- ☐ heç biri
- ☐ 2.3.4
- ☐ 1.3.4.
- ☒ 1.2.3
- ☐ 2.4.1.

98 Kadrların idarə edilməsində işçinin qabiliyyətinin üstün tutulmasına əsaslanan modelin yaranmasının zəruriliyi aşağıdakılardan hansında öz əskini tapmışdır

- ☐ kadrların bölüşdürülməsinə diqqətin artırılması
- ☐ kadrların yerləşdirilməsində kordinasiyanın zəifləməsi
- ☐ Dövlət aparatının səmərəli fəaliyyəti üçün işçilərin fiziki sağlamlığına diqqətin artırılması
- ☐ kadr seçimində işçinin qabiliyyətinə üstünlüyün verilməməsi
- ☒ Yeni texnologiyaların iş yerinin mahiyyətini dəyişməsi və təhsilə dair tələblərin səviyyəsini artırması ilə kadr seçimində diqqətin fiziki keyfiyyətlərdən əqli qabiliyyətlərə keçməsi

99 Kadrların idarə edilməsində rifah modelinin yaranmasının zəruriliyi aşağıdakılardan hansında öz əksini tapmışdır

- ☐ heç biri
- ☐ kadrlar qeydiyyatının aparılmasına əlavə səlahiyyətlərin verilməsi
- ☐ kadr seçimində diqqətin fiziki keyfiyyətlərdən əqli qabiliyyətlərə tərəf keçməsi
- ☒ Dövlət aparatının səmərəli fəaliyyəti üçün işçilərin fiziki sağlamlığına diqqətin artırılması, xəstəlik və işə çıxmanın azalması və məhsuldarlığın artırılması, zəruriliyinin olduğunun dərk edilməsi
- ☐ kadrların əlavə təhsilinə diqqətin artırılması

100 Aşağıdakılardan biri kadrların idarə edilməsi modelinə aid deyil

- ☐ heç biri
- ☐ kadrların qeydiyyatının aparılması ilə məşğul olan model
- ☐ rifah modeli- burada kadrların idarəedilməsi şöbələrinin vəzifələrindən biri kimi işçilərin fiziki sağlamlığına diqqətin artırılması
- ☒ kadrların əlavə təhsili ilə məşğul olan model
- ☐ işçilərin qabiliyyətlərinin üstün tutulmasına əsaslanan model

101 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu hansı tarixdə qüvvəyə minmişdir

- ☐ 24 avqust 2004-cü ildə
- ☐ 15 yanvar 2005-ci ildə
- ☐ 29 mart 2005-ci ildə
- ☒ 1 sentyabr 2004-cü ildə
- ☐ 02 sentyabr 2004-cü ildə

102 Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası hansı qanunun qəbul olunması ilə qoyulmuşdur

- ☐ Diplomatiya xidməti haqqında Azərbaycan Respublikasının Qanunu
- ☐ Azərbaycanda Dövlət Qulluğunun İdarəetmə Şurası haqqında əsasnamənin yaradılması
- ☐ Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsasnaməsinin yaradılması
- ☒ "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu
- ☐ heç biri

103 «Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında» Əsasnaməsi hansı tarixdə təsdiq edilmişdir

- ☐ 2006-cı il 5 yanvar
- ☐ 2003-cü il 4 noyabr
- ☐ 2002-ci il 4 noyabr
- ☐ 2004-cü 7 dekabr
- ☒ 2002-ci il 29 mart

104 Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının neçə üzvü Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin sədri tərəfindən təyin edilir

- ☐ 3.0
- ☐ 4
- ☐ 8.0
- ☐ 7.0
- ☒ 6

105 Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının neçə üzvü Azərbaycan Respublikasının Milli Məclisinin sədri tərəfindən təyin edilir

- ☒ 6
- ☐ 3.0
- ☐ 4.0

- ☐ 5
- ☐ 7.0

106 Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının neçə üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir

- ☐ 4.0
- ☐ 8
- ☐ 7.0
- ☒ 6
- ☐ 5.0

107 Dövlət Qulluğunu İdarəetmə Şurasının iclasları onun üzvlərinin neçə faizi iştirak etdikdə səlahiyyətli sayılır

- ☐ heç biri
- ☐ dördü üçü
- ☐ üçdə biri
- ☒ yarısından çoxu
- ☐ dördü biri

108 Dövlət Qulluğunu İdarəetmə Şurasının iclasları neçə ayda bir dəfədən az olmayaraq keçirilir

- ☐ beş
- ☐ üç
- ☐ bir
- ☒ iki
- ☐ dörd

109 Dövlət Qulluğunu İdarəetmə Şurasının əsas funksiyalarına aşağıdakılardan biri aid deyil

- ☐ heç biri
- ☐ vahid dövlət kadr siyasətinin formalaşdırılmasında iştirak
- ☐ dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi
- ☒ dövlət qulluqçularına fəxri adların verilməsi
- ☐ dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi

110 Dövlət Qulluğunu İdarəetmə Şurasının iclaslarının ildə neçə dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulmuşdur

- ☐ 5.0
- ☐ 7
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 6

111 Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının qəbul etdiyi qərarların müvafiq dövlət qulluqçuları üçün məcburiliyi kimlər tərəfindən təmin edilir

- ☐ heç biri
- ☐ Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Mərkəzi seçki komissiyasının sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
- ☒ Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
- ☐ Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikasının baş naziri
- ☐ Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Mərkəzi seçki komissiyasının sədri

112 Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri Şurada hansı əsaslarla fəaliyyət göstərir

- ☐ tapşırıq müqaviləsi ilə
- ☐ şəxsi təşəbbüs ilə
- ☐ əmək müqaviləsi ilə
- ☐ mülki müqavilə ilə
- ☒ ictimai əsaslarla

113 İdarəetmə Şurasının iclasları ildə neçə dəfədən az olmayaraq keçirilir?

- ☐ 8dəfədən
- ☐ 5dəfədən
- ☐ 10dəfədən
- ☐ 3dəfədən
- ☒ 6dəfədən

114 İdarəetmə Şurasının üzvlərini kimlər təyin edir?

- ☐ Heç biri
- ☒ AR Prezidenti, Milli Məclis və Konstitusiya məhkəməsinin sədri
- ☐ AR Prezidenti, Nazirlər Kabineti və Milli Məclis
- ☐ AR Prezidenti, Ali və Konstitusiya məhkəməsinin sədri
- ☐ Üzvlərin özləri

115 Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası hansı əsaslarla fəaliyyət göstərir?

- ☐ Heç biri
- ☐ Dövlət orqanıdır
- ☐ Siyasi təşkilatdır
- ☒ İctimai
- ☐ İctima – siyasi təşkilatdır

116 Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası hansı əsaslarla fəaliyyət göstərir?

- ☐ Heç biri
- ☒ İctimai
- ☐ Siyasi təşkilatdır
- ☐ Dövlət orqanıdır
- ☐ İctima – siyasi təşkilatdır

117 AR Dövlət Qulluğunu İdarəetmə Şurasının səlahiyyətləri hansı hüquqi sənədlə müəyyən edilir?

- ☐ Heç biri
- ☒ Əsasnamə ilə
- ☐ AR Prezidentinin fərmanları ilə
- ☐ AR Milli Məclisinin Qərarları ilə
- ☐ AR Konstitusiyası ilə

118 Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının neçə üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, neçə üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, neçə üzvü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir

- ☐ 8+4+6
- ☐ 5+5+5
- ☒ 6+6+6
- ☐ 7+5+5
- ☐ 5+7+4

119 Aşağıdakılardan Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərini təyin etmək hüququ olan tapın

- ☐ Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
- ☒ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
- ☐ Azərbaycan Respublikasının Ali məhkəməsi
- ☐ Azərbaycan Respublikasının Ədliyyə naziri
- ☐ Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri

120 Aşağıda göstərilənlərdən birinin Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərini təyin etmək hüququ yoxdur

- ☐ heç biri
- ☒ Azərbaycan Respublikasının baş naziri
- ☐ Azərbaycan Respublikası Milli Məclisinin sədri
- ☐ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri

121 AR Dövlət Qulluğunu İdarəetmə Şurasının qəbul etdiyi qərarların məcburiliyi dövlət qulluqçuları üçün kim tərəfindən təmin edilir?

- ☐ Heç biri
- ☒ AR Prezidenti, Milli Məclisinin sədri və Konstitusiya Milli Məclisinin sədri
- ☐ AR Baş naziri, Milli Məclisinin sədri və bələdiyyə sədrləri
- ☐ AR Baş naziri, Milli Məclisinin sədri və Konstitusiya Məhkəməsinin sədri
- ☐ AR Prezidenti, Milli Məclisinin sədri və Ali Məhkəmənin sədri

122 Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi neçə nəfərdən ibarətdir

- ☐ 17.0
- ☒ 18
- ☐ 16.0
- ☐ 20
- ☐ 22.0

123 AR Dövlət Qulluğunu İdarəetmə Şurasının neçə üzvü var?

- ☐ 6.0
- ☒ 18
- ☐ 20.0
- ☐ 28
- ☐ 16.0

124 Azərbaycan Respublikasında «Dövlət qulluğu haqqında» Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən edilməsini hansı qurum həyata keçirir

- ☐ Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
- ☒ Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası
- ☐ Nazirlər Kabineti
- ☐ Milli Məclis
- ☐ Prezident Administrasiyası

125 Dövlət qulluğunda təyinatlar aşağıdakılardan hansına əsaslanmalıdır

- ☐ əqidəyə
- ☒ xidməti nəliyyətlərə
- ☐ dini şəbəkələrə
- ☐ etnik mənsubiyyətə

☐ partiyılığa

126 Belçika və Niderlandda dövlət qulluğuna hansı amillər güclü təsir göstərmişdir:

- ☐ Heç biri
☒ Dini və partiya amilləri
☐ Mafiya amilləri
☐ Dini amillər
☐ Partiya amilləri

127 İtaliyada dövlət idarəciliyinin məruz qaldığı təsirlər:

- ☐ Heç biri
☒ Mafiaların
☐ Etnik qrupların
☐ Dini amillərin
☐ Dini amillər və etnik qrupların

128 Dini və partiya amillərinin dövlət qulluğu təyinatlarına təsiri çox olan ölkələr:

- ☐ Fransa
☒ Niderland və Belçika
☐ Almaniya
☐ Polşa
☐ ABŞ

129 Polşa dövlət qulluğu sistemində hansı prinsiplər qəbul olunmuşdur ? 1. Ədalətli seçim və işə qəbul 2. Kadrların idarə edilməsi funksiyalarının inkişaf etdirilməsi 3. Dini amillər 4. Təlim və inkişaf 5. Partiya amilləri

- ☐ 1,3,5
☒ 1,2,4
☐ 3,4,5
☐ 1,2,5
☐ 2,3,4

130 Qlobal dövlət idarəetməsində dəbdə olan və «müqayisəli təhlil» üçün dövlət təşkilatlarının özünü qiymətləndirməsində istifadə olunan anlayış necə adlanır

- ☐ heç biri
☒ Bençmarkinq
☐ Menecment
☐ İnnovasiya
☐ Kreativlik

131 Britaniyada M. Tetçerin həyata keçirdiyi proqram necə adlanırdı?

- ☐ Şəxsi sədaqət və inam
☐ Heç biri
☐ Ali Rəhbərlər Xidməti
☐ Merrit sistem
☒ Növbəti addımlar

132 Britaniyada Patronaj sisteminin ləğvi və açıq müsabiqə imtahan sisteminin tətbiq edilməsi kimin məruzəsində təklif olunmuşdu?

- ☐ Vudro Vilson
☒ Nartkot - Trevelyan
☐ M. Tetçer

- ☐ C.Vaşinqton
- ☐ Lord Fulton

133 M.Tetçerin İngiltərədə 1988-ci ildə baş nazir olduğu dövrdə dövlət qulluğunda islahatların aparılmasına dair start verilmiş proqramı necə adlanır

- ☐ “Nortkot-Trevelyan” proqramı
- ☒ “Növbəti addımlar” proqramı
- ☐ “Hetç” proqramı
- ☐ heç biri
- ☐ “Fulton” proqramı

134 Aşağıdakılardan biri İngiltəridə 1988-ci ildə start verilmiş “Növbəti addımlar” proqramının müəllifidir

- ☐ C.Karter
- ☐ Çarlz Edvard Trevelyan
- ☐ R.Nikson
- ☐ heç biri
- ☒ M.Tetçer

135 “Növbəti addımlar” proqramının müəllifini tapın

- ☒ M.Tetçer
- ☐ heç biri
- ☐ C.Karter
- ☐ Çarlz Edvard Trevelyan
- ☐ R.Nikson

136 İngilis dövlət qulluğunda aparatın inzibati mahiyyətinin dəyişilməsi yolu ilə onun bazar münasibətlərinə uyğunlaşdırılması fikrinin müəllifi kimdir

- ☒ M.Tetçer
- ☐ heç biri
- ☐ T.Blerin
- ☐ S.Nortkot
- ☐ L.Fulton

137 Aşağıdakılardan biri Lord Fultonun İngiltərədə 1968-ci ildə dövlət qulluğunda islahatların aparılmasına dair irəli sürdüyü üç əsas təkilifinə aid deyil

- ☐ heç biri
- ☐ Dövlət qulluğu kollecinin yaradılması
- ☐ Daxili dövlət qulluğunda yuxarıdan aşağıya doğru vahid təsnifat strukturunun yaradılması
- ☒ bütün dövlət qulluqçularının iki hissəyə - inzibati və texniki siniflərə bölünməsinə təkil edilməsi
- ☐ Dövlət qulluğunun mərkəzi idarəetmə rolunun Dövlət Qulluğu Departamentinə verilməsi

138 Lord Fultonun “dövlət qulluğu haqqında” təqdim etdiyi məruzədə hansı məsələlərə toxunurdu:

1)qulluqçuların təhsili 2)qulluqçuların sağlamlığı 3)qulluqçuların seçilməsi 4)qulluqçuların iş stajı 5)mülki qulluğun strukturu

- ☐ 2,3,4
- ☒ 1,3,5
- ☐ 1,2,3
- ☐ 2,3,5
- ☐ 3,4,5

139 İngiltərədə 1968-ci il Fultonun məruzəsində neçə təklif irəli sürülürdü

- ☐ 1.0

- ☒ 3
☐ 4.0
☐ 2
☐ 5.0

140 Dövlət qulluqçularının üç sinifə - inzibatçılar, icraçılar və klerklərə bölgüsü hansı ölkənin dövlət qulluğu təcrübəsində istifadə edilmişdir

- ☐ ABŞ
☒ İngiltərə
☐ Almaniya
☐ Fransa
☐ Skandinaviya

141 İngiltərədə Nortkot-Trevelyan Məruzəsi ilə başlanan islahatlar prisesində dövlət qulluğuna qəbul imtahanlarını təşkil edəcək komissiya neçənci ildə yaradılmışdır

- ☐ heç biri
☒ 1855
☐ 1853.0
☐ 1854
☐ 1856.0

142 Nortkot-Trevelyan Məruzəsi aşağıdakılardan birini özündə əks etdirmir

- ☐ heç biri
☒ dövlət qulluğunda işə qəbulda ali və yaxşı maaşlı vəzifələrə prezidentə sadıq və yaxın ətrafından olan insanlara üstünlük verilməsi təcrübəsinin əsas götürülməsinin təkildə edilməsi
☐ bütün dövlət qulluqçularının iki hissəyə - inzibati və texniki siniflərə bölünməsinin təkildə edilməsi
☐ patronaj sisteminin ləğv edilməsi və açıq dövlət qulluğuna işə qəbulun mərkəzi imtahan komissiyasının nəzarəti altında keçirilən açıq müsabiqə imtahanları ilə əvəz edilməsinin tövsiyə edilməsi
☐ Vəzifə irəliləyişində namizədlərin iş stajına yox, daha çox onların keyfiyyətlərinə, peşə hazırlığına və humanitar təhsilinə üstünlük verilməsinin tövsiyə olunması

143 İngiltərə dövlət qulluğunda peşəkar məmurların hazırlanması və idarəçiliyə cəlb olunması istiqamətində islahatlara başlanılması üçün hazırlanan və 1854-cü ildə İngiltərə parlamentinə təqdim olunan məruzənin müəllifi kim olmuşdur

- ☐ heç biri
☒ Staford Norkot və Çarlz Edvard Trevelyan
☐ Lord Fulton və Çarlz Edvard Trevelyan
☐ Maks Veber və Staford Norkot
☐ Çarlz Edvard Trevelyan və Maks Veber

144 İngiltərə dövlət qulluğunda peşəkar məmurların hazırlanması və idarəçiliyə cəlb olunması istiqamətində islahatlara başlanılması üçün Staford Norkotun İngiltərə parlamentinə təqdim etdiyi məruzə necə adlanırdı

- ☐ Pendelton məruzəsi
☒ Nortkot-Trevelyan Məruzəsi
☐ Tetçer Məruzəsi
☐ Fulton Məruzəsi
☐ Heç biri

145 Aşağıdakılardan biri "Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında " Qanunu ilə müəyyən edilmiş ümumi dövlət qulluğuna aiddir

- ☐ heç biri
☒ Kənd təsərrüfatı dövlət qulluğu
☐ Məhkəmə orqanları aparatının dövlət qulluğu
☐ Hüquq-mühafizə dövlət qulluğu

☐ Maliyyə-kredit dövlət qulluğu

146 Britaniya dövlət qulluğu institutunun inkişafına təkan vermiş “müəyyənədicə aspekt”ə aid olmayanı tapın

- ☐ heç biri
☒ Karyera konsepsiyası
☐ Fulton Məruzəsi (1960-cı illərdə keçirilmiş islahatlar)
☐ Nortkot-Trevelyan Məruzəsi (1854)
☐ Tetçer hökumətinin Proqramı (1980-cı illərdə başlanmış islahatlar)

147 İngilis tədqiqatçıların fikrincə Britaniya dövlət qulluğu institutunun inkişafına neçə “müəyyənədicə aspekt” təkan vermişdir

- ☐ heç biri
☒ 4
☐ 2.0
☐ 3
☐ 5.0

148 Dövlət qulluğunun bir növ kral hakimiyyətinin və cəmiyyətin etibarını doğruldan “istedadlı şəxslər tərəfindən” həyata keçirilməsi hansı ölkənin dövlət qulluğuna aiddir

- ☐ Fransa'nın
☒ İngiltərənin
☐ İtaliyanın
☐ Ərəb Əmirliklərini
☐ Yaponiyanın

149 Aşağıdakılardan biri XVII əsrdə İngiltərədə kral patentlərinə malik olan insanların şəxsi mülkiyyəti hesab olunan vəzifələrə aid deyil

- ☐ heç biri
☒ icarəyə verilmə
☐ bağışlanma
☐ satılma
☐ irsən ötürülmə

150 İngiltərədə XVII əsrdə nazirliklərin olmasına baxmayaraq, vahid mərkəzləşmiş inzibati sistemin olmadığından vəzifəyə keçmə aşağıda göstərilən sistemlərdən hansına əsaslanırdı

- ☐ heç biri
☒ patronaj sistemi
☐ ləyaqət sistemi
☐ nəliyyətlər sistemi
☐ qənimət sistemi

151 Uzun illər ərzində sistemli şəkildə, müəyyən qayda və qanunlarla tənzimlənən dövlət qulluğu sisteminin olmaması hansı ölkənin dövlət qulluğunun təkamülünün ən başlıca fərqləndirici xüsusiyyətidir

- ☐ Fransa'nın
☒ İngiltərənin
☐ Almaniyanın
☐ Avstriyanın
☐ Türkiyənin

152 Hansı ölkənin hüququnda məmur “hakimiyyətin mülki xidmətçisi kimi tanınır”

- ☐ amerika

- ☒ ingilis hüququnda
- ☐ alman hüququnda
- ☐ fransız hüququnda
- ☐ rus hüququnda

153 “İctimai” (publik) və ya “dövlət” (state) qulluğu anlayışlarından istifadə edən ölkələrdən fərqli olaraq, İngitərdə bu terminin əvəzinə aşağıdakılardan biri istifadə edilir

- ☐ hüquqi xidmət
- ☒ mülki xidmət
- ☐ cəmiyyətə xidmət
- ☐ ictimai xidmət
- ☐ iaişə xidməti

154 N.Trevelyanın təklif etdiyi idarəçilik sistemində namizədlərin iş qəbulu zamanı hansı əlamətlərə üstünlük verilməsi təklif olunurdu

- ☐ Heç biri
- ☒ Şəxsi keyfiyyətlərinə və peşə hazırlığına
- ☐ İş stajına və komanda qurma bacarığına
- ☐ Düşüncə tərzinə
- ☐ İş stajına və psixoloji durumuna

155 M.Tetçerin növbəti addımlar proqramının əsas məqsədi nə idi?

- ☐ Siyasi qulluq münasibətlərini tənzimləmək
- ☒ Yeni menecerizim yaratmaq
- ☐ Mülkü qulluq kolleci yaratmaq
- ☐ İnzibati idarəçilik sistemini qurmaq
- ☐ Patronaj sistemini bərpa etmək

156 Böyük Britaniyada kənd təhsilinin milli mərkəzi və əməyin elmi təşkili sahəsində elmi tədqiqat işləri aparmaq məqsədi ilə nə yaradılmışdır?

- ☐ Heç biri
- ☒ Mülkü qulluq kolleci
- ☐ Kasta kolleci
- ☐ Oksford kolleci
- ☐ Oksbric kolleci

157 Böyük Britaniyada hansı idarəçilik sistemində vəzifələr şəxsi mülkiyyət hesab olunur və irsən ötürülürdü?

- ☐ Heç biri
- ☒ Patronaj sistemi
- ☐ Menecer modeli sistemi
- ☐ Nailiyyətlər sistemi
- ☐ Növbəti addımlar sistemi

158 Böyük Britaniyada L.Fultondan sonra dövlət qulluğunda islahatları kim həyata keçirmişdir?

- ☐ V.Vilson
- ☒ M.Tetçer
- ☐ S.Nortkot
- ☐ Şarl de Qol
- ☐ N.Trevelyan

159 Böyük Britaniyada mülkü qulluq üzrə nazirliyə daxili rəhbərliyi kim həyata keçirir?

- ☐ Qiymətləndirmə palatası
- ☒ Nazirliyin daimi katibi
- ☐ Direktorlar şurası
- ☐ Dövlət başçısı
- ☐ İdarə heyəti

160 Böyük Britaniyada patronaj sisteminin ləğv edilməsi kim tərəfindən təklif edilmişdir?

- ☐ Heç biri
- ☒ Nortkotun-Trevelyan
- ☐ M.Tetçerin
- ☐ Lord Fulton
- ☐ Endri Cekson

161 Hansı ölkədə nazirliklərin olmasına baxmayaraq, vahid mərkəzləşdirilmiş inzibati sistem olmadığından vəzifəyə keçmə “patronaj sistemi” ilə həyata keçirilirdi?

- ☐ ABŞ
- ☒ İngiltərə
- ☐ İtaliya
- ☐ Fransa
- ☐ Kanada

162 Böyük Britaniyada Patronaj sistemi nə vaxt ləğv edildi:

- ☐ Heç biri
- ☒ 1853 – 54 – cü illərdə Nortkotun –Trevelyanın təqdim etdiyi məruzədən sonra
- ☐ XVIII əsrin 2-ci yarısından XIX əsrin ortalarına qədərki dövrdə
- ☐ 1993 – cü ildə ABŞ prezidenti Klintonun həyata keçirdiyi islahatlardan sonra
- ☐ “Qənimət qalib gələnindir” prinsipi tətbiq olunduqdan sonra

163 ABŞ-da hansı idarəçilik sisteminin tətbiqi zamanı dövlət qulluğunun qanunvericilik bazasının əsası olmamışdır?

- ☐ Heç biri
- ☒ Patronaj sistemi
- ☐ Pendelton sistemi
- ☐ Mery sistemi
- ☐ Naliyyətlər sistemi

164 ABŞ-da ali rəhbərlər xidmətinin strukturunda ilk dəfə vəzifə tutmaq niyyətində olan namizədlərin idarəçilik qabiliyyəti neçə komissiya üzvü tərəfindən qiymətləndirilir?

- ☐ Altı
- ☒ Üç
- ☐ Dörd
- ☐ Bir
- ☐ Beş

165 ABŞ-da dövlət qulluqçularının siyasi kompaniyalarda və partiyalarda iştirakını qadağan edən qanun hansıdır?

- ☐ Heç biri
- ☒ Hetç qanunu
- ☐ Fulton qanunu
- ☐ Mülkü qulluq haqqında qanun
- ☐ Pendlton qanunu

166 ABŞ-da Ali rəhbərlər xidməti institutu neçənci ildə yaranmışdır?

- ☐ heç biri
- ☒ 1979
- ☐ 1954.0
- ☐ 1826
- ☐ 1879.0

167 ABŞ-da 80-cı illərdə heyətin idarə edilməsində keçirilmiş inzibati islahatlar nəticəsində yaranan Federal Kadrlar İdarəsi və “Nailiyyətler Sistemi”nin Müdafiə Şurası hansı strukturun bazasında yaradılmışdır

- ☐ heç biri
- ☒ Ali Rəhbərlər Xidmətinin
- ☐ ABŞ-da hökumət etikası məsələləri üzrə idarənin
- ☐ Dövlət Departamentinin
- ☐ Federal təhqiqatlar bürosunun

168 ABŞ-da 80-cı illərdə heyətin idarə edilməsində keçirilmiş inzibati islahatlar nəticəsində Ali Rəhbərlər Xidmətinin bazasında paralel olaraq neçə yeni struktur yaradılmışdır

- ☐ 5.0
- ☒ 2
- ☐ 4.0
- ☐ 6
- ☐ 3.0

169 ABŞ-da “Ali rəhbərlər xidməti” adlanan institutun fəaliyyətə başladığı il?

- ☐ 1949 – cu il
- ☒ 1979 – cu il
- ☐ 1969 – cu il
- ☐ 1989 – cu il
- ☐ 1959 – cu il

170 ABŞ-da dövlət qulluğu sahəsində həm karyera, həm də siyasi təyinatlar üçün güclü kadr ehtiyatının yaradılması, inzibati heyətin işgüzar keyfiyyətinin yüksəldilməsi, karyera xidmətləri və siyasi təyinatlar arasındakı gərginliyin azaldılması məsələləri ilə məşğul olan qurumu tapın

- ☐ ABŞ Dövlət Departamentini Mədəniyyət Bürosu
- ☒ ABŞ Ali Rəhbərlər Xidməti
- ☐ ABŞ Federal hökumət
- ☐ ABŞ Dövlət Departamenti
- ☐ ABŞ Federal təhqiqatlar bürosu

171 ABŞ-da Ali Rəhbərlər Xidməti (AXR) neçənci ildən fəaliyyət göstərir

- ☐ 1989
- ☐ 1969.0
- ☒ 1979
- ☐ 1999.0
- ☐ 1967.0

172 Aşağıda göstərilənlərdən biri 1958-ci ildə ABŞ Konqresinin sərəncamı ilə formalaşmış “dövlət qulluğunun etikası” adlanan sənədlə müəyyən olunmuş dövlət qulluğunda çalışan hər bir şəxsin əməl etməyə borclu olduğuna aid deyil

- ☐ heç biri
- ☒ dövlət qulluğunda qənimət qalib gələndir prinsipinin əsas götürülməsi
- ☐ ABŞ-ın Konstitusiyasını və qanunların qorumaq, onların icrasından yayınan şəxsləri müdafiə etməmək
- ☐ yüksək məənvi prinsiplərə sadıq olmaq və dövlət mənafeyini şəxsi və partiya mənafeyindən üstün tutmaq
- ☐ korrupsiya halları ilə üzləşdikdə onların aşkar edilməsi ilə onlara qarşı çıxmaq

173 Federal bürokratiyanın tezliklə və ciddi şəkildə yenidən qurulmasını öz siyasətinin başlıca prioritetlərindən biri hesab edən ABŞ prezidenti kim olmuşdur

- ☐ B.Klinton
- ☒ C.Karter
- ☐ R.Reyqan
- ☐ R.Nikson
- ☐ C.Buş

174 Bürokratiyaya qarşı münasibətdə “əfsanəvi inamsızlığı və düşmənçiliyi” ilə seçilən ABŞ prezidenti kim olmuşdur

- ☐ B.Klinton
- ☒ R.Nikson
- ☐ R.Reyqan
- ☐ C.Karter
- ☐ C.Buş

175 “Hetç” qanununa qarşı amerikalı mamurlar hansı hüquqlarının məhdudlaşdırılmasına etiraz aktı kimi ABŞ Ali məhkəməsində iddia qaldırmışdır

- ☐ seçki hüquqlarının
- ☒ mülki hüquqlarının
- ☐ inzibati hüquqlarının
- ☐ əmək hüquqlarının
- ☐ cinayət hüquqlarının

176 “Hetç qanununa” neçə kateqoriya norma daxildir?

- ☐ 7.0
- ☒ 2
- ☐ 3.0
- ☐ 4
- ☐ 5.0

177 Dövlət qulluqçularının siyasi fəaliyyətini məhdudlaşdıran “Hetç” qanunu dövlət qulluqçularına aşağıdakı fəaliyyətlərdən birini qadağan etmirdi

- ☐ heç biri
- ☒ dövlət qulluqçularına inzibati vəzifələrdə karyera qazanmalarını
- ☐ dövlət qulluqçularına müxtəlif yardımların yığılması vasitəsilə istənilən şəkildə seçki kompaniyasında iştirak etməyi
- ☐ dövlət qulluqçularına təbliğat vasitəsilə istənilən şəkildə seçki kompaniyasında iştirak etməyi
- ☐ xidməti vəzifədən hər hansı siyasi partiyanın xeyrinə çalışması

178 1939-cu ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş hansı qanunla dövlət qulluqçularının siyasi fəaliyyəti məhdudlaşdırdı

- ☐ heç biri
- ☒ Hetç qanunu
- ☐ Pendlton qanunu
- ☐ Cekson qanunu
- ☐ Tetçer qanunu

179 1939-cu ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş “Hetç” qanunu dövlət qulluqçularının hansı fəaliyyətini məhdudlaşdırırdı

- ☐ ticarət
- ☐ elmi

- ☐ ictimai
☒ siyasi
☐ inzibati

180 ABŞ-da dövlət qulluqçularının siyasi fəaliyyətini məhdudlaşdıran qanunu tapın

- ☐ heç biri
☒ “Hetç” qanunu
☐ Cekson qanunu
☐ Pendlton qanunu
☐ Tetçer qanunu

181 ABŞ-da dövlət qulluqçularının siyasi fəaliyyətini məhdudlaşdıran qanun neçənci ildə qəbul olunmuşdur

- ☐ 1941.0
☒ 1939
☐ 1940.0
☐ 1938
☐ 1937.0

182 “Amerikada demokratiya bürokratiyadan əvvəl meydana gəldiyindən bürokratiya öz inkişaf yolunda siyasi konyukturaya tabe olmaq məcburiyyətində qalmışdır” fikrinin müəllifi kimdir

- ☐ Bil Klinton
☐ Vüdro Vülson
☐ Şarl de Qoll
☒ Maykl Nelson
☐ Corc Buş

183 Aşağıdakılardan biri XIX əsrdə ABŞ dövlət qulluğunun təkamülünü və Amerika bürokratoyasının bir sıra təzadlarını ifadə edən Maykl Nelsonun fikirlərinə aid deyil

- ☐ heç biri
☒ Birləşmiş Ştatların Konstitusiyasını və qanunlarını qorumaq, onların icrasından yayınan şəxsləri müdafiə etməmək
☐ Siyasi tələbatla görə daha ədalətli olan bürokratiya heç də daha səmərəli bürokratiya olmadı
☐ İnzibatçılığa ikiqat nəzarət sistemi vahid eyni zamanda məhdud nəzarətlə əvəz olundu
☐ Cəmiyyətin tələblərinə bürokratiyanın daha həssas olmasına çalışan islahatçılar onun cəmiyyətdən uzaqlaşmasına nail oldular

184 ABŞ prezidenti olmuş Vudro Vilsonun hansı qanunun əsas xəttini davam etdirməklə dövlət qulluğunun “nailiyyətli sistemi” üzərində perspektiv inkişaf üçün yeni istiqamətlər müəyyən edirdi

- ☐ Fulton qanunu
☒ Pendlton qanunu
☐ Cekson qanunu
☐ Hetç qanunu
☐ Heç biri

185 “İnzibatçılığın öyrənilməsi” kitabı ilə dövlət qulluğunun nəzəri konsepsiyasının əsasını qoymuş Vudro Vilsonun dövlət qulluğu təcrübəsində bizə məlum olan prinsiplərinə aşağıdakılardan biri aid deyil

- ☐ heç biri
☒ skalyar zəncir
☐ dəqiq təşkilatı ierarxiya
☐ idarəçiliyin vahidliyi
☐ peşəyə istiqamətlənmə

186 Vudro Vilsonun müəllifi olduğu və ABŞ-da dövlət qulluğunun nəzəri konsepsiyasının əsasını qoymuş kitabın adı nədir

- ☒ İnzibatçılığın öyrənilməsi
- ☐ Elmi idarəetmənin əsasları
- ☐ heç biri
- ☐ Amerika demokratiyasında sivil xidmət
- ☐ Amerika rejimində ictimai xidmət

187 ABŞ-da perspektiv inkişafa istiqamətlənən dövlət qulluğunun nəzəri konsepsiyasının əsası neçənci ildə və hansı ABŞ prezidenti tərəfindən qoyulmuşdur

- ☐ heç biri
- ☒ 1887-ci ildə Vudro Vilson tərəfindən
- ☐ 1979-cu ildə Marqaretto Tetçer tərəfindən
- ☐ 1829-cu ildə Endryu Cekson tərəfindən
- ☐ 1958-ci ildə Şarl de Qoll tərəfindən

188 ABŞ-da 1883-cü ildə Pendlton qanununun qəbul olunması ilə dövlət qulluğunda edilmiş müsbətə doğru əhəmiyyətli dəyişikliklərə aşağıdakılardan biri aid deyil

- ☐ heç biri
- ☒ dövlət qulluğunun müştərilərin mənafeyinə yönəldilməsi
- ☐ dövlət qulluqçularına vahid vəzifə sisteminin tətbiq edilməsi
- ☐ dövlət qulluqçularının test imtahanlarından keçirilməsi
- ☐ dövlət qulluqçularına vahid məvacib sisteminin tətbiq edilməsi

189 ABŞ-da ilk dəfə dövlət qulluqçularına vahid vəzifə və məvacib sisteminin tətbiq edilməsini nəzərdə tutan qanun necə adlanır

- ☐ heç biri
- ☒ Pendlton qanununun
- ☐ Tetçer qanunu
- ☐ Cekson qanunu
- ☐ Hetç qanunu

190 ABŞ-da ilk dəfə dövlət qulluqçularının test imtahanlarından keçirilməsinə bu ölkədə hansı qanunun qəbul olunması ilə başlanmışdır

- ☐ Fulton qanunu
- ☒ Pendlton qanunu
- ☐ Tetçer qanunu
- ☐ Cekson qanunu
- ☐ Hetç qanunu

191 ABŞ-ın dövlət qulluğunda Pendlton qanunu neçənci ildə qəbul olunmuşdur

- ☐ heç biri
- ☒ 1883
- ☐ 1882.0
- ☐ 1884
- ☐ 1885.0

192 ABŞ-da Pendlton qanununun qəbul edilməsi ilə dövlət qulluğunda hansı sisteminin tətbiq edilməsinə başlandı

- ☐ heç biri
- ☒ naliyyətlər sistemi
- ☐ ləyaqət sistemi
- ☐ patronaj sistemi
- ☐ qənimət sistemi

193 ABŞ dövlət qulluğunda “nailiyyətlər sisteminin” tətbiqinə hansı qanunun qəbul edilməsi ilə başlandı

- ☐ Fulton qanunu
- ☒ Pendlton qanununun
- ☐ Tetçer qanunu
- ☐ Hetç qanunu
- ☐ Cekson qanunu

194 ABŞ prezidenti Endri Ceksonun təşəbbüsü ilə 1883-cü ildə yaradılan və nəticədə vətəndaşlar arasında razılıqla qarşılanan və o dövrdə formalaşan ən güclü hökumət xidmətini tapın

- ☐ heç biri
- ☒ pensiya xidməti
- ☐ gömrük xidməti
- ☐ vergi xidməti
- ☐ sığorta xidməti

195 “Cekson demokratiyasının” əsasında Amerika dövlət qulluğunu Avropa dövlət qulluğundan fərqləndirən prinsipial fərq aşağıdakılardan hansıdır

- ☐ Amerika dövlət qulluğunu biznes maraqlarına uyğunlaşdırılması
- ☒ Amerika dövlət qulluğunu hər bir vətəndaşın, “müşərinin” mənafeyinə yönəldilməsi
- ☐ Amerika dövlət qulluğunu yüksək dövlət və hökumət maraqlarına yönəldilməsi
- ☐ Amerika dövlət qulluğunu yüksək dövlət maraqlarına yönəldilməsi
- ☐ heç biri

196 Endri Ceksonun ABŞ prezidenti seçilməsi ilə dövlət qulluğuna tətbiq edilən “Qənimət” sistemi peşəkarlıq amilini hansı amillə əvəzlədi

- ☐ heç biri
- ☒ sədaqətlilik
- ☐ varislik
- ☐ peşəkarlıq
- ☐ universallıq

197 Aşağıdakılardan biri “Cekson demokratiyası” dövründə dövlət qulluğunda məmurluq sistemi kimi tətbiq olunub

- ☐ heç biri
- ☒ qənimət sistemi
- ☐ ləyaqət sistemi
- ☐ merrit sistemi
- ☐ nailiyyətlər sistemi

198 Amerikan cəmiyyətinin üzləşdiyi səriştəsizlik, savadsızlıq və laqeyidsizlik kimi acı nəticələrə dövlət qulluğunda hansı sistem səbəb olmuşdur

- ☐ heç biri
- ☒ “Qənimət sistemi”
- ☐ ləyaqət sistemi
- ☐ patronaj sistemi
- ☐ nailiyyətlər sistemi

199 “Qənimət sisteminin” Amerikan cəmiyyətini üzləşdirdiyi acı nəticələrə aşağıdakılardan biri aid deyil

- ☐ savadsızlıq
- ☐ heç biri
- ☐ laqeyidsizlik
- ☒ peşəkarlıq

☐ səriştəsizlik

200 “Qənimət sistemi”nin tətbiq olunması ABŞ-ın dövlət qulluğunda peşəkarlıq amilinin hansı amillə əvəzlənməsinə səbəb olmuşdur

- ☐ ədalətlik
☒ sədaqətlik
☐ varislik
☐ universallıq
☐ itaətkarlıq

201 ABŞ-ın dövlət qulluğunda tətbiq olunmuş “Qənimət sistemi”nin əsas mahiyyətinə aşağıdakılardan biri aid deyil

- ☐ heç biri
☒ Dövlət vəzifəsində çalışmağın bir çox hallarda ömürlük, bəzən də irsi xarakter daşması
☐ seçkilər zamanı fəallıq və faydalı xidmətlər göstərmiş dostlar və tanışlar arasında inzibati vəzifələr bölüşdürülür
☐ bütün inzibati vəzifələri prezident seçkilərində qalib gəlmiş partiyanın nümayəndələri tutur
☐ əvvəlki hakimiyyət tərəfindən təyin olunmuş məmurların böyük əksəriyyəti qıssa müddət ərzində vəzifədən azad edilir, federal vəzifələr isə prezidentin ən yaxın əməkdaşları arasında paylanır

202 “Qənimət sistemi” ABŞ prezidentlərinin hansının dövründə tətbiq edilmişdir

- ☐ B.Klinton
☒ E. Ceksonun
☐ F.Ruzveltin
☐ V.Vilson
☐ C.Buşun

203 Endri Ceksonun ABŞ prezidenti seçilməsi ilə dövlət qulluğuna hansı sistem tətbiq edildi

- ☐ heç biri
☒ qənimət sistemi
☐ ləyaqət sistemi
☐ merrit sistemi
☐ naliyyətlər sistemi

204 Dövlət aparatının yuxarı eşelonuna, ali və yuxarı maaşlı vəzifələrə prezidentə sadıq və yaxın adamların təyin olunması praktikası ABŞ bürokratiyasında dövlət vəzifələrinin komplektləşdirilməsinin hansı sistemi adlanır

- ☐ heç biri
☒ patronaj sistemi
☐ uğur sistemi
☐ merrit sistemi
☐ naliyyətlər sistemi

205 Amerika bürokratiyasının spesifik xüsusiyyətlərinə aid olmayanı tapın

- ☐ heç biri
☒ Dövlət qulluqçularının siyasi fəaliyyətini məhdudlaşdıran aktın qəbul olunması
☐ Vəzifələrə “təbii aristokratiya” sıralarından təyin olunması
☐ XIX əsrin əvvəllərində ölkədə məmurluq funksiyasını həyata keçirənlərin sayının ardıcıl olaraq artmasına baxmayaraq dövlət qulluğunun sistemli şəkildə formalaşmaması
☐ rəhbərlər üçün tələb olunan başlıca şərtin təhsilli olmaq və “cəmiyyətə xidmət” prinsipinin şəxsi maraqlardan üstün tutulması

206 Hansı ABŞ prezidentinin «hüquq yaradıcılıq» fəaliyyəti ştatlarda və yerli hakimiyyət orqanlarında dövlət qulluğunun yaranmasına və Federal idarələrin şəxsi heyətinin qulluq fəaliyyətinin təşkilinə xüsusi təsir etmişdir

- ☐ heç biri
- ☒ C.Vaşinqton
- ☐ E.Cekson
- ☐ C.Karter
- ☐ V.Vilson

207 ABŞ-da dövlət qulluğu münasibətlərinin yaranmasının II mərhələsində aid olan Pendelton qanunu hansı sistemlə tənzimlənmişdir

- ☐ “Uğur sistemi”
- ☒ «Naliyyətələr sistemi»
- ☐ Patronaj sistemi
- ☐ «Qənimət sistemi»
- ☐ heç biri

208 ABŞ-da ali rəhbər qulluğunun yarandığı dövr (1979-cu ildən sonra) bu ölkədə dövlət qulluğu münasibətlərinin yaranmasının neçənci mərhələsi hesab olunur

- ☐ heç biri
- ☒ III
- ☐ II
- ☐ I
- ☐ IV

209 ABŞ-da dövlət qulluğu münasibətləri ilk dəfə hansı qanunla tənzimlənmişdir

- ☐ heç biri
- ☒ Pendelton qanunu
- ☐ Hetç qanunu
- ☐ Fulton qanunu
- ☐ Patronaj qanunu

210 ABŞ-da dövlət qulluğu institutu yəni dövlət qulluğunun qanunvericilik əsasları bu ölkənin dövlət-qulluq münasibətlərinin hansı mərhələsində yaranmışdır

- ☐ heç biri
- ☒ II
- ☐ III
- ☐ I
- ☐ IV

211 ABŞ-da dövlət qulluğu münasibətlərinin yaranmasının II mərhələsində dövlət-qulluq münasibətləri hansı qanunla tənzimlənmişdir

- ☐ heç biri
- ☒ Pendelton qanunu
- ☐ Fulton qanunu
- ☐ Hetç qanunu
- ☐ Patronaj qanunu

212 Pendelton qanunu hansı ölkənin dövlət qulluğu münasibətlərinə aid edilir

- ☐ Niderland
- ☐ Avstriya
- ☒ ABŞ
- ☐ İsveçrə
- ☐ İngiltərə

213 «Naliyyətələr sistemi » hansı ölkənin dövlət qulluğu münasibətlərinə aid edilir

- ☐ Almaniya
- ☒ ABŞ
- ☐ Türkiyə
- ☐ Fransa
- ☐ Avstriya

214 “Merit sistem” ABŞ-da dövlət qulluğu münasibətlərinin yaranmasının hansı mərhələsinə aid edilir

- ☐ heç biri
- ☒ II
- ☐ III
- ☐ I
- ☐ IV

215 «Qənimət sistemi» ABŞ-da dövlət qulluğu münasibətlərinin yaranmasının hansı mərhələsinə aid edilir

- ☐ heç biri
- ☒ I
- ☐ III
- ☐ II
- ☐ IV

216 ABŞ-da dövlət qulluğu münasibətlərinin yaranmasının I mərhələsi hansı dövrü əhatə etmişdir və bu mərhələdə dövlət-qulluq münasibətləri necə tənzimlənmişdir

- ☐ XIX əsrin sonunu əhatə etmişdir və bu mərhələdə dövlət qulluğunun qanunvericilik əsasları formalaşmış, dövlət-qulluq münasibətləri «Ləyaqət sistemi» ilə tənzimlənmişdir
- ☒ XIX əsrin ortalarına qədərki dövrü əhatə etmişdir və bu mərhələdə dövlət qulluğunun qanunvericilik əsasları olmamış, dövlət-qulluq münasibətləri siyasi adətlərlə - patronaj və «qənimət sistemi» ilə tənzimlənmişdir
- ☐ XIX əsrin ortaları - XX əsrin əvvəllərini əhatə etmişdir və bu mərhələdə dövlət qulluğunun qanunvericilik əsasları formalaşmış, dini adətlərlə tənzimlənmişdir
- ☐ XX əsrin ortalarına qədərki dövrü əhatə etmişdir və bu mərhələdə dövlət qulluğunun qanunvericilik əsasları formalaşmış, dövlət-qulluq münasibətləri siyasi-dini adətlərlə - patronaj və «qənimət sistemi» ilə tənzimlənmişdir
- ☐ heç biri

217 «Qənimət sistemi» hansı ölkənin dövlət qulluğu münasibətlərinə aid edilir

- ☐ Türkiyə
- ☒ ABŞ
- ☐ Azərbaycan
- ☐ Rusiya
- ☐ Almaniya

218 ABŞ – da dövlət qulluğunun formalaşması neçə mərhələyə bölünür?

- ☐ 2.0
- ☒ 3
- ☐ 6.0
- ☐ 4
- ☐ 5.0

219 ABŞ – da XX əsrin əvvəllərində dövlət qulluğu institutu neçə növ münasibətlər təsvirini tapır:

- ☐ 6.0
- ☒ 2
- ☐ 3.0
- ☐ 4
- ☐ 5.0

220 ABŞ-da Federal idarələrin şəxsi heyətinin qulluq fəaliyyətinin təşkilinə kimin hüquq yaradıcılıq fəaliyyəti xüsusi təsir etmişdir?

- ☐ Heç biri
- ☒ C.Vaşinqton
- ☐ Con Klenton
- ☐ Corc Buş
- ☐ A.Linkoln

221 Amerika Bürokratiyasının spesifik xüsusiyyəti nədir?

- ☐ Heç biri
- ☒ Amerikada bürokratiya demokratikadan sonra və onun bazası əsasında meydana gəlmişdir
- ☐ Spesifik xüsusiyyəti yoxdur
- ☐ Amerikada bürokratiya mütləqiyyət əsasında meydana gəlmişdir
- ☐ Amerikada bürokratiya imperiyaya sadiqlik əsasında meydana gəlmişdir

222 ABŞ – da dövlət qulluğu mərhələləri hansı bənddə düzgün göstərilmişdir? 1) I mərhələ - “Qulluq dərəcələri sistemi” 2) I mərhələ - “Qənimət sistemi” 3) II mərhələ - “Ali rəhbərlər xidməti” 4) III mərhələ - “Pendelton qanunu” 5) II mərhələ - “Nailiyyətlər sistemi” 6) III mərhələ - “Ali rəhbərlər xidməti”

- ☐ 3,4,5
- ☒ 2,5,6
- ☐ 1,3,6
- ☐ 1,3,4
- ☐ 4,5,6

223 Aşağıdakılardan biri ABŞ-da dövlət qulluğu institutunun yaranması mərhələlərinin sayını göstərir

- ☐ altı
- ☒ üç
- ☐ dörd
- ☐ iki
- ☐ beş

224 ABŞ-da dövlət qulluğu institutunun yaranması neçə mərhələyə bölünür

- ☐ altı
- ☒ üç
- ☐ dörd
- ☐ iki
- ☐ beş

225 Rusiyada qulluq dərəcələri cədvəli neçənci ildə ləğv edilmişdir

- ☐ 1920.0
- ☒ 1917
- ☐ 1835.0
- ☐ 1918
- ☐ 1935.0

226 Rusiyada dövlət qulluğu sahəsində liberal islahatlar hansı çar tərəfindən həyata keçirilmişdir

- ☐ I Pavel
- ☒ II Aleksandır
- ☐ I Aleksandır
- ☐ II Nikolay
- ☐ Stalin

227 Rusiyada rütbə vermə qaydaları haqda xüsusi fərman hansı çarların dövründə verilmişdir

- ☐ Heç biri
- ☒ I Pavelin və Aleksandının
- ☐ II Aleksandının
- ☐ I Pyoturun
- ☐ I Pavelin və II Nikolay

228 Rusiyada qulluq dərəcələri cədvəli kim tərəfindən təsdiq edilmişdir

- ☐ I Pavel
- ☒ I Pyotur
- ☐ II Pyotur
- ☐ I Aleksandr
- ☐ Nikolay

229 Rusiyada XII əsrdə peşəkar dövlət qulluğunun yaranmasını zəruri edən nə olmuşdur

- ☐ Heç biri
- ☒ Drujinaların hərbi fəaliyyətdən uzaqlaşdırılması və idarəçiliyə cəlb olunması ilə idarəçilik fəaliyyətlərini artması
- ☐ Digər dövlətlərin idarəçilik təcrübəsindən istifadə
- ☐ Knyazlıqların vahid halda birləşdirilməsi
- ☐ Rusiyada dövlət qulluqçularının fəaliyyəti haqqında qanun

230 Rusiya knyazlıqlarının idarə olunması dövründə Böyük knyaz hansı qüvvələrin gücünə arxalanırdı
1.Yerli əhalinin gücünə 2.Silahlı dəstələrdən təşkil olunmuş drujinalara 3.Qonşu dövlətlərin gücünə 4.Yalnız rus tatarlarının gücünə

- ☐ 3.0
- ☒ 2
- ☐ 4.0
- ☐ 1,4
- ☐ 2.4

231 Qədim dövür rusiyasında dövlət qulluğu və dövlət idarəçiliyi hansı pirinsipə əsaslanmışdır
1.Hərbi struktur ilə qarşılıqlı əlaqəli olması pirinsipinə 2.Vassallıq pirinsipinə 3.Şəxsi sədaqət və inam prinsipinə 4.Mərkəzləşmə pirinsipinə

- ☐ 1.3
- ☒ 1,2
- ☐ 2.3
- ☐ 3,4
- ☐ 1.4

232 “Rusiya Federasiyasının dövlət qulluğunun əsasları haqqında” Qanunda “A” və “V” kateqoriya vəzifələri hansı vəzifələrə aid edilir

- ☐ dövlət qulluğunda ictimai və ali dövlət vəzifələri
- ☒ dövlət qulluğunda dövlət vəzifələri (inzibati)
- ☐ dövlət qulluğunda ali dövlət vəzifələri
- ☐ dövlət qulluğunda siyasi vəzifələr
- ☐ dövlət qulluğunda siyasi və ali dövlət vəzifələri

233 “Rusiya Federasiyasının dövlət qulluğunun əsasları haqqında” Qanunda dövlət qulluğunda dövlət vəzifələri (inzibati) adlanan kateqoriya hansıdır

- ☐ “V” və “C”
- ☒ “B” və “V”
- ☐ “A” və “V”

- ☐ “A” və “B”
☐ “B” və “C”

234 “Rusiya Federasiyasının dövlət qulluğunun əsasları haqqında” Qanunda “A” kateqoriya vəzifələri hansı vəzifələrə aid edilir

- ☐ heç biri
☒ ali dövlət vəzifələri (siyasi vəzifə) olmaqla dövlət qulluğuna aid edilməyən
☐ ali dövlət vəzifələri (siyasi vəzifə) olmamaqla dövlət qulluğuna aid edilən
☐ ali dövlət vəzifələri (siyasi vəzifə) olmaqla dövlət qulluğuna aid edilən
☐ ali dövlət vəzifələri (siyasi vəzifə) olmamaqla dövlət qulluğuna aid edilməyən

235 “Rusiya Federasiyasının dövlət qulluğunun əsasları haqqında” Qanunda dövlət qulluğuna aid edilməyən və ali dövlət vəzifələri (siyasi vəzifə) adlanan kateqoriya hansıdır

- ☐ “E”
☒ “A”
☐ “C”
☐ “B”
☐ “V”

236 “Rusiya Federasiyasının dövlət qulluğunun əsasları haqqında” Qanunda dövlət vəzifələrini tutan şəxslərin dövlət hakimiyyət səlahiyyətlərinin xarakterinə və həcminə görə kateqoriyalarını tapın

- ☐ “B”, “V”, “C”
☒ “A”, “B”, “V”
☐ “A”, “C”, “F”
☐ “A”, “B”, “C”
☐ “A”, “V”, “D”

237 1998-ci ildə Azərbaycan Respublikasının Dövlət idarəçilik sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında fərman kimin Azərbaycana rəhbərlik etdiyi dövrdə imzalanmışdır

- ☐ heç biri
☒ H.Əliyev
☐ A. Mütəlibov
☐ İ.Əliyev
☐ Ə.Elçibəy

238 1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycanda müasir dövlət qulluğu sisteminin yaradıcısı kim olmuşdur

- ☐ heç biri
☒ H.Əliyev
☐ A. Mütəlibov
☐ Ə.Vəzirov
☐ Ə.Elçibəy

239 1917-ci ildə "Qulluq dərəcələri cədvəli" ləğv edildikdən sonra hansı ideyalara sədaqətlik əsasında aşağıdan yuxarıya partiya, dövlət və ictimai təşkilatların bütün dərəcə və pillələrini əhatə edən kadrların seçilib yerləşdirilməsinin nomenklatur sistemi yarandı

- ☐ heç biri
☒ kommunizm ideyalarına
☐ tolerantlıq ideyalarına
☐ millətlərin bərabərliyi ideyalarına
☐ sovet vətəndaşı olmaq ideyalarına

240 1917-ci ildə "Qulluq dərəcələri cədvəli" ləğv edildikdən sonra hansı prinsiplərə sədaqətlik əsasında aşağıdan yuxarıya partiya, dövlət və ictimai təşkilatların bütün dərəcə və pillələrini əhatə edən kadrların seçilib yerləşdirilməsinin nomenklatur sistemi yarandı

- ☐ dini
- ☒ partiya
- ☐ peşəkarlıq
- ☐ vətəndaşlıq
- ☐ əqidəsinə

241 Aşağıdakılardan biri "Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında" Qanunu ilə müəyyən edilmiş xüsusi dövlət qulluğuna aiddir

- ☐ heç biri
- ☒ Nəzarət təftiş dövlət qulluğu
- ☐ Prezident dövlət qulluğu
- ☐ İcra hakimiyyəti dövlət qulluğu
- ☐ Parlament dövlət qulluğu

242 Aşağıdakılardan biri "Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında " Qanunu ilə müəyyən edilmiş ümumi dövlət qulluğuna aiddir

- ☐ heç biri
- ☐ Hüquq-mühafizə dövlət qulluğu
- ☐ Məhkəmə orqanları aparatının dövlət qulluğu
- ☒ Kənd təsərrüfatı dövlət qulluğu
- ☐ Maliyyə-kredit dövlət qulluğu

243 Aşağıdakılardan biri "Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında " Qanunu ilə müəyyən edilmiş xüsusi dövlət qulluğuna aid deyil

- ☐ Parlament dövlət qulluğu
- ☒ Prezident dövlət qulluğu
- ☐ Hüquq-mühafizə dövlət qulluğu
- ☐ Diplomatik dövlət qulluğu
- ☐ heç biri

244 Aşağıdakılardan biri "Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında " Qanunu ilə müəyyən edilmiş ümumi dövlət qulluğuna aid deyil

- ☒ Diplomatik dövlət qulluğu
- ☐ Prezident dövlət qulluğu
- ☐ heç biri
- ☐ İcra hakimiyyəti dövlət qulluğu
- ☐ Parlament dövlət qulluğu

245 Sovet hakimiyyətində "yenidənqurma" adlı islahatlar kursu aşağıdakılardan kimin sovet hakimiyyətinə rəhbərlik etdiyi dövrdə mövcud olmuşdur

- ☐ Yeltsin
- ☒ Qarbaçov
- ☐ Xruş
- ☐ Brejnyev
- ☐ Lenin

246 Aşağıdakılardan biri Xruşovun Sovet hakimiyyətinə rəhbərliyi dövrü dövlət qulluğunda xarakterizə olunan müsbət əlamətlərə aid deyil

- ☐ heç biri

- ☒ ölkədə “nomenklaturaya” əsaslanan idarəetmə sisteminə keçilməsi
- ☐ Məmurların geniş müstəqillik və sərbəstlik əldə etmələri
- ☐ Stalinin ölümü ilə cəza məşinının hərəkətinin dayandırılması və məmurlar sırasında formalaşmış “qorxu” hisslərinə son qoyulması
- ☐ dövlət qulluğunda mütəmadi olaraq nisbi liberallaşma istiqamətində addımların atılması

247 Aşağıdakılardan biri 1995-ci ildə “Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında” qəbul olunmuş qanuna əsasən vəzifələrin qruplar üzrə bölgüsünə aid deyil

- ☐ heç biri
- ☒ “baş” dövlət vəzifəsi
- ☐ “əsas” dövlət vəzifəsi
- ☐ “ali” dövlət vəzifəsi
- ☐ “apanıcı” dövlət vəzifəsi

248 1995-ci ildə “Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında” qəbul olunmuş qanuna əsasən vəzifələr neçə qrupa bölünür

- ☐ 3.0
- ☒ 5
- ☐ 7.0
- ☐ 6
- ☐ 4.0

249 Aşağıdakılardan biri 1995-ci ildə “Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında” qəbul olunmuş qanuna əsasən bürokratik rütbələr sisteminə aid olan kateqoriyalara aid deyil

- ☐ heç biri
- ☒ “D”
- ☐ “B”
- ☐ “A”
- ☐ “C”

250 1995-ci ildə “Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında” qəbul olunmuş qanuna əsasən bürokratik rütbələr sisteminə aid olan kateqoriyalar neçə yerə bölünür

- ☐ heç biri
- ☒ 3
- ☐ 4.0
- ☐ 2
- ☐ 5.0

251 1995-ci ildə “Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında” qəbul olunmuş qanuna əsasən bürokratik rütbələr sisteminə aid olmayanı tapın

- ☐ heç biri
- ☒ rütbələr
- ☐ qruplar
- ☐ kateqoriyalar
- ☐ dərəcələr

252 Rusiyada kimin ölümü ilə cəza məşinının hərəkəti dayandırıldı, məmurlar sırasında formalaşmış “qorxu” hisslərinə son qoyuldu?

- ☐ Vitte
- ☒ Stalin
- ☐ Lenin
- ☐ Pyotr
- ☐ II Nikolay

253 Rusiyada vəzifələr şəbəkəsi rütbələrlə qarşılıqlı əlaqədə idi və buna uyğun olaraq imtiyaz şkalasının neçə növü vardır?

- ☐ 6.0
- ☒ 2
- ☐ 4.0
- ☐ 3
- ☐ 5.0

254 Rusiyada “ Qulluq dərəcələri cədvəli” kim tərəfindən təsdiq edilir?

- ☐ Vitte
- ☒ Pyotr
- ☐ Lenin
- ☐ Nikolay
- ☐ Aleksandr

255 Rusiyada kimin dövründə “rütbəvermə qaydaları” adlı xüsusi fərman verildi?

- ☐ Vitte
- ☒ I Pavel və Aleksandrın
- ☐ Lenin
- ☐ Pyotr
- ☐ M.S.Qarbaçov

256 1960 – cı illərin ortalarında kimin hakimiyyətə gəlişi ilə Rusiyada dövlət qulluğunun liberallaşmasına son qoyuldu?

- ☐ Pyotr
- ☒ Brejnev
- ☐ Lenin
- ☐ Vitte
- ☐ M.S.Qarbaçov

257 Rusiyada nə vaxt “Dövlət qulluğunun əsasları haqqında” qanun qəbul edildi:

- ☐ 1993 –cü il
- ☒ 1995 – ci il
- ☐ 1992 – ci il
- ☐ 1997 –ci il
- ☐ 1996 – ci il

258 1995-ci ildə “Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında” qəbul olunmuş qanunla bürokratik rütbələr sistemi neçə yerə bölünür

- ☐ 6.0
- ☒ 3
- ☐ 5.0
- ☐ 4
- ☐ 2.0

259 Rusiyada dövlət qulluğunu qaydaya salmaq və onun hüquqi bazasını möhkəmlətmək məqsədi ilə 1995-ci ildə hansı federal qanun qəbul edildi

- ☐ Rusiya Federasiyasının seçki məcəlləsi haqqında
- ☒ Rusiya Federasiyasında dövlət qulluğunun əsasları haqqında
- ☐ Rusiya Federasiyasının əmək məcəlləsi haqqında
- ☐ Rusiya Federasiyasının Konstitusiyası haqqında
- ☐ heç biri

260 Aşağıdakılardan biri Brejnyevin Sovet hakimiyyətinə rəhbərliyi dövrü dövlət qulluğunda xarakterizə olunan mənfi əlamətlərə aid deyil

- ☐ heç biri
- ☒ Ölkədə “yenidənqurma” adlanan islahatlar kursunun tətbiqinin SSRİ-nin dağılmasına gətirib çıxarması
- ☐ Ölkədə partiya rəhbərliyinin güclənməsi ilə cəmiyyətin idarə olunmasında onun rolunun artırılması, nomenklatura vəzifələrinin siyahısının genişləndirilməsi, vəzifədə qalma müddətinin uzadılması
- ☐ Dövlət qulluğunda nisbi liberallaşma istiqamətində atılan addımlara son qoyulması və ölkədə “nomenklaturaya” əsaslanan idarəetmə sisteminə keçilməsi ilə 80-ci illərin ortalarında doğru bütün sahələri əhatə edən dərin böhranın yetişməsi
- ☐ Ətrafında vəzifəli məmurları birləşdirən stabil idarəçilər qruplarının yaranması ilə idarəçilikdə neqativ halların dərin kök salması

261 Rusiyada 60-cı illərin ortalarında dövlət qulluğunun liberallaşmasına kimin hakimiyyətə gəlməsi ilə son qoyuldu

- ☐ Stalinin
- ☒ L.İ.Brejnevin
- ☐ Qarbaçovun
- ☐ N.S.Xuruşovun
- ☐ I Pavelin

262 60-cı illərin ortalarında Sovet hakimiyyətinə kimin rəhbərliyə gəlməsi ilə dövlət qulluğunun liberallaşmasına son qoyuldu

- ☐ Andropovun
- ☒ Brejnyevin
- ☐ Stalinin
- ☐ Xuruşovun
- ☐ Qarbaçovun

263 Xuruşovun sovet hakimiyyətinə rəhbərlik etdiyi dövrdə dövlət qulluğunun prinsiplərində mütəmadi olaraq hansı istiqamətdə addımlar atılmışdır

- ☐ sistemləşmə
- ☐ anti mərkəzləşmə
- ☐ situasiyalaşma
- ☐ strukturlaşma
- ☒ liberallaşma

264 Dövlət qulluğunda mütəmadi olaraq nisbi liberallaşma istiqamətində atılan addımlar aşağıdakılardan kimin sovet hakimiyyətinə rəhbərlik etdiyi dövrdə mövcud olmuşdur

- ☐ Lenin
- ☒ Xuruşov
- ☐ Brejnyev
- ☐ Qarbaçov
- ☐ Stalin

265 Məsul dövlət qulluqçuları üçün “nomenklatura” kateqoriyası (ən vacib və əhəmiyyətli vəzifələrin siyahısı) aşağıdakılardan kimin sovet hakimiyyətinə rəhbərlik etdiyi dövrdə yaradıldı

- ☐ Andropov
- ☒ Stalin
- ☐ Xuruşov
- ☐ Lenin
- ☐ Brejnev

266 SSRİ-nin yaradılması və formalaşması ilə sovet hakimiyyətinin ilk illərində bünövrəsi qoyulmuş dövlət idarəçiliyinin əsas mənfi xüsusiyyətinə aid olanı tapın

- ☐ heç biri
- ☒ bütün hakimiyyətin rəhbərin (hakim kommunist partiyası liderinin) əlində cəmlənməsi
- ☐ ölkə başçısının seçilməsi üçün namizədlərin müxtəlif partiya sıralarından verilməsi
- ☐ Dövlət qulluğunda məmur vəzifəsinə təyinatda demokratik dəyərlərə sadıq olan namizədlərə üstünlük verilməsi
- ☐ vahid partiyalılıqdan imtina edilməsi

267 Rusiyada 1917-ci il oktyabr inqilabından sonra yeni hakimiyyət strukturunun formalaşması ilə dövlət qulluqçularının kadr ehtiyatı ilk növbədə hansı partiyanın üzvlərindən formalaşmışdı

- ☐ sosialist
- ☒ Kommunist
- ☐ burjaziya
- ☐ menşevik
- ☐ heç biri

268 Çar Rusiyasının dağılması nəticəsində Rusiyanın dövlət qulluğu hansı partiyanın ideyalarının təsiri altında formalaşdı

- ☐ heç biri
- ☒ bolşevik
- ☐ kapitalist
- ☐ menşevik
- ☐ burjaziya

269 Rusiyada II Nikolayın çarlığı dövründə dövlət qulluğunda islahatlara başlanmasının təşəbbüskarı kim olmuşdur

- ☐ heç biri
- ☒ S.Y.Vitte
- ☐ B.N.Çiçerin
- ☐ L.E.Şepelev
- ☐ B.O.Klyuçevski

270 Rusiyanın “Qulluq dərəcələri cədvəlinə” əsasən aşağıdakı alimlərdən dövlət qulluqçusu olanları tapın

- ☐ heç biri
- ☒ akademiyanın professorları və fakültələrdəki doktorlar
- ☐ akademiyanın dosentləri və fakültələrdəki elmlər namizədləri
- ☐ akademiyanın professorları və fakültələrdəki elmlər namizədləri
- ☐ akademiyanın dosentləri və fakültələrdəki doktorlar

271 Rusiya dövlət qulluğunda təsis edilmiş manfaktur-müşavir vəzifəsi hansı sahədə çalışan şəxslər üçün nəzərdə tutulmuşdur

- ☐ heç biri
- ☒ ticarətlə məşğul olan şəxslər üçün
- ☐ ağır sənayedə çalışan şəxslər üçün
- ☐ yüngül sənayedə çalışan şəxslər üçün
- ☐ kənd təsərrüfatında çalışan şəxslər üçün

272 Rusiya dövlət qulluğunda manfaktur-müşavir rütbəsini kim təsis etmişdir

- ☐ heç biri
- ☒ I Pavel
- ☐ I Nikolay
- ☐ I Pyotur
- ☐ Yekaterina

273 Rusiyada “Qulluq dərəcələri cədvəlinə” əsasən vəzifələr şəbəkəsi rütbələrə qarşılıqlı əlaqədə olduğundan, buna uyğun olaraq neçə növ imtiyaz şkalası var idi

- ☐ 6.0
- ☒ 2
- ☐ 4.0
- ☐ 3
- ☐ 5.0

274 Aşağıdakılardan biri Rusiyanın “Qulluq dərəcələri cədvəlinə” I Aleksandr və Pavelin dövründə “Rütbəvermə qaydaları” adlı xüsusi fərmanla edilmiş əlavələrə aid deyil

- ☐ heç biri
- ☒ Qulluğa daxil olmanın partiya məsulbiyyəti nəzərə alınmaqla müsabiqə əsasında həyata keçirilməsi
- ☐ Vəzifədə irəli çəkilmənin əsas yolu uzunmüddətli xidmət olduğundan vaxtından əvvəl ali təbəqəyə keçirmə istisna hal olması və bunun yalnız məmurun xüsusi xidmətlərini nəzərə almaqla imperatorun şəxsi təşəbbüsü və onun qərarı ilə yüksək mükafatın verilməsi kimi təsdiqlənə bilməsi
- ☐ Xidmətə daxil olma və pillələr üzrə irəliləmə qaydalarının müəyyən edilməsi
- ☐ Xidmət stajı üzrə irəli çəkilmək üçün ali pillənin - 5-ci dərəcə olması və daha yüksək vəzifələrə keçmənin isə yalnız imperatorun qərarı əsasında mümkünlüyü

275 Rusiyada “Qulluq dərəcələri cədvəlinə” əlavələr edilməsi üçün I Pavelin və Aleksandrın dövründə verilmiş fərman necə adlanırdı

- ☐ Heç biri
- ☒ “Rütbəvermə qaydaları”
- ☐ “Qulluqvermə qaydaları”
- ☐ “Vəzifəvermə qaydaları”
- ☐ “Xidmət keçmə qaydaları”

276 Rusiyada XVIII əsrdə “rütbəvermə qaydaları” adlı fərman aşağıdakılardan kimlərin dövründə verilmişdir

- ☒ I Pavelin və Aleksandrın
- ☐ I Pyotorun və Nikolayın
- ☐ heç birinin
- ☐ I Pyotorun və Aleksandrın
- ☐ I Pavelin və Nikolayın

277 I Pyotun “Qulluq dərəcələri cədvəlində” mülki, hərbi və sarayyanı dövlət qulluğu üçün müəyyən təsdirilmiş 3 iyerarxiya sisteminin hər biri neçə dərəcəyə bölünürdü

- ☐ 11.0
- ☒ 14
- ☐ 10.0
- ☐ 12
- ☐ 16.0

278 I Pyotrun “Qulluq dərəcələri cədvəli”ində mülki, hərbi və sarayyanı dövlət qulluğu üçün neçə iyerarxiya sistemi müəyyənləşdirdi

- ☐ 6.0
- ☒ 3
- ☐ 4.0
- ☐ 2
- ☐ 5.0

279 Rusiyada dövlət qulluğunun və məmurluğun sistemli qaydada formalaşmasının əsasını qoyan I Pyotrun fərmanı necə adlanır

- ☐ “Nailiyyət dərəcələri cədvəli”
- ☒ “Qulluq dərəcələri cədvəli”
- ☐ “Məmur dərəcələri cədvəli”
- ☐ “Xidmət dərəcələri cədvəli”
- ☐ “Rütbəvermə qaydaları”

280 Rusiyada “Qulluq dərəcələri cədvəli” 1722-ci ildə kimin fərmanı ilə qüvəyə minmişdir

- ☐ Aleksandrın
- ☒ I Pyotrun
- ☐ Leninin
- ☐ Nikolayın
- ☐ Yelizavetanın

281 Rusiyada dövlət qulluğunun sistemli qaydalar əsasında formalaşması neçənci ildən başlanır

- ☐ 1725.0
- ☒ 1722
- ☐ 1723.0
- ☐ 1721
- ☐ 1724.0

282 Vassallıq prinsipləri üzərində və hərbi strukturla qarşılıqlı əlaqəli dövlət qulluğu və dövlət idarəçiliyi olan ölkə hansıdır

- ☐ Fransa
- ☒ Rusiyya
- ☐ Türkiyə
- ☐ Yaponiya
- ☐ Azərbaycan

283 Dövlət qulluğu vassallıq prinsipləri üzərində qurulan ölkə?

- ☐ Böyük Britaniya
- ☐ Fransa
- ☐ İtaliya
- ☒ Rusiya
- ☐ ABŞ

284 “Qulluq dərəcələri cədvəli” sənədi hazırlanarkən hansı dövlətlərin mövcud qanunları yaradıcılıqla öyrənilmişdi:

- ☐ Heç biri
- ☒ İngiltərə, Fransa, Prussiya, İsveç
- ☐ Polşa krallığı, Niderland, İsveç
- ☐ Hollandiya, Danimarka, Norveç
- ☐ Norveç, ABŞ, İtaliya

285 Rusiyada irsilik ənənələrinə nə vaxt son qoyuldu:

- ☐ Heç biri
- ☒ Monqol-tatarların şimal-şərqi Rusiya ərazilərinə basqını ilə
- ☐ I Pavelin və Aleksandrın dövründə “rütbəvermə qaydaları” adlı xüsusi fərmanı ilə
- ☐ Pyotrun hakimiyyətə gəlməsi ilə
- ☐ Mülki qulluq haqqında Nizamnamə təsdiq edilməsi ilə

286 Rusiyada drujina idarəçiliyinin əvəzinə yaranan yeni sistem hansı təbəqəyə əsaslanırdı?

- ☐ Maliyyəçilərə

- ☒ Zadəganlığa
- ☐ Siyasətçilərə
- ☐ Hərbiçilərə
- ☐ Ruhanilərə

287 Almaniya Federativ Respublikasının inzibati strukturu neçə prinsip əsasında qurulub

- ☒ 3
- ☐ 4
- ☐ 6.0
- ☐ 5.0
- ☐ 2.0

288 Almaniya “Dövlət qulluqçılarının hüquqi vəziyyəti barədə” ümumi qanunla müəyyən edilmiş bütün vəzifələrin 4 səviyyəsinə aid olmayarı tapın

- ☐ heç biri
- ☒ Natamam qulluq səviyyəsi
- ☐ Orta qulluq səviyyəsi (orta qulluq)
- ☐ Aşağı qulluq səviyyəsi (sadə qulluq)
- ☐ Yüksək qulluq səviyyəsi (məsul qulluq)

289 Hansı ölkədə məmurluq tarixində siyasi və fəxri məmurluq anlayışı mövcuddur?

- ☐ Polşa
- ☒ Almaniya
- ☐ Rusiya
- ☐ ABŞ
- ☐ Böyük Britaniya

290 Almaniya dövlət qulluğuna seçim hansı prinsipə əsaslanırdı?

- ☐ Heç biri
- ☒ Şəxsi sədaqət və inam
- ☐ Ali rəhbərlərə xidmət
- ☐ Siyasi xidmətlər
- ☐ İctimai xidmət

291 Almaniyanın məmurluq tarixində alman bürokratiyası üçün spesifik olan məmurluq anlayışları hansılardır? 1) Siyasi 2) İctimai 3) Fəxri 4) Xarici

- ☐ 1,2
- ☒ 1,3
- ☐ 1,4
- ☐ 2,4
- ☐ 2,3

292 Almaniyanın dövlət qulluğu haqqında qanunla qulluq vəzifələri neçə səviyyəyə bölünür

- ☐ 2.0
- ☒ 4
- ☐ 3.0
- ☐ 5
- ☐ 6.0

293 İnzibati ədliyyə adlanan və məmurlar üzərində vətəndaş nəzarətini həyata keçirən məhkəmələr sistemi hansı ölkənin məzmununa aiddir

- ☐ ABŞ

- ☒ Almaniya
- ☐ İngiltərə
- ☐ Niderland
- ☐ Rusiya

294 Alman məmurluğunun təkamülündə mövcud olmuş “Fəxri” məmurluq anlayışının mahiyyətinə aid olmayanı tapın

- ☐ heç biri
- ☒ Bu fəaliyyətin siyasətlə bağlı olması
- ☐ Bu kateqoriyaya məmurlarına dövlət tərəfindən heç bir sosial güzəştlər nəzərdə tutulmur
- ☐ Bu kateqoriyada aid olan şəxslərdən hər hansı bir vəzifə üçün müəyyən iş təcrübəsi tələb olunmur
- ☐ Bu kateqoriyaya məmurları mənəviyyət baxımından yüksək statusa malikdirlər, onlar cəmiyyətdə yüksək nüfuz sahibləridir və onların fəaliyyəti daha çox ictimai xarakter daşıyır

295 Aşağıdakılardan biri Alman məmurluğunun təkamülündə mövcud olmuş “Siyasi” məmurluq anlayışının mahiyyətinə aid deyil

- ☐ heç biri
- ☒ Bu fəaliyyətin ictimai xarakter daşması
- ☐ Kabinet və onun platforması dəyişildikdə siyasətçilərə bağlı olan yüksək rütbəli məmurların da sabiq hökumətlə istefaya göndərilməsi
- ☐ Bu fəaliyyətin bilavasitə və dolayısı ilə siyasətlə bağlı olması
- ☐ “Siyasi” məmurluq kateqoriyasına aid edilən vəzifələrin siyasına ayrı-ayrı nazirlərin və hökumətə yaxın olan bir qrup inzibati vəzifələrin əhatə olunması

296 1899-cu ildə Almaniya hansı məmurluq anlayışı və buna müvafiq struktur qurumu rəsmi olaraq yaradılmışdır

- ☐ “İqtisadi məmurluq”
- ☒ “Siyasi” məmurluq
- ☐ “İctimai” məmurluq
- ☐ “Fəxri” məmurluq
- ☐ Heç biri

297 Almaniya “Siyasi” məmurluq anlayışı və buna müvafiq olaraq struktur qurumu rəsmi olaraq neçənci ildə yaradılmışdır

- ☐ 1889.0
- ☐ 1873
- ☐ 1933.0
- ☒ 1899
- ☐ 1953.0

298 Faşistlərin hakimiyyəti dövründə Alman dövlət qulluğunda “Şəxsi sdaqət” prinsipinin yenilənmiş məzmununa aid olanı tapın

- ☐ “Prusiyaya sdaqət”
- ☐ “İmperiyaya sdaqət”
- ☐ “Monarxa sdaqət”
- ☐ heç biri
- ☒ “Hitlərə və faşist ideologiyasına sdaqət”

299 Alman imperiyasının formalaşması başa çatdıqdan sonra məmurluq haqqında birinci olaraq imperiya qanunu neçənci ildə qəbul edilmişdi

- ☐ 1871.0
- ☒ 1873
- ☐ 1945.0
- ☐ 1953

☐ 1872.0

300 Prusiya tarixi dövründə Alman məmurları əsasən hansı kateqoriyadan seçilirdilər

- ☐ hüquqşünaslar sıralarından
☒ Zabit sıralarından
☐ Həkim sıralarından
☐ Müəllim sıralarından
☐ Heç biri

301 “Şəxsi sədaqət və inam” əsasında dövlət qulluğuna seçim prinsipi aşağıdakı ölkələrdən birinə aiddir

- ☐ İngiltərə
☒ Almaniya
☐ Türkiyə
☐ Yaponiya
☐ Ukrayna

302 Alman məmurluğunun yaranması və inkişafı hansı tarixi dövlətə bağlıdır

- ☐ Fransa
☒ Prusiya
☐ Almaniya Demokratik Respublikası
☐ Almaniya Federativ Respublikası
☐ Heç biri

303 “Siyasi” və “Fəxri” məmurlar hansı ölkənin dövlət qulluğuna aiddir

- ☐ Fransa
☒ Almaniya
☐ Yaponiya
☐ İspaniya
☐ Çin

304 Almaniya hansı məmurluq anlayışları mövcud olmuşdur

- ☐ Şəxsiyyətə xidmət edən fəxri məmurluq
☒ Siyasi və fəxri məmurluq
☐ Siyasi və inzibati məmurluq
☐ Faşist ideologiyası
☐ İnzibati məmurluq

305 Almaniya dövlət qulluğuna seçim aşağıdakılardan hansı prinsipə əsasən aparılırdı

- ☐ Heç biri
☒ Şəxsi sədaqət və inam prinsipi
☐ İyerarxiya prinsipi
☐ Qanunvericilik prinsipi
☐ Mülkü qulluq prinsipi

306 Aşağıdakılardan biri Fransa məmurlarının vəzifə öhdəliklərinə aid deyil

- ☐ Dövlət qulluğunda məmurlar arasında ierarxiya öhdəliyi
☒ Məmurların dövlət qulluqçusu işindən başqa özəl sektorda fəaliyyətlə məşğul olmalarına şərait yaradılması öhdəliyi
☐ Məmurlara şəxsi maraqlardan kənarlaşmaq, dövlətə sadıq olmaq, məmur nüfuzuna xələl gətirməmək öhdəliyi
☐ Məmurların özlərini bütövlükdə dövlət qulluğuna həsr etməsi öhdəliyi
☐ Dövlət qulluğunda məmurlar arasında subordinasiya öhdəliyi

307 Fransa dövlət qulluğunda məmurun vətəndaşlıq prinsipləri əsasında hüquqlarına aid olanı tapın

- ☐ heç biri
- ☒ “Vətəndaş və İnsan Hüquqları Bəyannaməsində” təsdiq edilmiş bütün normaların məmurlara da şamil edilməsi
- ☐ ailəsinin saxlanması üçün dövlətdən aldığı əlavə haqq
- ☐ dövlətdən aldığı məvacib və müavinət
- ☐ xidməti vəzifəni yerinə yetirərkən məmurun səhlənkarlığı ucbatından dəymiş maddi ziyana görə cəza tədbiri tətbiq edilməməsi

308 Fransa dövlət qulluğunda məmurun dövlətlə müqavilə əsasında işçi olmasından irəli gələn hüquqlarına aşağıdakılardan biri aid deyil

- ☐ heç biri
- ☒ xidməti vəzifəni yerinə yetirərkən məmurun səhlənkarlığı ucbatından dəymiş maddi ziyanın ödənilməsi
- ☐ mənzil müavinəti
- ☐ dövlətdən aldığı məvacib
- ☐ ailəsinin saxlanması üçün əlavə haqq

309 Fransa dövlət qulluğunda məmurun vətəndaşlıq prinsipləri əsəsindəki hüquqlarına aşağıdakılardan biri aid deyil

- ☐ heç biri
- ☒ xidməti vəzifəni yerinə yetirərkən məmurun səhlənkarlığı ucbatından dəymiş maddi ziyana görə cəza tədbiri tətbiq edilməməsi
- ☐ 1883-cü ildə qəbul olunmuş qanunla məmurlara qarşı fikir azadlığına görə diskriminasiya hallarına yol verilməməsi
- ☐ “Vətəndaş və İnsan Hüquqları Bəyannaməsində” təsdiq edilmiş bütün normaların məmurlara da şamil edilməsi
- ☐ məmurların fikir azadlığının dövlət qulluğunun vəzifə öhdəlikləri ilə ziddiyyət təşkil etməsinə heç zaman yol verilməməsi

310 Məmurların hüquqlarının üç istiqaməti yəni, məmurun vətəndaşlıq prinsiplərindən irəli gələn ümumi hüquqları, məmurun dövlətdə müqavilə əsasında işçi olmasından irəli gələn hüquqları və məmurun spesifik xüsusiyyətlərindən irəli gələn hüquqları hansı ölkənin dövlət qulluğu ilə əlaqədar qanunvericiliyi ilə müəyyən olunub

- ☐ ABŞ
- ☒ Fransa
- ☐ İngiltərə
- ☐ Almaniya
- ☐ Rusiya

311 Fransada məmurlar statusuna görə neçə aspektə ayrılır

- ☒ 3
- ☐ 4
- ☐ 6.0
- ☐ 5.0
- ☐ 2.0

312 Fransada qəvvət qulluğuna qəbul üçün “aşıq müsabiqə” hansı qaydada həyata keçirilir

- ☐ heç biri
- ☒ “xarici” və “daxili” xarakterli müsabiqə şərtlərinin birləşməsi ilə keçirilir
- ☐ Dövlət qulluğuna ilk dəfə gələnlər üçün
- ☐ Dövlət qulluğunda işə qəbul olunmaq üçün hazırlaşan vətəndaşların sınaq imtahanı mərhələsindən keçirmələri üçün
- ☐ Müəyyən iş stajına malik məmurların vəzifədə irəli çəkilmələri üçün

313 Fransada dövlət qulluğuna qəbul üçün keçirilən “daxili” (və ya “məmurlar müsabiqəsi”) xarakterli müsabiqə kimlər üçün nəzərdə tutulur.

- ☐ Dövlət qulluğundatacrübə keçən məmurlar üçün
- ☒ Müəyyən iş stajına malik olan məmurların vəzifədə irəli çəkilməsi üçün
- ☐ Dövlət qulluğuna ilk dəfə gələnlər üçün
- ☐ Dövlət qulluğunda işə qəbul olunmaq üçün hazırlaşan vətəndaşların sınaq imtahanı mərhələsindən keçmələri üçün
- ☐ Heç biri

314 Fransa dövlət qulluğuna qəbul üçün keçirilən “xarici” (və ya “təhsil”) xarakterli müsabiqə kimlər üçün nəzərdə tutulur

- ☐ Dövlət qulluğunda müəyyən iş stajına malik olan məmurlar üçün
- ☒ Dövlət qulluğuna ilk dəfə gələnlər üçün
- ☐ Dövlət qulluğunda işə qəbul olmaq üçün hazırlaşan tələbələrin sınaq imtahanı mərhələsindən keçmələri üçün
- ☐ Dövlət qulluğunda müəyyən iş stajına malik olan məmurların vəzifədə irəli çəkilmək üçün
- ☐ Heç biri

315 Fransada dövlət qulluğuna girməkdə vətəndaşların bərabər hüquq prinsipinə əməl olunması hansı vasitə ilə həyata keçirilir.

- ☐ müsahibə
- ☒ müsabiqə vasitəsilə
- ☐ açıq imtahanlar vasitəsilə
- ☐ test vasitəsilə
- ☐ heç biri

316 Dövlət qulluğuna girmək üçün Fransada keçirilən müsabiqə variantlarının sayını tapın

- ☐ 1.0
- ☒ 3
- ☐ 4.0
- ☐ 2
- ☐ 5.0

317 Aşağıdakılardan biri Fransa dövlət qulluğuna girmək üçün keçirilən müsabiqə variantlarına aid deyil

- ☐ heç biri
- ☒ “qapalı müsabiqə” – dövlət qulluğuna ikinci dəfə işə qəbul olunanlar üçün keçirilir
- ☐ “daxili” (və ya “məmurlar müsabiqəsi”) xarakterli müsabiqə; bu variant müəyyən iş stajına malik olan məmurların vəzifədə irəli çəkilməsi üçün keçirilir
- ☐ “xarici” (və ya “təhsil”) xarakterli müsabiqə; variant dövlət qulluğuna ilk dəfə girənlər üçün nəzərdə tutulur
- ☐ “açıq müsabiqə” – hər iki variant şərtlərinin birləşməsi ilə keçirilir

318 Sadalanan dövlət idarəçiliyi sistem hansı ölkəyə xasdır? 1) Dövlət qulluğu kökləri mütləqiyyət dövrünə dərinlərə gedən bürokratik sistemin milli əsasları üzərində inkişaf etmiş və möhkəmlənmiş etalon rolunu oynayır 2) İyerarxik kasta və dövlətə sadıqlıq ruhuna xas olan qapalı və hərtərəfli qanuniləşmiş sistemdir 3) Dövlətçilik konsepsiyasının yaradılmasına qədim dövrdən ciddi mərkəzləşmə və mərkəzə tabelik prinsiplərinə üstünlük verildirdi

- ☐ İtaliya
- ☒ Fransa
- ☐ ABŞ
- ☐ Böyük Britaniya
- ☐ Almaniya

319 Fransada dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqə variantlarına aiddir: 1. “xarici” 2. “daxili” 3. “açıq müsabiqə” 4. “ümumi” müsabiqə 5. “fərdi” müsabiqə

- ☐ 2.3.4
- ☒ 1.2.3
- ☐ 5.2.4

- ☐ 1.3.5
☐ 3.4.1

320 Fransada dövlət qulluğuna müsabiqəni tənzimləyən uç qrup hüquqi aktlara aşağıdakılardan hansılar aiddir? 1) Qanunvericilik və digər normativ aktlar 2) Kollektiv qərarlar 3) fərdi aktlar 4) İctimai münasibətlər 5) Təşkilati əsasnamələr

- ☐ 2.3.4
☒ 1.2.3
☐ 5.2.4.
☐ 1.3.5
☐ 3.4.1

321 Fransada dövlət qulluğuna müsabiqəni tənzimləyən neçə qrup hüquqi aktlar mövcuddur?

- ☐ 6.0
☒ 3
☐ 4.0
☐ 2
☐ 5.0

322 Fransa qanunvericiliyinə görə dövlət qulluğu vəzifələrinə buraxılış qaydaları neçə şərt üzrə həyata keçirilir?

- ☐ 2.0
☒ 5
☐ 3.0
☐ 4
☐ 6.0

323 Fransada dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqə variantlarına aiddir:

- ☐ Heç biri
☒ Daxili,xarici,açıq
☐ Daxili,xarici
☐ Məmurlar müsabiqəsi,daxili
☐ Xarici,təhsil

324 Fransa dövlət qulluğuna girməkdə müsabiqənin keçirilməsi üçün nazirin xüsusi sərəncamı ilə müvafiq qaydada yaradılan səlahiyyətli və kollegial orqan necə adlanır

- ☐ idarə heyəti
☐ divan heyəti
☐ heç biri
☒ münisiflər heyəti
☐ rəyasət heyəti

325 Fransa vətəndaşların bərabər hüquq prinsipinə əməl olunması ilə dövlət qulluğuna girmək hansı qaydada həyata keçirilir

- ☐ müsahibə
☒ müsabiqə vasitəsilə
☐ test imtahankarı vasitəsilə
☐ açıq test imtahankarı vasitəsilə
☐ heç biri

326 Fransa məmurluğunun strukturunda məmurlar neçə kateqoriyaya bölünürlər

- ☐ 3.0

- ☒ 4
☐ 6.0
☐ 5
☐ 2.0

327 Fransa qanunvericiliyinə əsasən dövlət qulluğu vəzifələrinə beş şərt üzrə həyata keçirilən buraxılış qaydalarına aşağıdakılardan biri aid deyil

- ☐ heç biri
☒ Fransada yaşayan və bu ölkənin qanunlarına riayət edən əcnəbi vətəndaşlar
☐ Qanunlara riayət edilməsi və hərbi qulluqla bağlı qanunun tələblərinin yerinə yetirilməsi
☐ Fransa vətəndaşlığının və siyasi hüquqlarının olması
☐ Vəzifənin tələblərinə uyğun fiziki sağlamlıq

328 Fransa qanunvericiliyinə əsasən dövlət qulluğu vəzifələrinə buraxılış qaydaları neçə şərt üzrə həyata keçirilirdi

- ☐ 2.0
☒ 5
☐ 3.0
☐ 4
☐ 6.0

329 Azərbaycanda dövlət qulluğuna müsabiqə və müsahibədən uğurla keçmiş və dövlət orqanının rəhbəri tərəfindən seçilmiş namizəd neçə il müddətinə stajçı kimi qulluğa qəbul edilərək vakant vəzifəyə təyin edilir

- ☐ 2,5 il
☒ bir il
☐ yarım il
☐ iki il
☐ 1,5 il

330 Fransada məmurlardan fərqli olaraq dövlət qulluqçularının 4 kateqoriyasına aid olmayanı tapın

- ☐ heç biri
☒ daimi dövlət qulluğu vəzifəsinə təyin edilməklə ştata götürülən və inzibati ierarxiya sistemində rütbə alan məmurlar
☐ müqavilə əsasında götürülən işçilər; onlar adətən üç illik müddətə götürülülər (ehtiyac olduqda müqavilənin müddəti uzadıla bilər). Bir çox hallarda bynlar yardımçı vəzifələri tutan texniki işçilərdir
☐ Saathesabı işçilər-adətən konkret məsələlərin həllinə dair (tədqiqat işləri, tədris prosesi və s.) dövlət qulluğunu tariflərinə müvafiq müvəqqəti ödəniş əsasında bir ay ərzində 120 saatdan çox olmamaq şərti ilə qulluğa qəbul
☐ Köməkçilər-bunlar müqaviləsiz, yəni inzibati rəhbərlərin birtərəfli qərarları (və ya sərəncamı) əsasında müvəqqəti işin yürinə yetirilməsi üçün götürülür. Bu katqoriya qulluqçuları isə konkursdan kənar şərtlə qəbul edirlər. Ona görə də onlar nə inzibati, nə də əmək qanunvericiliyi ilə müdafiə olunmurlar

331 Fransada dövlət qulluqçuları neçə kateqoriyaya bölünür

- ☐ 2.0
☒ 4
☐ 3.0
☐ 5
☐ 6.0

332 Hansı ölkənin qanunvericiliyinə əsasən statuslu məmur o şəxs hesab edilir ki, daimi dövlət qulluğu vəzifəsinə təyin edilməklə ştata götürülüb və inzibati ierarxiya sistemində rütbə alıb

- ☐ Almaniya
☒ Fransa
☐ Polşa
☐ İtaliya

☐ Bolqarıstan

333 Məmurluğun siyasi hakimiyyətə tabe olması hansı Fransa Prezidentinin klassik düşüncələrinin təzahürü kimi 1958-ci il Konstitusiyasında öz əksini tapmışdır

- ☐ heç biri
☒ Şarl de Qoll
☐ Jak Şirak
☐ Napaleon Bonopart
☐ XIV Lüdovik

334 Mahiyyətə qapalı, özünəməxsus ierarxiya və təbəçilik prinsiplərini əks etdirən ciddi inzibətçilik qaydalarına riayət olunması əsasında qurulan, eyni zamanda güclü mərkəzləşməyə meyilli bir sistem kimi özünü göstərən dövlət qulluğu hansı ölkəyə məxsusudur

- ☐ heç biri
☒ Fransa
☐ İsveç
☐ İngiltərə
☐ Yaponiya

335 Fransada dövlət qulluğuna xas olan uzun illər formalaşan konsepsiya hansıdır?

- ☐ Nailiyyətlər
☒ Karyera
☐ Patronaj
☐ Pendelton
☐ Qənimət

336 Fransada dövlət aparatını və bürokratik sistemi qurarkən fransız cəmiyyətində 2 nüfuzlu qurum olan – ordu və kilsənin əsas elementlərinin qovuşmasından istifadə edən kim olmuşdur?

- ☐ Heç biri
☒ Napaleon
☐ Fulton
☐ XIV Lyudovik
☐ Şarl de Qollun

337 Napaleonun yaratdığı bürokratiya yarım hərbi formada olmaqla hansı prinsiplər üzərində qurulmuşdur
 1. İyerarxiya 2. İnzibətçilik 3. Unifikasiya (qaydalara ciddi riayət) 4. İntizam 5. Demokratiya

- ☐ 2,4
☐ 2,4,5
☒ 1,3,4
☐ 3,4,5
☐ 3,5

338 Napaleon dövlət aparatının və bürokratik sistemi qurarkən kilsə üzərində hakimiyyəti təmin etmək üçün hansı addımı atdı

- ☐ Heç biri
☒ Vatikan ilə razılıq aktı imzaladı
☐ Güclü ordu yaratdı
☐ Polis komissarlığı yaratdı
☐ Kilsəyə xəzinə vəd etdi

339 Fransada mərkəzləşmiş hökumətin yaranması kimin hakimiyyəti dövründə baş tutdu

- ☐ Pendelton

- ☒ XIV Lyudovik
- ☐ V.Vilson
- ☐ Napaleon
- ☐ L.Fulton

340 Napaleon Bonopartın dövründə yarım hərbi formada qurulmuş bürokratiyanın üç əsas prinsipinə aid olmayanı tapın

- ☐ skalyar zəncir
- ☒ korporativ ruh
- ☐ intizam
- ☐ ierarxiya
- ☐ unifikasiya (qaydalara ciddi riayət)

341 Fransada cəmiyyətin iki nüfuzlu qurumu olmuş ordu və kilsənin əsas elementlərinin qovuşmasından istifadə edərək dövlət aparatını və onun atributu olan bürokratik sistemi quran kim olmuşdur

- ☐ heç biri
- ☒ Napaleon Bonopart
- ☐ Şarl De Qoll
- ☐ XIV Lüdovik
- ☐ Jak Şirak

342 Fransa dövlət qulluğunda mövcud olmuş “karyera” konsepsiyasının çatışmayan cəhətlərinə aşağıdakılardan biri aid deyil

- ☐ dövlət qulluğunda çalışan məmurlara dövlətin müəyyən qədər himayədarlıq etməməsi
- ☒ dövlət qulluğuna gələnlər üçün daimi iş qaranziyasının yaranması
- ☐ kadrların bir çox hallarda inersiyaya (hərəkətsizliyə) meyilli olmaları
- ☐ məmurların vəzifəyə irəli çəkilməsində iş stajının onların işgüzar keyfiyyətlərindən üstün tutulması
- ☐ heç biri

343 Fransada tətbiq edilən kariyera konsepsiyasının mənfi cəhətləri aşağıdakılardan hansılardır 1. Dövlət qulluğuna işə qəbul olunanlar üçün daimi iş qaranziyası yaranır 2.Kariyera nərdivanı pillələri ilə tədricən vəzifədə irəliləmə 3.Dövlət tərəfindən onlara himayədarlıq olunaraq bir çox sosial və məişət problemlərinin həllində köməklik göstərilir 4. Belə system bir çox hallarda kadrlarda inersiyaya (hərəkətsizliyə) meyillidir 5.Bu sistemdə məmurların vəzifəyə irəli çəkilməsində iş stajı onların işgüzar keyfiyyətlərindən üstün tutulur

- ☐ 3,2
- ☒ 4,5
- ☐ 2,4,5
- ☐ 1,3,4
- ☐ 1,2,3

344 Fransada tətbiq edilən kariyera konsepsiyasının üstün cəhətləri aşağıdakılardan hansılardır 1.Belə system bir çox hallarda kadrlarda inersiyaya (hərəkətsizliyə) meyillidir 2.Dövlət qulluğuna işə qəbul olunanlar üçün daimi iş qaranziyası yaranır 3.Bu sistemdə məmurların vəzifəyə irəli çəkilməsində iş stajı onların işgüzar keyfiyyətlərindən üstün tutulur 4.Yüksək peşəkarlığı ilə fərqlənən məmurların itirilməməsi üçün dövlət tərəfindən onlara bir çox imtiyaz və güzəştlər nəzərdə tutulur

- ☐ 3,1
- ☒ 2,4
- ☐ 3,2
- ☐ 2,5
- ☐ 1,2

345 “Karyera” konsepsiyasının üstünlüklərinə aiddir?

- ☐ Bu sistem hərəkətsizliyə meyillidir

- ☒ Dövlət qulluğuna işə qəbul olunanlar üçün daimi iş qaranıyası yaranır
- ☐ Belə sistem bir çox hallarda kadrlarda inersiyaya meyillidir
- ☐ Bu sistemdə məmurların vəzifəyə çəkilməsində iş stajı, onların işgüzar keyfiyyətlərindən üstün tutulur
- ☐ Kadrlarda operativlik və yüksək işgüzarlıq kimi xüsusiyyətlərin formalaşması az inkişaf edir

346 “Karyera” konsepsiyasının xas olduğu ölkə:

- ☐ ABŞ
- ☒ Fransa
- ☐ Böyük Britaniya
- ☐ Rusiya
- ☐ Almaniya

347 Aşağıdakılardan biri Fransa dövlət qulluğunda mövcud olmuş “karyera” konsepsiyasının üstünlüklərinə aid deyil

- ☐ heç biri
- ☒ məmurların vəzifəyə irəli çəkilməsində iş stajının onların işgüzar keyfiyyətlərindən üstün tutulması
- ☐ dövlət qulluğunda çalışan məmurlar üçün “karyera nərdivanı pillələri” ilə tədricən vəzifədə irəliləmə şanslarının olması
- ☐ dövlət qulluğuna gələnələr üçün daimi iş qaranıyasının yaranması
- ☐ dövlət qulluğunda çalışan məmurlara dövlətin müəyyən qədər himayədarlıq etməsi və onların bir çox sosial və məişət problemlərinin həllinə köməklik göstərməsi

348 Fransa dövlət qulluğunda mövcud olmuş “karyera” konsepsiyasının mahiyyətinə aid olmayanı tapın

- ☐ heç biri
- ☒ məmurluq fəaliyyətinin əmək normaları ilə tənzimlənməsi
- ☐ ilk dəfədən dövlət qulluğunda işə götürülənlər üçün ömürlərinin axırınadək dövlət məmuru olmaq şəraitinin yaradılması
- ☐ məmurluq fəaliyyətinin inzibati hüquq normaları ilə tənzimlənməsi
- ☐ dövlət qulluğunda çalışan məmurlara karyera qurmaları üçün vəzifədə irəliləmə şansının yaradılması

349 Fransa dövlət qulluğuna xas olan spesifik xüsusiyyətlər ilə uzun illər ərzində formalaşan və kök salan konsepsiyaları tapın

- ☐ patronaj
- ☒ Karyera
- ☐ qənimət
- ☐ nailiyyətlər
- ☐ heç biri

350 1930-cu illərin ortalarında Azərbaycanın 51 rayonunun neçəsində daxili işlər şöbələrinin rəisləri erməni idi

- ☐ 20.0
- ☒ 38
- ☐ 18.0
- ☐ 28
- ☐ 48.0

351 1930-cu illərin represiyasında Azərbaycanda nə qədər adam məhv edilmişdir

- ☐ 250 minə qədər
- ☐ 100 minə qədər
- ☐ 100-150 min arası
- ☒ 300 mindən çox
- ☐ 200 mindən az

352 Sovet hakimiyyəti qurulduqdan sonra 30-cu illər Azərbaycanda hansı hadisələrlə xarakterizə edilir

- ☐ heç biri
- ☐ milli kadrların ixtisaslarının artırılması
- ☐ dövlət qulluğunda milli kadrların irəli çəkilməsi
- ☐ milli kadrların yetişdirilməsi
- ☒ Represiya

353 1969-cu ildə kimin Azərbaycanı hakimiyyətə gəlməsi ilə milli kadrların yetişdirilməsi və dövlət strukturlarında yerləşdirilməsi siyasətinə prioritet istiqamət verildi

- ☐ heç biri
- ☐ Mircəfər Bağirov
- ☐ Kamran Bağirov
- ☒ Heydər Əliyev
- ☐ Nəiman Nərimanov

354 Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 30-cu illərdə kadr siyasəti hansı devz altında milli kadrların sıxşdırılması ilə həyata keçirilirdi

- ☐ "xristianlaşma"
- ☐ "milliləşmə"
- ☐ "sovetləşmə"
- ☐ "koperativləşdirmə"
- ☒ "beynəlmiləçilik"

355 Çarın 1840-cı ildəki qanunu ilə Ön Qafqaz mərkəz şəhəri Tiflis olan Gürcüstan-İmeretiya quberniyasına və baş şəhəri Şamaxı olan hansı vilayətə bölünmüşdü.

- ☐ Borçalı
- ☐ Aran
- ☐ Şirvan
- ☒ Kaspi
- ☐ Yelizavetopol

356 Neçənci ildə çar Ön Qafqazda inzabati islahatlar barəsində qanun verərək komendant idarə üsulunu ləğv etmiş, quberniyalar bə onların nəzdində mahallar əvəzinə qəzalar yaradılmışdır

- ☐ 1860.0
- ☐ 1850
- ☐ 1830.0
- ☐ 1870.0
- ☒ 1840

357 Şəriət məhkəmələrinin səlahiyyətlərinə aiddir:

- ☐ Cinayət işlərinə baxırdı
- ☐ Vergi yığmaq hüququna malik idi
- ☐ Hamısı
- ☐ Torpaqları satmaq hüququna malik idi
- ☒ Yalnız kəbin işlərinə baxırdı

358 Sovet hakimiyyəti dövründə kəndləri idarə edirdi:

- ☐ Hökmdar
- ☐ Naiblər
- ☐ Heç biri
- ☐ Şəriət məhkəməsi
- ☒ Kəndxudalar

359 XIX əsrin əvvəllərində Rusiyanın işğalı altında olan Azərbaycanın şəriət məhkəmələrinə kim başçılıq edirdi

- ☐ sədrəzam
- ☐ hakim
- ☐ şeyx
- ☒ qazi
- ☐ axund

360 XIX əsrin əvvəllərində Rusiyanın işğalı altına düşdükdən sonra Azərbaycanın idarəetmə sistemində yaradılmış "Komendant" üsul-idarəsinə tabe olan inzibati ərazi bölgüsündə əyalət adlanmayanları tapın

- ☐ Şəki və Şirvan
- ☐ Bakı və Qarabağ
- ☐ Şəki və Talış
- ☒ Yelizavetpol və Şəmsəddin
- ☐ Quba və Şirvan

361 XIX əsrin əvvəllərində Rusiyanın işğalı altına düşdükdən sonra Azərbaycanın idarəetmə sistemində yaradılmış "Komendant" üsul-idarəsinə tabe olan inzibati ərazi bölgüsündə əyalət adlarını tapın

- ☐ Qazax və Şəmsəddin
- ☐ Yelizavetpol və Car-Balakən
- ☐ Yelizavetpol və Şəmsəddin
- ☐ heç biri
- ☒ Şəki və Qarabağ

362 XIX əsrin əvvəllərində Rusiyanın işğalı altına düşdükdən sonra Azərbaycanın idarəetmə sistemində yaradılmış "Komendant" üsul-idarəsinə tabe olan inzibati ərazi bölgüsündə distansiya adlarını tapın

- ☐ Yelizavetpol və Car-Balakən
- ☐ Şəki və Şirvan
- ☒ Qazax və Şəmsəddin
- ☐ Qarabağ və Talış
- ☐ heç biri

363 XIX əsrin əvvəllərində Rusiyanın işğalı altına düşdükdən sonra Azərbaycanın idarəetmə sistemində yaradılmış "Komendant" üsul-idarəsinə tabe olan inzibati ərazi bölgüsündə dairə adlarını tapın

- ☐ heç biri
- ☐ Şəki və Şirvan
- ☒ Yelizavetpol və Car-Balakən
- ☐ Qarabağ və Talış
- ☐ Bakı və Quba

364 Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fəvqəladə hallar, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, milli bankda çalışan şəxslərin dövlət qulluğu dövlət qulluğunun hansı növünə aid edilir

- ☐ heç biri
- ☐ kollektiv
- ☐ ümumi
- ☐ fərdi
- ☒ xüsusi

365 XIX əsrin əvvəllərində Rusiyanın işğalı altına düşməmişdən əvvəl Azərbaycanda xanlıqlar dövrü dövlət idarəçiliyi və dövlət qulluğunda hansı üsul-idarə tətbiq olunurdu

- ☐ islan

- ☐ komendant
- ☐ kommunist
- ☐ heç biri
- ☒ xan

366 Şimali Azərbaycanda rus qoşunlarına müqavimət göstərdikləri üçün idarəetmə sistemində mövcud olan xan üsul-idarəsi ləğv olunan xanlıqı tapın

- ☐ heç biri
- ☐ Qarabağ
- ☐ Şəki
- ☒ Bakı
- ☐ Şirvan

367 Şimali Azərbaycanda rus qoşunlarına müqavimət göstərmədikləri üçün idarəetmə sistemində mövcud olan xan üsul-idarəsi saxlanılan xanlıqı tapın

- ☐ Naxçıvan
- ☐ Gəncə
- ☐ Bakı
- ☒ Qarabağ
- ☐ Quba

368 Müsəlman əyalətləri rəisi harada yaradılmışdır?

- ☐ Bakı
- ☐ Gəncə
- ☐ Quba
- ☐ Şəki
- ☒ Şuşa

369 Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanın hansı xanlığında idarəetmə sistemi olduğu kimi saxlanılmışdır?

- ☐ Gəncə
- ☐ Quba
- ☐ Şəki
- ☐ Bakı
- ☒ Qarabağ

370 XIX əsrin əvvəllərindən Rusiyanın işğalı altına düşdükdən sonra Azərbaycanda dövlət idarəçiliyi və dövlət qulluğunda hansı üsul-idarə tətbiq olundu

- ☒ komendant
- ☐ islam
- ☐ qəza
- ☐ xan
- ☐ heç biri

371 Azərbaycan tarixinin minillik dövrünü əhatə etdikdə X əsrdən başlayaraq XIX əsrədək (Azərbaycanın Rusiya tərəfindən işğalınadək) olan dövrlərdə bu ərazidə mövcud olan dövlətlərin idarə olunması hansı dövlətçilik formaları və prinsipləri üzərində qurulmuşdur

- ☐ zərdüş
- ☐ xristian
- ☐ yəhudi
- ☒ islam
- ☐ heç biri

372 Azərbaycan XIX əsrdə Rusiya tərəfindən işğal edildikdən sonra Azərbaycan Demokratik Respublikasının yaranması dövrünə qədər bu dövlətlətin idarə olunması hansı dövlətçilik formaları və prinsipləri üzərində qurulmuşdur

- ☐ heç biri
- ☐ zərdüşt
- ☐ yəhudi
- ☐ kommunist
- ☒ bolşevik

373 XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğalınadək olan dövrlərdə bu ərazidə mövcud olan dövlətlərin idarə olunması hansı dövlətçilik formaları və prinsipləri üzərində qurulmuşdur

- ☐ türk
- ☐ xiristian
- ☐ yəhudi
- ☒ islam
- ☐ heç biri

374 İslam dövlətçilik formaları və prinsipləri üzrə Azərbaycan ərazilərində mövcud olan dövlətlərin idarə olunmasına son qoyan səbəbi tapın

- ☐ Azərbaycanda xanlıqların yaranması
- ☐ Azərbaycanda Ərəb xilafətinin hökümranlığını zəifləməsi
- ☐ Səfəvilər dövlətini süquta uğraması
- ☒ Azərbaycanın Rusiya tərəfindən işğal olunması
- ☐ XI-XII əsrlərdə Azərbaycanın Səlcuq dövlətinin tərkibinə daxil olması

375 Dövlət qulluğunun əsaslandığı prinsiplərə aid olmayanı tapın

- ☐ dövlət qulluğuna qəbulun şəffaflığı
- ☐ irqinədn, milliyətindən, dinindən, dilindən, cinsindən, sosial mənsəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, qulluqçuların işgüzarlıq keyfiyyətlərinə daxil olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi
- ☐ vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi
- ☒ Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi
- ☐ qanunçuluq

376 Dövlət qulluğunun prinsipləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun hansı fəslinin maddəsinə aiddir

- ☐ V fəslin
- ☐ IV fəslin
- ☐ II fəslin
- ☐ III fəslin
- ☒ I fəslin

377 Dövlət qulluğunun yaradılmasında mühüm əhəmiyyət daşıyan təşkilati prinsip dövlət qulluğunda nə üçün istifadə olunur

- ☐ inzibati və yardımçı vəzifələrin təsnifat toplusunun müəyyənləşdirilməsində
- ☐ dövlət qulluğunun formalaşmasında
- ☐ dövlət qulluğunun qanunvericiliklə müəyyən edilmiş ixtisas dərəcələrinin verilməsi prosedurasında
- ☒ dövlət qulluğunun funksiya göstərmə mexanizmində
- ☐ dövlət qulluqçularının əsas vəzifə və hüquqlarının müəyyən olunmasında

378 Dövlət qulluğunun yaradılmasında mühüm əhəmiyyət daşıyan hüquq prinsipi hansı qanunvericilik aktları ilə müəyyən olunur

- ☐ təlimatlarla
- ☐ əsasnamələr ilə
- ☐ vəzifə funksiyaları ilə
- ☐ tövsiyələrlə
- ☒ Konstitusiya və digər qanunvericilik aktları ilə

379 Dövlət qulluğu hansı prinsiplərə əsaslanır? 1. Qanunçuluq 2. Dövlət orqanlarına seçkilərin ümumi əsaslarının müəyyən edilməsi 3. AR- qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət həddlərinin müəyyən edilməsi 4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət qulluğuna qəbulunun təşkil edilməsi 5. İrəndən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə daxil olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi

- ☐ 2,3,5
- ☐ 3,4,5
- ☐ 1,3,4
- ☒ 1,3,5
- ☐ 1,2,3

380 Dövlət qulluğunun əsas vəzifələrinə aid olmayanı tapın

- ☐ heç bir
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi
- ☐ dövlət orqanlarının səlahiyyəti həddlərində qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi
- ☒ bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərin müdafiə etməyə borclu olması
- ☐ dövlət orqanlarının səmərəli fəaliyyətinin və digər qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin təmin edilməsi

381 Dövlət qulluğunun əsas vəzifələrini seçin: 1. AR Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi 2. Bələdiyyə orqanlarının işinin təşkilinə yardımçı olması 3. Dövlət orqanlarının səlahiyyəti həddlərində qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi 4. Dövlət qulluğu sahəsi üçün normativ aktların hazırlanması prinsiplərinin müəyyən edilməsi 5. Dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi

- ☐ 1,2,5
- ☐ 2,3,5
- ☒ 1,3,5
- ☐ 1,3,4
- ☐ 2,4,5

382 Aşağıdakılardan biri dövlət qulluğunun elmi ədəbiyyatlarda aparılan əlamətlərə görə təsnifatına aid deyil

- ☐ heç biri
- ☐ professional ixtisaslaşma və idarəetmə obyektinin xüsusiyyətlərinə
- ☒ müvafiq qrupların məqsəd və funksiyalarına uyğunlaşmasına görə
- ☐ dövlət hakimiyyət sistemində hüquqi statusuna və digər xüsusiyyətlərinə
- ☐ dövlət qulluğunun fəaliyyət dairəsi və səlahiyyətinə

383 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun aşağıda göstərilənlərdən birinə şamil olunan variantını tapın

- ☐ heç biri
- ☐ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikası Baş Nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə

- ☐ Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), habelə hərbi qulluqçulara
- ☐ Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (icra başçıları)
- ☒ Nazirliklərin aparatında inzibati vəzifədə çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan dövlət qulluqçularına

384 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fəvqəladə hallar, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarının aparatında çalışan hansı şəxslərə (dövlət qulluqçusu olmayan işçilər- xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) şamil edilir

- ☐ bu orqanların aparatında çalışmayan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə
- ☐ bu orqanların aparatında çalışan və hərbi və ya xüsusi rütbəsi olan şəxslərə
- ☐ heç biri
- ☐ bu orqanların aparatında çalışmayan və hərbi rütbəsi olan şəxslərə
- ☒ bu orqanların aparatında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə

385 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı müddəalardan hansı doğru deyil?

- ☐ heç biri
- ☐ başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına şamil olunmur
- ☐ prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fəvqəladə hallar, sərhəd xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür
- ☒ bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir
- ☐ Dövlət Qulluğunu İdarəetmə Şurası dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirir

386 Hansı orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür? 1) Milli Təhlükəsizlik Nazirliyi 2) Sənaye və Energetika Nazirliyi 3) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 4) Ədliyyə Nazirliyi 5) Fəvqəladə Hallar Nazirliyi

- ☐ 1,3,5
- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☒ 1,4,5
- ☐ 2,4,5

387 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu aşağıdakı variantlarda göstərilənlərdən birinə şamil edilmir

- ☐ qanunvericilik hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara
- ☐ icra hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara
- ☐ heç biri
- ☐ məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara
- ☒ Ordu sıralarında xidmət edən hərbi qulluqçulara

388 Dövlət qulluğunun tərifinin düzgün variantını tapın

- ☐ Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dövlətin məqsədlərinin həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifələrini yerinə yetirməsidir
- ☐ Dövlət qulluğu Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq dövlətin funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifələrini yerinə yetirməsidir
- ☐ heç biri
- ☐ Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin hüquqlarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz tapşırıqlarını yerinə yetirməsidir

- ☒ Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir

389 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu kimə şamil edilir?

- ☒ İcra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara
☐ İcra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında rəhbər tutan şəxslərə
☐ Heç biri
☐ İcra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən texniki işçilərə
☐ İcra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən şəxslərə

390 İdarəetmə prosesində funksional əlamətlərə görə Azərbaycanda dövlət qulluğu neçə yerə bölünür

- ☐ 6.0
☐ 3
☐ 4.0
☒ 2
☐ 5.0

391 Aşağıdakılardan biri Azərbaycanda yuxarı icra hakimiyyəti orqanı funksiyasını yerinə yetirir

- ☐ Müvafiq icra hakimiyyətləri
☐ Konstitusiya Məhkəməsi
☐ Prezident
☐ Milli Məclis
☒ Nazirlər Kabineti

392 Azərbaycanda ali icra hakimiyyəti orqanı funksiyasını aşağıdakılardan kim yerinə yetirir

- ☐ Yerli icra hakimiyyətləri
☐ Nazirlər Kabineti
☐ Milli Məclis
☒ Prezident
☐ Konstitusiya Məhkəməsi

393 Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu hansı məsələləri tənzimləyir?

- ☐ Heç biri
☐ AR-da dövlət qulluğu sahəsində dövlətlə siyasi vəzifəli şəxslər arasında yaranan münasibətləri və siyasi vəzifəli şəxslərin hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir
☐ AR-da dövlət qulluğu sahəsində dövlətlə istənilən əmək fəaliyyəti ilə məşğul olanlar arasında yaranan münasibətləri və onların vəziyyəti ilə bağlı məsələləri tənzimləyir
☒ AR-da dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir
☐ AR Prezidentinin fərman və sərəncamları ilə müəyyən edilmiş hüdudlarda işçilərlə işəgötürənlər arasında hüquqi münasibətləri

394 Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun kimlərə şamil edilir:

- ☐ Hamısı
☒ Dövlət qulluqçusu statusu alan şəxslərə
☐ Əmlakı paylara bölünmüş yoldaşlıq müəssisələrinin əməkdaşlarına
☐ Hərbi qulluqçulara və onların ailə üzvlərinə
☐ Dövlət müəssisələrində çalışan işçilərə

395 Ölkəmizdə dövlət qulluqçularının davranış qaydaları nə ilə tənzimlənir:

- ☐ Heç biri
☐ Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə

- ☐ Vətəndaşların əmək hüquqları ilə
- ☐ Milli Məclis tərəfindən qəbul edilən İnzibati Xətlər məcləsi ilə
- ☒ Azərbaycan Respublikasının etik davranış qaydaları haqqında qanunvericiliyi ilə

396 Etik davranış qaydaları haqqında qanunun hansı prinsipinə aiddir: “Dövlət qulluqçuları hər bir halda şərəf və ləyaqətini qorumalı, andına sadıq olmalı, nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu hərəkətlərindən çəkinməlidir”

- ☐ Qanunçuluq prinsipi
- ☐ Qərəzsizlik prinsipi
- ☐ İctimai etimad prinsipi
- ☐ Mədəni davranış prinsipi
- ☒ Loyallıq prinsipi

397 Vicdanlı davranış prinsipinin mahiyyəti nədən ibarətdir?

- ☐ Dövlət qulluqçusu dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, şərəf və ləyaqətini uca tutmağa borcludu
- ☐ Dövlət qulluqçusu xidməti vəzifəsinin icrası zamanı qanunvericilik aktları və digər normativ aktların tələblərinə ciddi əməl etməlidir
- ☐ Dövlət qulluqçusu, onun xidməti, vəzifəsinə aid olmadığı hallarda komisiyanın və digər dövlət orqanlarının onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, onların fəaliyyətinə qiymət verilməsindən çəkinməlidir
- ☒ Dövlət qulluqçusu insanın, cəmiyyətin və dövlətin maraqları naminə öz xidməti fəaliyyətini səmərəli yerinə yetirməyə borcludur
- ☐ Hamısı

398 Ölkəmizdə dövlət qulluqçularının etik davranış qaydaları tənzimlənir:

- ☐ Heç biri
- ☐ Dövlət qulluqçularının hüquqları haqqında qanunla
- ☒ Etik davranış qaydaları haqqında qanunla
- ☐ Azərbaycan Respublikasının əmək məcləsi ilə
- ☐ Etik davranış qaydaları haqqında əsasnamə ilə

399 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməsi kim tərəfindən həyata keçirilir?

- ☐ Heç biri
- ☐ Hüquq-mühafizə orqanları
- ☐ Yuxarı təşkilatın rəhbəri;
- ☐ Belə tədbir nəzərdə tutulmayıb;
- ☒ Dövlət orqanının rəhbəri

400 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları hansı məqsədlər üçün istifadə edə bilməz?

- ☐ Vəzifə maraqları;
- ☐ Dövlət orqanının maraqları;
- ☐ Dövlətin maraqları
- ☐ Heç biri
- ☒ Şəxsi maraqları;

401 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından hansı məqsədlər üçün istifadə etməsi qadağan deyildir?

- ☐ Şəxsi maraqları naminə

- ☐ Xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün;
- ☒ Xidməti vəzifələrinin icrası ilə əlaqədar
- ☐ İctimai birliklərin fəaliyyətinə kömək məqsədilə
- ☐ Heç biri

402 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hansı hallarda intizam icraatına başlanıla bilməz?

- ☐ Heç biri
- ☐ Kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun müddələrinin pozulması barədə məlumatın dərc edilməsi;
- ☒ Dövlət qulluqçusu tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddələrinin pozulması barədə anonim müraciətin daxil olması;
- ☐ Kütləvi informasiya vasitələrində maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi
- ☐ “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddələrinin dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

403 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nəzarət orqanının səlahiyyətlərinə aid deyil?

- ☐ Heç biri
- ☐ Daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verilir;
- ☐ Bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümümləşdirir;
- ☐ Dövlət qulluqçularından və digər şəxslərdən bu qanunun müddələrinin pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edilir;
- ☒ Dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmaların nəticələrinə uyğun olaraq onlar barəsində inzibati tədbirlər görür

404 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı doğru deyil?

- ☐ Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafələrinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır;
- ☐ Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsə və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir;
- ☐ Heç biri
- ☐ Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətdə səbəb olur
- ☒ Dövlət qulluqçusu xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borclu deyildir;

405 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam yaxud tapşırığın yerinə yetirilməsindən imtina edə bilərmi?

- ☐ Heç biri
- ☐ Edə bilməz;
- ☐ Təkrar etirazdan sonra edə bilər;
- ☒ Edə bilər;
- ☐ Qanunda bu hal nəzərdə tutulmayıb

406 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti kim həyata keçirir?

- ☐ Heç biri
- ☐ Həmin orqanların ümumi şöbəsi;

- ☐ Həmin orqanların kadrlar şöbəsi;
- ☒ Həmin orqanların müvafiq qurumları;
- ☐ Həmin orqanların müvafiq orqanları;

407 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu kim tərəfindən müntəzəm təhlil edilmir?

- ☐ Birbaşa rəhbəri tərəfindən təhlil edilir;
- ☐ Özü tərəfindən müntəzəm təhlil edilir;
- ☐ Heç biri
- ☐ Yuxarı rəhbəri tərəfindən təhlil edilir;
- ☒ Dövlət orqanının rəhbəri tərəfindən təhlil edilir;

408 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən intizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə hansı təşkilata məlumat verməlidir?

- ☐ Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası;
- ☐ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə;
- ☐ Heç biri
- ☐ Azərbaycan Respublikasının Prezident Administrasiyasına;
- ☒ Cinayət təqibi orqanına

409 Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçuları hansı hərəkətləri ilə dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir?

- ☒ etik davranışı və peşəkarlıq fəaliyyəti ilə
- ☐ əmək nizam intizamı ilə
- ☐ heç biri
- ☐ şəxsi münasibətləri ilə
- ☐ yaradıcılıq və təşəbbüskarlıq cəhdləri ilə

410 Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçuları bütün hallarda kimlər üçün vicdanlılıq nümunəsi olmalıdır?

- ☐ dövlət qulluğunda intizam məsuliyyətinə cəlb olunmuş şəxslər üçün
- ☐ digər dövlət qulluqçuları üçün
- ☐ ancaq qohumları və dostları üçün
- ☒ hər bir şəxs üçün
- ☐ heç kəs üçün

411 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanunun məqsədlərinə nə aid deyil?

- ☐ heç biri
- ☐ dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması
- ☐ dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi
- ☐ dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması
- ☒ dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsirli imkanlarının məhdudlaşdırılması

412 Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanunun kimlərə şamil edilməsi nəzərdə tutulmamışdır?

- ☐ heç biri

- ☐ inzibati vəzifə tutan dövlət qulluqçularına
- ☐ yardımçı dövlət qulluqçularına
- ☒ dövlət təşkilatlarında işləyən bütün şəxslərə
- ☐ daimi dövlət qulluğunda işləyən şəxslərə

413 “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu nəyi müəyyən edir?

- ☐ heç biri
- ☐ dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarçısının alınmasının hüquqi mexanizmlərini
- ☐ dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsinin hüquqi mexanizmlərini
- ☒ dövlət qulluqçuları üçün etik davranış qaydaları və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlərini
- ☐ vətəndaşların etik davranış qaydaları və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlərini

414 İnzibati vəzifələrə aid olanı tapın

- ☐ heç biri
- ☒ dövlət orqanı aparatının rəhbəri
- ☐ baş direktor
- ☐ nazir
- ☐ komitə sədri

415 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”na nələr daxildir?

- ☐ Heç biri
- ☒ Vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar
- ☐ Yalnız vəzifənin təsnifatı və adları
- ☐ Dövlət orqanlarının kateqoriyaları təsnifatları
- ☐ Yalnız vəzifələrin tutulması şərtləri

416 İnzibati vəzifələrin ixtisas tələblərinə aiddir?

- ☐ Heç biri
- ☒ Ali təhsili olmalıdır
- ☐ Təhsili olmamalıdır
- ☐ Tam orta təhsili olmalıdır
- ☐ Peşə ixtisas təhsili olmalıdır

417 Siyasi xarakterli dövlət vəzifələrinin siyahısına daxildir? 1.Azərbaycan Respublikasının prezidenti 2.Müəllimlər 3.Baş nazir 4.Mühəndislər 5. Nazirlər

- ☐ 1,5,6
- ☒ 1,3,5
- ☐ 1,3,6
- ☐ 2,5,6
- ☐ 3,4,5

418 Dövlət aparatının əsas struktur elementi sayılır?

- ☐ Heç biri
- ☒ Dövlət orqanı
- ☐ Dövlət
- ☐ Özəl müəssisələr
- ☐ Dövlət müəssisəsi

419 Yardımçı vəzifələr hansı işçilərə aid edilir:

- ☐ Hamısı
- ☒ Dövlət orqanlarında texniki vəzifə tutan işçilərə
- ☐ Dövlət orqanlarında rəhbər işçilərə
- ☐ Dövlət orqanlarının rəhbərlərinin müavinlərinə
- ☐ Dövlət müşavirləri vəzifəsi tutan işçilərə

420 Dövlət orqanlarının bölmələri onlara həvalə edilmiş funksiyalara görə hansı bölmələrə ayrılır?

- ☐ İnzibati
- ☒ Aparıcı və köməkçi
- ☐ İnzibati və yardımçı
- ☐ Yardımçı
- ☐ İnzibati və siyasi

421 Dövlət orqanlarında vəzifələrin təsnifatı:

- ☐ İnzibati və fərdi
- ☒ İnzibati və yardımçı
- ☐ Yardımçı və siyasi
- ☐ Siyasi və inzibati
- ☐ Aparıcı və köməkçi

422 Dövlət qulluqçusunun tərifinin düzgün variantını tapın

- ☐ heç biri
- ☒ Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğna qəbul edilərkən Azərbaycan respublikasına sadıq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır
- ☐ Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız müəssisələrin sərbəst mənfəətidən verilə bilər) vəzifə tutan və inzibati vəzifə üzrə dövlət qulluğna qəbul edilərkən Azərbaycan respublikasına sadıq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır
- ☐ Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğna qəbul edilərkən Azərbaycan respublikasına sadıq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır
- ☐ Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) inzibati vəzifə tutan və dövlət qulluğna qəbul edilərkən Azərbaycan respublikasına sadıq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır

423 Aşağıdakılardan biri inzibati vəzifə iddiasında olan şəxsə qarşı tələb olunan təhsil səviyyəsidir

- ☐ texnikum təhsil
- ☒ ali təhsil
- ☐ ibtidai təhsil
- ☐ orta təhsil
- ☐ lisey təhsil

424 Aşağıdakılardan biri fərdi vəzifələrə aiddir

- ☐ rəis
- ☒ Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri
- ☐ Sədr
- ☐ Nazir
- ☐ mütəxəssis

425 İnzibati vəzifələrə aid olmayanı tapın

- ☐ sektor müdiri
- ☒ vitse prezident
- ☐ aparıcı məsləhətçi
- ☐ aparat rəhbərinin müavini

☐ şöbə müdiri

426 Nümunəvi vəzifələrə aid olanı tapın

- ☒ Nazir
☐ dövlət orqanı aparatının rəhbəri
☐ aparıcı məsləhətçi
☐ bölmə müdiri
☐ şöbə müdiri

427 Nümunəvi vəzifələrə aid olmayanı tapın

- ☐ yerli icra hakimiyyəti başçısı
☒ dövlət orqanı aparatının rəhbəri
☐ nazir müavini
☐ nazir
☐ komitə sədri

428 Əksər dövlət orqanları üçün eyni ada, eyni səlahiyyətlərə malik olan vəzifələr necə adlanır

- ☐ funksional vəzifələr
☒ nümunəvi vəzifələr
☐ ictimai vəzifələr
☐ fərdi vəzifələr
☐ hüquqi vəzifələr

429 İzibati və yardımçı vəzifələrin təsnifat toplusunda müvafiq dövlət hakimiyyət orqanlarının funksiya və səlahiyyətlərini həyata keçirməyə yadım edən, habelə aparıcı bölmələrin işinin təşkilinə kömək edən dövlət orqanının struktur vahidi necə adlanır

- ☐ xidməti bölmə
☒ köməkçi bölmə
☐ əsas bölmə
☐ sektorial bölmə
☐ aparıcı bölmə

430 İzibati və yardımçı vəzifələrin təsnifat toplusunda müvafiq dövlət hakimiyyət orqanlarının tapşırığı ilə onların funksiya və səlahiyyətlərini həyata keçirən, habelə həmin bölmələrin səlahiyyətlərinə aid edilmiş məsələləri özləri həll edən dövlət orqanının struktur vahidi necə adlanır

- ☐ xüsusi bölmə
☒ təminədiçi bölmə
☐ əsas bölmə
☐ köməkçi bölmə
☐ funksional bölmə

431 Dövlət orqanlarının bölmələri onlara həvalə edilmiş funksiyalara görə neçə bölməyə ayrılır

- ☐ 6.0
☒ 2
☐ 4.0
☐ 3
☐ 5.0

432 Yardımçı vəzifələrin neçə təsnifatı vardır

- ☐ 3.0
☒ 4
☐ 5.0

- ☐ 7
☐ 8.0

433 İnzibati vəzifələrin Ali təsnifat da daxil olmaqla neçə təsnifatı vardır

- ☐ 10.0
☒ 8
☐ 3.0
☐ 6
☐ 5.0

434 İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri nəyi ifadə edir?

- ☐ Heç biri
☒ Vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını
☐ Vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün dövlət qulluğuna yararlılığını
☐ Vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün tibbi göstəricilərini
☐ Vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün fiziki göstəricilərini

435 İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna nə daxildir?

- ☐ Heç biri
☒ Vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar
☐ Vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri haqqında məlumatlar
☐ Vəzifələrin təsnifatları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar
☐ Vəzifələrin təsnifatları və adları və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar

436 İnzibati və yardımçı vəzifə tutan şəxsin hüquqi statusu nə ilə müəyyən edilir?

- ☐ Heç biri
☒ İşlədiyi dövlət orqanının səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları və vəzifə təlimatları
☐ İşlədiyi dövlət orqanının səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları
☐ İşlədiyi dövlət orqanının səlahiyyətlərini müəyyən edən AR Nazirlər Kabinetinin aktları və vəzifə təlimatları
☐ AR müəssisələr haqqında Nizamnamə

437 Aşağıdakı vəzifələrdən biri yardımçı vəzifələrin Ali-5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının vəzifələrinə aid deyil

- ☐ arxiv qeydiyyatçısı
☒ bölmə rəhbərləri müavinləri
☐ makinaçı
☐ karguzar
☐ sürücü

438 Aşağıdakı vəzifələrdən biri Ali-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifədə çalışan dövlət qulluqçularının vəzifəsinə aid deyil

- ☐ dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələri
☒ dövlət orqanlarında fəaliyyət göstərən ictimai təşkilatların rəhbər orqanlarının vəzifəsi
☐ dövlət orqanları bölmələri rəhbərlərinin vəzifəsi
☐ dövlət orqanları aparatlarının rəhbərlərinin vəzifəsi
☐ dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifəsi

439 “Dövlət qulluğu haqqında” Qanunda başqa hal nəzərdə tutulmayıbsa bu qanunun qüvvəsi şamil edilməyən vəzifə aşağıdakılardan hansıdır

- ☐ yardımçı vəzifələr
☒ siyasi vəzifələr
☐ inzibati və yardımçı vəzifələr

- ☐ heç biri
- ☐ inzibati vəzifələr

440 İnzibati vəzifə nədir?

- ☐ Heç biri
- ☒ Ali-5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələri
- ☐ 1-ci-2-ci kateqoriya dövlət orqanları aparatları rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələri
- ☐ 1-ci-7-ci kateqoriya dövlət orqanları rəhbərlərinin və dövlət qulluğunda çalışanların vəzifələri
- ☐ 1-ci-5-ci kateqoriya dövlət orqanları bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələri

441 Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq hansı növlərə bölünür?

- ☐ Heç biri
- ☒ İnzibati və yardımçı
- ☐ İnzibati və admnistrativ
- ☐ Köməkçi və yardımçı
- ☐ İnzibati və köməkçi

442 Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq neçə yerə bölünür

- ☐ 6.0
- ☒ 2
- ☐ 4.0
- ☐ 3
- ☐ 5.0

443 Dövlət qulluğu vəzifəsi anlayışının düzgün variantını tapın

- ☐ heç biri
- ☒ dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir
- ☐ dövlət qulluğu vəzifəsi ictimai təşkilatların normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir
- ☐ Dövlət qulluğu vəzifəsi bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadıq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşlarının qulluğudur
- ☐ dövlət qulluğu vəzifəsi həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudlarına müvafiq struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir

444 Dövlət qulluğu vəzifəsi nədir?

- ☐ Heç biri
- ☒ Dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir
- ☐ Qanun ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir
- ☐ AR Konstitusiyası ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir
- ☐ AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir

445 “Dövlət qulluğu haqqında” Qanunun VI fəslinin düzgün adlanan başlığını tapın

- ☐ Dövlət qulluqçularının əməyinin ödənilməsi
- ☒ Yekun müddəalar
- ☐ Dövlət qulluğunda maddi məsuliyyət
- ☐ Dövlət qulluğunda sosial məsuliyyət

- ☐ Dövlət qulluğunda pensiya hüququ

446 “Dövlət qulluğu haqqında” Qanunun V fəslinin düzgün adlanan başlığını tapın

- ☐ Dövlət qulluğunda etiika kodeksi
☒ Dövlət qulluğu keçmə
☐ Dövlət qulluğu və onun əsas vəzifələri
☐ Dövlət qulluğu keçmədə tələb olunan şərtlər
☐ Dövlət qulluqçularının hüquq məsuliyyəti

447 “Dövlət qulluğu haqqında” Qanunun IV fəslinin düzgün adlanan başlığını tapın

- ☐ Dövlət qulluqçusunun təminatlar sistemi
☒ Dövlət qulluqçusu
☐ Dövlət qulluqçusu və məlumatlardan istifadə
☐ Dövlət qulluqçusunun müsabiqə şərtləri
☐ Dövlət qulluqçusuna hədiyyə alma ilə əlaqədar qoyulan məhdudiyyətlər

448 “Dövlət qulluğu haqqında” Qanunun III fəslinin düzgün adlanan başlığını tapın

- ☐ heç biri
☒ Dövlət qulluğu vəzifəsi
☐ Dövlət qulluğunun həyata keçirilməsinin təmin edilməsi
☐ Dövlət qulluğunda təminatlar sistemi
☐ Dövlət qulluğunda vəzifə funksiyalarınız əməl olunmasına nəzarət

449 “Dövlət qulluğu haqqında” Qanunun II fəslinin düzgün adlanan başlığını tapın

- ☐ etik davranış qaydaları
☒ Dövlət orqanları
☐ Yekun müddəalar
☐ Ümumi müddəalar
☐ Fəaliyyətin təşkili

450 “Dövlət qulluğu haqqında” Qanunun I fəslinin düzgün adlanan başlığını tapın

- ☐ Dövlət qulluğu keçmə
☒ Ümumi müddəalar
☐ Dövlət qulluğu vəzifəsi
☐ Dövlət orqanları
☐ Dövlət qulluqçusu

451 Aşağıdakılardan biri öz səlahiyyətinə görə 5-ci kateqoriya dövlət orqanlarının təsnifatına aiddir

- ☐ Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
☒ müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri
☐ Azərbaycan Respublikasının Hesablama Palatası
☐ Azərbaycan Respublikasının Milli Məclisi
☐ Azərbaycan Respublikasının Ali Məhkəməsi

452 Aşağıdakılardan biri öz səlahiyyətinə görə 4-cü kateqoriya dövlət orqanlarının təsnifatına aiddir

- ☐ heç biri
☒ rayon (şəhər) məhkəmələri
☐ Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi
☐ Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı
☐ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsmanın)

453 Aşağıdakılardan biri öz səlahiyyətinə görə 3-cü kateqoriya dövlət orqanlarının təsnifatına aid deyil

- ☐ Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı
- ☒ Məhkəmə-Hüquq Şurasının Aparatı
- ☐ Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı
- ☐ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri
- ☐ Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları

454 Aşağıdakılardan biri öz səlahiyyətinə görə 2-ci kateqoriya dövlət orqanlarının təsnifatına aiddir

- ☐ heç biri
- ☒ Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
- ☐ Azərbaycan Respublikasının Hərbi Məhkəməsi
- ☐ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
- ☐ Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı

455 Aşağıdakılardan biri öz səlahiyyətinə görə 1-ci kateqoriya dövlət orqanlarının təsnifatına aiddir

- ☐ heç biri
- ☒ Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
- ☐ Azərbaycan Respublikasının Hərbi Məhkəməsi
- ☐ Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
- ☐ Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi

456 Aşağıdakılardan biri öz səlahiyyətinə görə Ali kateqoriya dövlət orqanlarının təsnifatına aid deyil

- ☐ heç biri
- ☒ Azərbaycan Respublikasının Ali məhkəməsi
- ☐ Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar
- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
- ☐ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

457 Aşağıdakılardan biri öz səlahiyyətinə görə Ali kateqoriya dövlət orqanlarının təsnifatına aiddir

- ☐ heç biri
- ☒ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
- ☐ Azərbaycan Respublikasının Hərbi Məhkəməsi
- ☐ Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
- ☐ Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi

458 Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri neçənci kateqoriya dövlət orqanlarıdır

- ☐ 3-cü kateqoriya dövlət orqanları
- ☒ 5-ci kateqoriya dövlət orqanları
- ☐ 4-cü kateqoriya dövlət orqanları
- ☐ 1-ci kateqoriya dövlət orqanları
- ☐ 2-ci kateqoriya dövlət orqanları

459 Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları neçənci kateqoriya dövlət orqanlarıdır

- ☐ 3-cü kateqoriya dövlət orqanları

- ☒ 4-cü kateqoriya dövlət orqanları
- ☐ 1-ci kateqoriya dövlət orqanları
- ☐ 2-ci kateqoriya dövlət orqanları
- ☐ 6-cı kateqoriya dövlət orqanları

460 Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı, ağır cinayətlər məhkəmələri, inzibati-iqtisadi məhkəmələr, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu neçənci kateqoriya dövlət orqanlarıdır

- ☐ 3-cü kateqoriya dövlət orqanları
- ☒ 3-cü kateqoriya dövlət orqanları
- ☐ 1-ci kateqoriya dövlət orqanları
- ☐ 7-ci kateqoriya dövlət orqanları
- ☐ 6-cı kateqoriya dövlət orqanları

461 Əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və Radio Şurasının Aparatı neçənci kateqoriya dövlət orqanlarıdır

- ☐ 1-ci kateqoriya dövlət orqanları
- ☒ 2-cü kateqoriya dövlət orqanları
- ☐ Ali kateqoriya dövlət orqanları
- ☐ 5-ci kateqoriya dövlət orqanları
- ☐ 3-ci kateqoriya dövlət orqanları

462 Əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı neçənci kateqoriya dövlət orqanlarıdır

- ☒ 1-ci kateqoriya dövlət orqanları
- ☐ 2-ci kateqoriya dövlət orqanları
- ☐ 5-ci kateqoriya dövlət orqanları
- ☐ 6-cı kateqoriya dövlət orqanları
- ☐ 3-cü kateqoriya dövlət orqanları

463 Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı icra orqanı – Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi neçənci kateqoriya dövlət orqanlarıdır

- ☐ 4-ci kateqoriya dövlət orqanları
- ☐ 3-ci kateqoriya dövlət orqanları
- ☐ 2-ci kateqoriya dövlət orqanları

- ☒ Ali kateqoriya dövlət orqanları
☐ 5-ci kateqoriya dövlət orqanları

464 Dövlət orqanları kateqoriyalar üzrə neçə təsnifata bölünür

- ☐ 8.0
☐ 4
☐ 12.0
☐ 14.0
☒ 6

465 İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu neçə dəfə attestasiyadan keçirilməlidir?

- ☐ Üç ildə iki dəfədən çox olmayaraq
☐ Heç biri
☐ Üç ildə bir dəfədən çox olmayaraq
☐ Beş ildə iki dəfədən çox olmayaraq
☒ Beş ildə bir dəfədən çox olmayaraq

466 Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi kim tərəfindən həyata keçirilir?

- ☐ Heç biri
☐ Dövlət qulluqçusunun yuxarı rəhbəri
☐ Dövlət qulluqçusunun həmkarları tərəfindən
☒ Dövlət qulluqçusunun bilavasitə rəhbəri
☐ Əmək kollektivinin üzvləri tərəfindən

467 Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi nədən ibarətdir? 1. Dövlət qulluqçusunun il ərzində vəzifəsinin öhdəsindən gəlməsinin yoxlanılması 2. Dövlət təltiflərinə təqdim olunması üçün 3. Tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən 4. Ezamiyyət məsələlərinin həll edilməsi üçün 5. İşçinin gələcək inkişafını müəyyən etmək

- ☐ Heç biri
☐ 3,4,5
☐ 1,4,5
☐ 2,4,5
☒ 1,3,5

468 İnzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti nə zaman qiymətləndirilir?

- ☐ Heç biri
☐ Hər təqvim ilinin yarısında
☐ Hər təqvim ilinin 3-cü rübünün sonu
☒ Hər təqvim ilinin sonunda
☐ Yarım ilin yekunlarında

469 Yardımçı vəzifəli dövlət qulluqçusunun ixtisas dərəcələrinə aiddir?

- ☐ Kiçik dövlət qulluqçusu
☐ Birinci dərəcə dövlət müşaviri
☐ Heç bir
☐ Həqiqi dövlət müşaviri
☒ Dövlət qulluğunun kiçik referenti

470 İnzibati vəzifəli dövlət qulluqçusunun ixtisas dərəcələrinə aid deyil:

- ☐ İkinci dərəcə dövlət müşaviri
☐ Birinci dərəcə dövlət müşaviri
☐ Həqiqi dövlət müşaviri

- ☐ Kiçik dövlət qulluqçusu
- ☒ Dövlət qulluğunun ikinci dərəcə referenti

471 Dövlət qulluqçusunun digər qulluqçulardan əsas fərqi:

- ☐ Heç bir fərq yoxdur
- ☐ Dövlət qulluqçuları işə qəbul olarkən and içirlər
- ☐ Heç biri
- ☐ Təkbəşinə qərar vermək hüququna
- ☒ Dövlət hakimiyyəti səlahiyyətlərinin olması

472 Dövlət qulluqçularına “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilmiş əsas məhdudiyyətlərə aid olmayanı tapın

- ☐ dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa
- ☐ qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə
- ☐ dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa
- ☒ dövlət qulluqçularının vəzifə maaşlarına AR-in qanununa müvafiq yerli əmsalların müəyyən edilməsi
- ☐ dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə

473 Dövlət qulluqçusunun məhdudiyyətlərinə aid deyil: 1. Dövlət qulluğuna xitam verildikdən sonra AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etmək 2. İlk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək 3. Qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə 4. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq 5. Qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etmək

- ☐ 2,3
- ☐ 3,4
- ☐ 4,5
- ☒ 2,4
- ☐ 1,2

474 Dövlət qulluqçularına “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilmiş məhdudiyyətlərə aid olanı tapın

- ☐ haqqı ödənilən məzuniyyətə çıxmaq;
- ☐ lazımı qulluq şəraiti almaq;
- ☐ təcrübə, yenidən hazırlanma və ixtisasartırma keçmə;
- ☐ dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;
- ☒ qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getmək;

475 Dövlət qulluqçusunun məhdudiyyətlərinə aiddir: 1. Dövlət orqanlarında əlavə ödənişli, heç bir seçkili və ya təyinatlı vəzifə tutmaq 2. Müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək 3. Elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq 4. Qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək 5. Dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmaq

- ☐ 2,3,4
- ☒ 1,3,5
- ☐ 1,2,3
- ☐ 3,4,5

☐ 2,3,5

476 Dövlət qulluqçularının “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilmiş əsas vəzifələrinə aid olanı tapın

- ☒ vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüddunda onları qərəzsiz həll etməli
- ☐ ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək
- ☐ şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma aparılmasını tələb etmək
- ☐ ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq
- ☐ əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək

477 Dövlət qulluqçusunun vəzifələrinə aiddir: 1. Qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək 2. Dövlət məvacibi almaq 3. Rəhbərlərin öz səlahiyyəti hüddunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmək 4. Dövlət orqanında müəyyən edilmiş qulluq rəqlamentinə riayət etmək 5. Əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək

- ☐ 1,2,4
- ☒ 1,3,4
- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☐ 1,2,5

478 Dövlət qulluqçusunun hüquqlarına aid deyil: 1. Əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq 2. Qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçmək, başqa yerdə qulluq keçmək 3. Elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq 4. Qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli 5. Qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı vermək, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərmək

- ☐ Heç biri
- ☒ 2,4,5
- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☐ 1,3,5

479 Dövlət qulluqçusunun hüquqlarına aiddir: 1. Vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq 2. Dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamaq 3. Dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsə öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək 4. Dövlət məvacibi almaq 5. Etik davranış qaydalarına əməl etmək

- ☐ Heç biri
- ☒ 1,3,4
- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☐ 2,3,4

480 Dövlət qulluqçularının “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilmiş əsas hüquqlarına aid olanı tapın

- ☐ qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli
- ☒ qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq
- ☐ qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli
- ☐ vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi həyatı, şəxsi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli
- ☐ qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli

481 Dövlət qulluqçularının “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilmiş əsas hüquqlarına aid olmayanı tapın

- ☐ həmkarlar ittifaqlarında birləşmək
- ☒ dövlət orqanında müəyyən edilmiş qulluq rəqlamentinə riayət etmək
- ☐ dövlət məvacibi almaq
- ☐ dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək
- ☐ elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq

482 Dövlət qulluqçularının “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilmiş əsas vəzifələrinə aid olmayanı tapın

- ☐ dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı
- ☒ dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək
- ☐ Başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli
- ☐ Rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli
- ☐ vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli

483 Dövlət qulluqçusunun vəzifələrinə aid deyil: 1. Başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək 2. Həmkarlar ittifaqlarında birləşmək 3. Vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək 4. Dövlət məvacibi almaq

- ☐ 2.3
- ☒ 2.4
- ☐ 1.2
- ☐ 1.3
- ☐ 3.4

484 Dövlət qulluqçusunun yardımçı vəzifələrin üçüncü-dördüncü təsnifat vəzifələri üçün növbəti ixtisas dərəcəsi alması üçün müvafiq ixtisas dərəcəsinə qulluq müddəti ardıcıl olaraq neçə il təşkil etməlidir.

- ☐ 4 il
- ☒ 1 il
- ☐ 6 il
- ☐ 3 il
- ☐ 2 il

485 Üçüncü-dördüncü təsnifat yardımçı vəzifələri üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün dövlət qulluqçusunun malik olduğu ixtisas dərəcəsinə qulluq müddəti neçə il təşkil etməlidir?

- ☐ Heç biri

- ☒ 1
☐ 3.0
☐ 2
☐ 4.0

486 Birinci-ikinci təsnifat yardımçı vəzifələri üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün dövlət qulluqçusunun malik olduğu ixtisas dərəcəsinə qulluq müddəti neçə il təşkil etməlidir?

- ☐ Heç biri
☒ 2
☐ 3.0
☐ 1
☐ 5.0

487 Dövlət qulluqçusunun yardımçı vəzifələrin birinci-ikinci təsnifat vəzifələri üçün növbəti ixtisas dərəcəsi alması üçün müvafiq ixtisas dərəcəsinə qulluq müddəti ardıcıl olaraq neçə il təşkil etməlidir.

- ☐ 8 il
☒ 2 il
☐ 6 il
☐ 3 il
☐ 5 il

488 Göstərilənlərdən hansı inzibati vəzifələrin ali təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsi hesab edilir?

- ☐ Heç bir
☒ Həqiqi dövlət müşaviri
☐ 3-cü dərəcə dövlət müşaviri
☐ 1-ci dərəcə dövlət müşaviri
☐ Dövlət qulluğunun baş müşaviri

489 Dövlət qulluğunun ən kiçik ixtisas dərəcəsi hansıdır?

- ☐ Heç biri
☒ Dövlət qulluğunun kiçik referenti
☐ 2-ci dərəcə dövlət qulluqçusu
☐ Kiçik dövlət qulluqçusu
☐ Həqiqi dövlət müşaviri

490 Dövlət qulluqçusunun inzibati vəzifələrin altıncı-yeddinci təsnifat vəzifələri üçün növbəti ixtisas dərəcəsi alması üçün müvafiq ixtisas dərəcəsinə qulluq müddəti neçə il təşkil etməlidir.

- ☐ 10 il
☒ 2 il
☐ 6 il
☐ 1 il
☐ 7 il

491 Dövlət qulluqçusunun inzibati vəzifələrin üçüncü-beşinci təsnifat vəzifələri üçün növbəti ixtisas dərəcəsi alması üçün müvafiq ixtisas dərəcəsinə qulluq müddəti neçə il təşkil etməlidir.

- ☐ 9 il
☒ 3 il
☐ 6 il
☐ 5 il
☐ 1 il

492 Üçüncü-beşinci təsnifat vəzifələri üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün dövlət qulluqçusunun malik olduğu ixtisas dərəcəsinə qulluq müddəti neçə il təşkil etməlidir?

- ☐ Heç biri
- ☒ 3
- ☐ 2.0
- ☐ 5
- ☐ 4.0

493 Dövlət vəzifəli şəxs kimdir?

- ☐ Heç biri
- ☒ İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu
- ☐ AR Prezidenti tərəfindən vəzifəyə təyin edilmiş və hakimiyyət səlahiyyətləri almayan dövlət qulluqçusu
- ☐ İnzibati və ya yardımçı vəzifə tutan və hakimiyyət səlahiyyətləri almayan dövlət qulluqçusu
- ☐ Yardımçı vəzifə tutan dövlət qulluqçusu

494 Dövlət qulluqçusu kimdir?

- ☐ Heç biri
- ☐ Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan, inzibati və yardımçı vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən AR-ya sadıq olacağına and içən AR vətəndaşıdır
- ☐ Qanunla müəyyən edilmiş qaydada işə qəbul edilmiş və müvafiq vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən AR-ya sadıq olacağına and içən AR vətəndaşıdır
- ☒ Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən AR-ya sadıq olacağına and içən AR vətəndaşıdır
- ☐ Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən AR-ya sadıq olacağına and içən vətəndaşlar

495 “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan respublikasına sadıq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşı nə adlanır

- ☐ siyasi xadim
- ☒ Dövlət qulluqçusu
- ☐ dövlət xadimi
- ☐ İctimai xadim
- ☐ ictimai-siyasi xadim

496 İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun ----- təcrübəsi nəzərə alınır cümləsini tamamlayın.

- ☐ heç biri
- ☒ peşəkarlığı və idarəçilik
- ☐ qabiliyyətlik
- ☐ intellektuallıq
- ☐ kreativlik

497 Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri kim tərəfindən verilir?

- ☐ Heç biri
- ☒ Dövlət orqanının rəhbəri
- ☐ AR Prezidenti
- ☐ AR Milli Məclisi
- ☐ AR Nazirlər Kabineti

498 Üçüncü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri kim tərəfindən verilir?

- ☐ Heç biri
☒ AR Prezidenti
☐ Dövlət orqanının rəhbəri
☐ AR Milli Məclisi
☐ AR Nazirlər Kabineti

499 İxtisas dərəcələri verilən zaman nəzərə alınır? 1. Dövlət qulluqçusunun tutduğu vəzifə 2. Dövlət qulluqçusunun ezamiyyət müddətləri 3. Qulluq stajı 4. İcra etdiyi sənədlərin əhəmiyyəti 5. İxtisas dərəcəsinə qulluq müddəti 6. Əvvəllər verilmiş ixtisas dərəcəsi

- ☐ 2,3,4,5
☒ 1,3,5,6
☐ 1,2,3,4
☐ 3,4,5,6
☐ 1,3,4,5

500 İxtisas dərəcələri dövlət qulluqçularına hansı təminatlar verir? 1. İnzibati vəzifə tutmaq 2. Yuxarı dövlət orqanına qəbulda üstünlük 3. Vəzifə maaşına əlavə haqq almaq 4. Sosial təminatlardan istifadə etmək 5. Yardımçı vəzifəyə seçim zamanı üstünlük

- ☐ Heç biri
☒ 1,3,4
☐ 1,2,3
☐ 3,4,5
☐ 2,3,5

501 İnzibati vəzifələrin üçüncü-altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı neçə il qulluq stajı olmalıdır.

- ☐ 3 il
☐ 2 il
☐ 5 il
☒ 4 il
☐ 6 il

502 İnzibati vəzifələrin Ali təsnifatı istisna olmaqla, birinci - ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 10 il qulluq stajı olması ilə yanaşı eyni zamanda həmin təsnifatlara daxil olan vəzifələrdə azı neçə il qulluq stajı olmalıdır

- ☐ 2 il
☒ 3 il
☐ 5 il
☐ 7 il
☐ 4 il

503 İnzibati vəzifələrin Ali təsnifatı istisna olmaqla, birinci - ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı neçə il qulluq stajı olmalıdır

- ☐ 9 il
☒ 10 il
☐ 2 il
☐ 4 il
☐ 1 il

504 “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək iş müddəti daxil edilən orqanlara aid olmayanı aşağıdakı variantlardan tapın

- ☐ partiya orqanları
- ☒ həmkarlar ittifaqlarının seçkili orqanları
- ☐ sovet orqanları
- ☐ dövlət orqanları
- ☐ heç biri

505 Aşağıdakılardan dövlət qulluqçularına ixtisas dərəcələrinin ardıcıl verilməsi ilə əlaqədar “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulanlara aid olmayanı tapın

- ☐ əvvəllər verilmiş ixtisas dərəcəsinin nəzərə alınması
- ☒ özəl sektordakı iş stajı
- ☐ qulluq stajı
- ☐ dövlət qulluqçusunun tutduğu vəzifə
- ☐ ixtisas dərəcəsində qulluq müddəti

506 Aşağıdakılardan yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə ixtisas dərəcələrinə aid olanı tapın

- ☐ heç biri
- ☒ dövlət qulluğunun 2-ci dərəcə referenti
- ☐ dövlət qulluğunun baş referenti
- ☐ dövlət qulluğunun kiçik referenti
- ☐ dövlət qulluğunun 1-ci dərəcə referenti

507 Aşağıdakılardan yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə ixtisas dərəcələrinə aid olanı tapın

- ☐ heç biri
- ☒ dövlət qulluğunun 1-ci dərəcə referenti
- ☐ dövlət qulluğunun baş referenti
- ☐ dövlət qulluğunun kiçik referenti
- ☐ dövlət qulluğunun böyük referenti

508 Aşağıdakılardan yardımçı vəzifələrin ikinci təsnifatı üzrə ixtisas dərəcələrinə aid olanı tapın

- ☐ heç biri
- ☒ dövlət qulluğunun böyük referenti
- ☐ dövlət qulluğunun 3-cü dərəcə referenti
- ☐ dövlət qulluğunun baş referenti
- ☐ dövlət qulluğunun kiçik referenti

509 Aşağıdakılardan yardımçı vəzifələrin birinci təsnifatı üzrə ixtisas dərəcələrinə aid olanı tapın

- ☐ heç biri
- ☒ dövlət qulluğunun baş referenti
- ☐ dövlət qulluğunun 3-cü dərəcə referenti
- ☐ dövlət qulluğunun kiçik referenti
- ☐ dövlət qulluğunun 2-cü dərəcə referenti

510 Aşağıdakılardan biri inzibati vəzifələrin yeddinci təsnifatı üzrə ixtisas dərəcələrinə aiddir

- ☐ heç biri
- ☒ 2-ci dərəcə dövlət qulluqçusu
- ☐ həqiqi dövlət müşaviri
- ☐ 1-ci dərəcə dövlət müşaviri
- ☐ dövlət qulluğunun baş müşaviri

511 Aşağıdakılardan biri inzibati vəzifələrin yeddinci təsnifatı üzrə ixtisas dərəcələrinə aid deyil

- ☐ heç biri
- ☒ 1-ci dərəcə dövlət müşaviri

- ☐ 3-cü dərəcə dövlət qulluçusu
- ☐ 2-ci dərəcə dövlət qulluçusu
- ☐ kiçik dövlət qulluçusu

512 Aşağıdakılardan biri inzibati vəzifələrin altıncı təsnifatı üzrə ixtisas dərəcələrinə aid deyil

- ☐ heç biri
- ☒ dövlət qulluğunun kiçik müşaviri
- ☐ 2-ci dərəcə dövlət qulluçusu
- ☐ 1-ci dərəcə dövlət qulluçusu
- ☐ 3-cü dərəcə dövlət qulluçusu

513 Aşağıdakılardan biri inzibati vəzifələrin beşinci təsnifatı üzrə ixtisas dərəcələrinə aid deyil

- ☐ heç biri
- ☒ 3-cü dərəcə dövlət qulluçusu
- ☐ 1-ci dərəcə dövlət qulluçusu
- ☐ dövlət qulluğunun kiçik müşaviri
- ☐ 2-ci dərəcə dövlət qulluçusu

514 Aşağıdakılardan biri inzibati vəzifələrin dördüncü təsnifatı üzrə ixtisas dərəcələrinə aid deyil

- ☐ dövlət qulluğunun müşaviri
- ☐ 1-ci dərəcə dövlət qulluçusu
- ☒ dövlət qulluğunun baş müşaviri
- ☐ dövlət qulluğunun kiçik müşaviri
- ☐ heç biri

515 Aşağıdakılardan biri inzibati vəzifələrin üçüncü təsnifatı üzrə ixtisas dərəcələrinə aid deyil

- ☐ heç biri
- ☒ 1-ci dərəcə dövlət müşaviri
- ☐ dövlət qulluğunun müşaviri
- ☐ dövlət qulluğunun baş müşaviri
- ☐ dövlət qulluğunun kiçik müşaviri

516 Birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı neçə il qulluq stajı olmalıdır?

- ☐ 8.0
- ☒ 10
- ☐ 3.0
- ☐ 5
- ☐ 4.0

517 Aşağıdakılardan biri inzibati vəzifələrin ikinci təsnifatı üzrə ixtisas dərəcələrinə aid deyil

- ☐ heç biri
- ☒ dövlət qulluğunun kiçik referenti
- ☐ dövlət qulluğunun baş müşaviri
- ☐ 3-cü dərəcə dövlət müşaviri
- ☐ 2-ci dərəcə dövlət müşaviri

518 Aşağıdakılardan biri inzibati vəzifələrin birinci təsnifatı üzrə ixtisas dərəcələrinə aid deyil

- ☐ heç biri
- ☒ həqiqi dövlət müşaviri
- ☐ 2-ci dərəcə dövlət müşaviri
- ☐ 1-ci dərəcə dövlət müşaviri

☐ 3-cü dərəcə dövlət müşaviri

519 Aşağıdakılardan biri inzibati vəzifələrin Ali təsnifatı üzrə ixtisas dərəcələrinə aid deyil

- ☐ heç biri
☒ 3-cü dərəcə dövlət müşaviri
☐ 1-ci dərəcə dövlət müşaviri
☐ həqiqi dövlət müşaviri
☐ 2-ci dərəcə dövlət müşaviri

520 Aşağıdakılardan biri ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən vəzifəsinin icrasına başlamazdan əvvəl and içmir

- ☐ baş məsləhtçi
☒ sürücü
☐ aparıcı məsləhtçi
☐ məsləhtçi
☐ heç biri

521 İlk dəfə daimi dövlət qulluğuna qəbul olan şəxslər neçə dəfə and içirlər:

- ☐ 5.0
☒ 1
☐ 3.0
☐ 2
☐ 4.0

522 Aşağıdakılardan biri ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən vəzifəsinin icrasına başlamazdan əvvəl and içir

- ☐ arxiv qeydiyyatçısı
☒ məsləhətçi
☐ kargüzar
☐ liftçi
☐ makinaçı

523 Dövlət qulluqçusu neçə dəfə and içir?

- ☐ Heç biri
☒ Bir dəfə
☐ Müvafiq dövlət orqanının müəyyən etdiyi sayda
☐ Hər dəfə dövlət orqanlarına işə qəbul olunduqda
☐ Ehtiyat kadrlar siyahısına daxil edildə

524 Dövlət qulluqçusunun and içmə hansı şəkildə həyata keçiril?

- ☐ Heç biri
☒ Təntəli şəraitdə AR-nın Dövlət bayrağı altında AR Konstitusiyasına əl basmaq
☐ AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasında, təntəli şəraitdə AR-nın Dövlət bayrağı altında AR Konstitusiyasına əl basmaq
☐ AR Dövlət Qulluğunu İdarəetmə Şurasında, təntəli şəraitdə AR-nın Dövlət bayrağı altında AR Konstitusiyasına əl basmaq
☐ AR Prezidenti Konstitusiya Məhkəməsində təntəli şəraitdə AR Konstitusiyasına əl basmaq

525 Dövlət qulluğuna qəbul edilmiş vətəndaş nə zaman and içir?

- ☐ Heç biri
☒ Daimi dövlət qulluquna qəbul olunduqda
☐ Sınaq müddətinin əvvəlində
☐ Staj müddəti bitdikdə

- ☐ Attestasiyadan keçdikdən sonra

526 Dövlət qulluqçusunun andı nəyi təsdiq edir?

- ☐ Heç biri
☒ AR ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini
☐ Dövlət orqanı ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini
☐ AR xalqı ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini
☐ AR-nın Dövlət Qulluğunu İdarəetmə Şurası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini

527 Dövlət qulluqçusunun əlavə təhsili hansı qaydada həyata keçirilir?

- ☐ Heç biri
☒ Qulluqkeçmədən ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla
☐ Qulluqkeçmədən ayrılmaqla və ya qismən ayrılmaqla
☐ Qulluqkeçmədən qismən ayrılmaqla və ya ayrılmamaqla
☐ Qulluqkeçmədən ayrılmaqla və ayrılmamaqla

528 Dövlət qulluqçusunun əlavə təhsil alması üçün əsasdır: 1. Dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi 2. Həmkarlar İttifaqına üzv olma 3. Siyasi partiyalara üzv olmaq 4. Dövlət qulluqçusunun attestasiyası və ya onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi 5. Məhkəmə orqanlarında özünün qanuni hüquqlarını qorumaq 6. Dövlət qulluqçusunun şəxsi təşəbbüsü

- ☐ 1,3,4
☒ 1,4,6
☐ 4,5,6
☐ 1,2,3
☐ 2,4,6

529 Dövlət qulluqçusunun əlavə təhsil aldığı müddət onun qulluq stajına daxildirmi?

- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb
☐ Bu ixtisasların növündən asılıdır
☐ Xeyir
☐ Heç biri
☒ Bəli

530 “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununda aşağıdakılardan hansına görə dövlət qulluqçularına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilir

- ☐ heç biri
☒ milli dövlət quruculuğu sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə; dövlət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə
☐ dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə
☐ Azərbaycan Respublikasına sadıqlıya görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə
☐ milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə

531 “Vətənə xidmətə görə” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununda aşağıdakılardan hansına görə dövlət qulluqçularına “Vətənə xidmətə görə” ordeni verilir

- ☐ milli dövlət quruculuğu işlərində fədakarlığa görə
☒ dövlət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə
☐ dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə
☐ Azərbaycan Respublikasına sadıqlıya görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə
☐ milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə

532 “Vətənə xidmətə görə” ordeni döşün hansı tərəfinə taxılır

- ☐ heç birinə
- ☒ sol tərəfə
- ☐ dövlət qulluqçusunun öz mülahizəsi əsasında döşün hər iki tərəfinə
- ☐ sağ tərəfə
- ☐ döşün hər hansı tərəfinə taxılması haqqında qayda möcdud deyil

533 Aşağıdakı orden və medallardan hansı dövlət qulluqçularına verilir

- ☐ “Vətənə xidmətə görə”, “Fədakarlığa” görə
- ☒ “Vətənə xidmətə görə”, Dövlət qulluğunda fərqlənməyə görə”
- ☐ Dövlət qulluğunda fərqlənməyə görə”, “Şöhrət”
- ☐ “Vətənə xidmətə görə”, “Tərəqqi”
- ☐ “İstiqlal”, "Dövlət qulluğunda fərqlənməyə görə"

534 Dövlət qulluqçuları aşağıdakılardan hansı medallarla təltif edilir

- ☐ heç biri
- ☒ “Dövlət qulluğunda fərqlənməyə görə”
- ☐ “Tərəqqi”
- ☐ “Vətənə xidmətə görə”
- ☐ “İgidliyə” görə

535 Dövlət qulluqçuları aşağıdakılardan hansı ordenlərlə təltif edilir

- ☐ heç biri
- ☒ “Vətənə xidmətə görə”
- ☐ “Tərəqqi”
- ☐ “Fədakarlığa” görə
- ☐ “Şöhrət”

536 “Dövlət qulluğunda fərqlənməyə görə” medalı döşün hansı tərəfinə taxılır

- ☐ heç birinə
- ☒ sol tərəfə
- ☐ dövlət qulluqçusunun öz mülahizəsi əsasında döşün hər iki tərəfinə
- ☐ sağ tərəfə
- ☐ döşün hər hansı tərəfinə taxılması haqqında qayda mövcud deyil

537 Aşağıdakılardan hansı dövlət qulluqçuları üçün təsis edilmiş orden və medallara aiddir? 1. “Vətənə xidmətə görə” ordenin üç dərəcəsi 2. “Azərbaycan bayrağı” ordeni 3. “Şöhrət” ordeni 4. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı

- ☐ 1,3
- ☒ 1,4
- ☐ 1,2
- ☐ 3,4
- ☐ 2,3

538 Mənəvi mükafatlandırmaya daxil deyil? 1)Xüsusi adların verilməsi 2)Maaşın artırılması 3)Ordenlərlə təltif edilmə 4)Rütbələrin artırılması

- ☐ Heç biri
- ☒ 1,3
- ☐ 2,3
- ☐ 1,4
- ☐ 2,4

539 Mükafatlandırma tədbirləri hansı formada həyata keçirilir?

- ☐ Hamısı
- ☒ Maddi və məənəvi mükafatlandırma formasında
- ☐ Fərdi mükafatlandırma formasında
- ☐ Kollektiv mükafatlandırma formasında
- ☐ Ümumi mükafatlandırma formasında

540 Dövlət qulluqçusunun pensiyasının verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi neçə ildir?

- ☐ 3.0
- ☒ 5
- ☐ 6.0
- ☐ 4
- ☐ 2.0

541 Dövlət qulluğu pensiyasının verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi neçə ildir?

- ☐ 6.0
- ☒ 5
- ☐ 3.0
- ☐ 2
- ☐ 4.0

542 Dövlət qulluqçusunun pensiya məbləği nədən asılıdır?

- ☒ Xidmət işlərindən və dövlət məvacibindən
- ☐ Vəzifəsindən
- ☐ Heç biri
- ☐ Şəxsi nüfuzundan
- ☐ Yaşından

543 Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə pensiyanın qanunvericiliklə müəyyən edilən -----ödənilir cümləsini tamamlayın

- ☐ misli
- ☒ faizi
- ☐ qalığı
- ☐ fərqi
- ☐ hissəsi

544 “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük nə təyin edilir

- ☐ kompensasiya
- ☒ müavinət
- ☐ sosial məişət xərcləri
- ☐ hamiləyə götürülmə
- ☐ maddi yardım

545 Dövlət qulluqçusuna dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi neçə ildir.

- ☐ heç biri
- ☒ beş
- ☐ on beş
- ☐ on

☐ iyirmi

546 Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi neçə ildir?

- ☐ 2.0
☒ 5
☐ 15.0
☐ 10
☐ 8.0

547 Dövlət qulluqçusunun pensiyasının məbləği nədən asılıdır? 1. Xidmət illərindən 2. Həmkarlar İttifaqına üzvlük müddətindən 3. Dövlət məvacibinin məbləğindən 4. Sosial müavinətlərin həcmindən

- ☐ Heç biri
☒ 1,3
☐ 3.4
☐ 1,2
☐ 2.4

548 Qulluq stajı müddətindən asılı olaraq dövlət qulluqçusuna ödənilən əlavə haqq qulluq stajı 15 ildən yuxarı olduqda aylıq vəzifə maaşının neçə faizi həcmində artırılır

- ☐ 3.0
☒ 30
☐ 2.0
☐ 5
☐ 10.0

549 “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən dövlət qulluğunda qulluqçusunun qulluq stajının hesablanması hansı orqan tərəfindən həyata keçirilir?

- ☐ Heç biri
☒ onun qulluq etdiyi dövlət orqanı
☐ Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası
☐ müvafiq icra hakimiyyəti
☐ Azərbaycan Respublikası Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

550 “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun hansı sənədi hesab edilir?

- ☐ heç biri
☒ əmək kitabçası
☐ xidməti vəsiqəsi
☐ şəxsiyyət vəsiqəsi
☐ ixtisas dərəcəsi şəhadətnaməsi

551 “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən dövlət qulluğunda qulluq stajına görə əlavə haqların müəyyənləşdirilməsi hansı maliyyə mənbəyi hesabına həyata keçirilir?

- ☐ heç biri
☒ əməkhaqqı fondu hesabına
☐ əlavə vəsaitlər hesabına
☐ büdcədən kənar fond hesabına
☐ sosial fondun hesabına

552 “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları” hansı normativ hüquqi akta əsasən hazırlanır?

- ☐ Heç biri
- ☐ Azərbaycan Respublikasının Konstitusiyasına
- ☐ “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyası Qanununa
- ☒ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa
- ☐ “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa

553 Dövlət qulluqçularının əmək münasibətləri tənzimlənir:

- ☐ Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın qərarları ilə
- ☒ Dövlət Qulluğu haqqında Qanunla
- ☐ Məhkəmə orqanları tərəfindən
- ☐ Dövlət Qulluğunu İdarəetmə Şurasının əsasnamələri ilə
- ☐ Qeyri hökumət təşkilatlarının fərman və sərəncamları ilə

554 Dövlət qulluqçusuna əlavə haqq nə zaman verilir?

- ☐ Heç biri
- ☒ Qulluq stajına görə xidmətin 2-ci ilindən başlayaraq
- ☐ Ezamiyyəyə getdikdə
- ☐ İşdən çıxarıldıqda
- ☐ Bayram günlərində

555 Qulluq stajı müddətindən asılı olaraq dövlət qulluqçusuna ödənilən əlavə haqq qulluq stajı 10 ildən 15 ilədək olduqda aylıq vəzifə maaşının neçə faizi həcmində artırılır

- ☐ 3.0
- ☐ 10.0
- ☐ 5.0
- ☒ 20
- ☐ 2

556 Qulluq stajı müddətindən asılı olaraq dövlət qulluqçusuna ödənilən əlavə haqq qulluq stajı 5 ildən 10 ilədək olduqda aylıq vəzifə maaşının neçə faizi həcmində artırılır

- ☐ 2.0
- ☒ 10
- ☐ 3.0
- ☐ 5
- ☐ 8.0

557 Qulluq stajı müddətindən asılı olaraq dövlət qulluqçusuna ödənilən əlavə haqq qulluq stajı 1 ildən 5 ilədək olduqda aylıq vəzifə maaşının neçə faizi həcmində artırılır

- ☐ 2.0
- ☒ 5
- ☐ 3.0
- ☐ 4
- ☐ 6.0

558 Dövlət qulluqçusuna qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq hər ay verilən əlavə haqq qanunvericiliklə müəyyən edilmiş qaydada hər neçə ildən bir artırılır

- ☐ altı
- ☒ iki
- ☐ dörd
- ☐ üç

☐ beş

559 Dövlət qulluqçusuna qulluq stajına görə ödənilən haqqın həcmnin düzgün variantını seçin: 1. 1 ildən - 5 ilədək – 5 faiz 2. 2 ildən - 5 ilədək – 5 faiz 3. 5 ildən - 10 ilədək – 10 faiz 4. 5 ildən – 8 ilədək – 10 faiz 5. 10 ildən - 15 ilədək – 20 faiz 6. 15 ildən yuxarı – 30 faiz

- ☐ Heç biri
☒ 1,3,5,6
☐ 3,4,5,6
☐ 1,2,3,4
☐ 2,3,5,6

560 Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə hansı qaydada müəyyən edilir?

- ☐ Heç biri
☒ Aylıq dövlət qulluğundakı maaşına nisbətən faizlə
☐ Aylıq dövlət qulluğundakı maaşından tutulan vergilərin həcmi ilə
☐ Müəyyən edilmiş konkret məbləğlə
☐ Xidmətdə fərqlənməsinə görə

561 Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə xidmətin neçənci ilindən başlayaraq əlavə haqq verilir?

- ☐ Heç biri
☒ 3
☐ 5.0
☐ 2
☐ 3.0

562 Dövlət qulluqçusuna qulluq stajına görə xidmətin neçənci ilindən başlayaraq hər ay əlavə haqq verilir və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır

- ☐ heç biri
☒ 2-ci
☐ 5-ci
☐ 1-ci
☐ 3-cü

563 Dəniz səviyyəsindən 2000 metrədən artıq yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikasının təbii iqlim şəraiti nəzərə alınmaqla hansı həcmdə yerli əmsal müəyyən olunur

- ☐ 1,1 həcmdə
☒ 1,3 həcmdə
☐ 1,4 həcmdə
☐ 1,2 həcmdə
☐ 1,5 həcmdə

564 Dəniz səviyyəsindən 1500 metrədən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikasının təbii iqlim şəraiti nəzərə alınmaqla hansı həcmdə yerli əmsal müəyyən olunur

- ☐ 1,5 həcmdə
☒ 1,2 həcmdə
☐ 1,4 həcmdə
☐ 1,1 həcmdə
☐ 1,3 həcmdə

565 Dövlət qulluqçusuna ödənilən dövlət məvacibinin tərkibinə aşağıdakıların biri daxil deyil

- ☐ vəzifə maaşına əlavələr
- ☒ vəzifə stajına uyğun bonuslar
- ☐ mükafatlar
- ☐ dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr
- ☐ vəzifə maaşı

566 Dövlət qulluqçusuna ödənilən dövlət məvacibinin məbləği aşağıdakıların birindən asılı deyil

- ☐ heç biri
- ☒ ictimai nüfuzundan
- ☐ qulluq stajı və məsuliyyət dərəcəsi
- ☐ tələb olunan peşəkarlıq səviyyəsindən
- ☐ səlahiyyət həcmindən

567 "Dövlət qulluğu haqqında" Qanunda dövlət qulluqçusuna pul ilə ödənilən haqq necə adlanır

- ☐ dövlət əmək haqqı
- ☒ dövlət məvacibi
- ☐ əlavə pul
- ☐ dövlət mükafatı
- ☐ dövlət işə görə maddə

568 Dövlət məvacibi ibarətdir: 1. Vəzifə maaşından 2. Həmkarlar İttifaqı tərəfindən verilən yardımlardan 3. Mükafatlardan 4. Vəzifə maaşına əlavələrdən 5. Ezamiyyət xərclərinin həcmindən

- ☐ 3,4,5
- ☐ 1,2,5
- ☒ 1,3,4
- ☐ 1,2,3
- ☐ Heç biri

569 Dövlət məvacibinin məbləği nədən asılıdır? 1. Səlahiyyət həcmindən 2. Məsuliyyət dərəcəsi 3. Tələb olunan peşəkarlıq səviyyəsindən 4. Qulluq stajından 5. Ezamiyyət müddətindən 6. Məzuniyyət müddətindən

- ☐ Heç biri
- ☒ 1,2,3,4
- ☐ 3,4,5,6
- ☐ 1,2,3,5
- ☐ 2,3,4,5

570 Dövlət məvacibi nədir?

- ☐ Heç biri
- ☒ Dövlət qulluqçusuna pul ilə ödənilən haqq
- ☐ İxtisas dərəcəsinə malik olan şəxs üçün haqq
- ☐ Təqaüdə çıxmış dövlət qulluqçusuna ödənilən haqq
- ☐ Dövlət qulluqçusuna ezamiyyət müddət üçün ödənilən haqq

571 Dövlət qulluqçusunun əməyinin ödənilməsi sahəsində aparılan islahatlar neçə dövrə bölünür?

- ☐ 6.0
- ☒ 3
- ☐ 5.0
- ☐ 2
- ☐ 4.0

572 Dövlət qulluqçuları üçün təminatlara aid deyil:

- ☐ Təcrübə, yenidən hazırlanma və ixtisasartırma keçmə
- ☒ Haqqı ödənilməyən məzuniyyət
- ☐ Dövlət qulluqçularının və onların ailə üzvlərinin tibbi sığortası
- ☐ Lazımi qulluq şəraiti
- ☐ Pensiya təminatı və dövlət sosial sığortası

573 Dövlət qulluqçuları üçün təminatlara aid deyil: 1. Dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası 2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü olmaqla bərabər dövlət qulluğunda olmaq 3. Müvafiq istiqamət üzrə əlavə təhsil almaq 4. Qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etmək 5. Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun iş düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük

- ☐ 2,3
- ☒ 2,4
- ☐ 1,2
- ☐ 3,4
- ☐ 2,5

574 Dövlət qulluqçularına “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilmiş təminatlara aid olmayanı tapın

- ☐ heç bir
- ☒ tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə
- ☐ icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq
- ☐ dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiə olunması
- ☐ qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta edilmək

575 Dövlət qulluqçularına “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilmiş təminatlara aid olanı tapın

- ☐ qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə
- ☒ haqqı ödənilən məzuniyyət
- ☐ qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə
- ☐ dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə
- ☐ tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə

576 Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan digər məsələlər hansı qanunvericilik ilə tənzim olunur?

- ☐ Heç biri
- ☒ Əmək Məcəlləsi
- ☐ Müvafiq dövlət orqanının Əsasnaməsi
- ☐ İcbari sığorta haqqında AR Qanunu
- ☐ AR Konstitusiyası ilə

577 Qulluq stajına görə əlavə haqqın verilməsi kimlərə şamil olunmur? 1. AR Baş naziri və onun müavinləri 2. Mərkəzi icra hakimiyyəti orqanlarında çalışan mütəxəssislər 3. Naxçıvan MR Baş naziri və onun müavinləri 4. Mərkəzi icra hakimiyyəti orqanlarında yardımçı vəzifə tutanlar 5. AR mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri 6. Naxçıvan MR mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri 7. Mərkəzi icra hakimiyyəti orqanlarında bölmə müdirlərinə 8. Yerli icra hakimiyyəti orqanının rəhbəri

- ☐ Heç biri
- ☒ 1,3,5,6,8
- ☐ 2,3,4,5,6
- ☐ 1,3,5,6,7
- ☐ 4,5,6,7,8

578 Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu nə ilə təmin olunur? 1. Mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, altı aydan çox müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi 2. Sığorta paketi ilə 3. İş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı 4. Əlavə məzuniyyət günləri 5. Zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu göndərən orqanın vəsaiti hesabına xidmətlər

- ☐ Heç biri
☒ 1,3,5
☐ 3,4,5
☐ 2,3,4
☐ 2,4,5

579 Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət hansı qaydada verilir? 1. 5 ildən 10 ilədək əmək stajına görə - 2 təqvim günü 2. 10 ildən 15 ilədək əmək stajına görə - 4 təqvim günü 3. 10 ildən 15 ilədək əmək stajına görə - 6 təqvim günü 4. 15 ildən çox əmək stajına görə - 6 təqvim günü 5. 15 ildən çox əmək stajına görə - 8 təqvim günü

- ☐ Heç biri
☒ 1,2,4
☐ 1,2,3
☐ 3,4,5
☐ 1,3,5

580 Dövlət qulluqçuları üçün təminatlarla aiddir: 1. Dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər almaq 2. Tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmək 3. Lazımı qulluq şəraiti 4. Dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etmək və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter vermək 5. Haqqı ödənilən məzuniyyət

- ☐ 2,3,4
☒ 1,3,5
☐ 1,2,3
☐ 3,4,5
☐ 2,3,5

581 Dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilir

- ☐ Heç biri
☒ Əla, yaxşı, kafi, qeyri-kafi
☐ Çox yaxşı, əla, kafi, qeyri-kafi
☐ Yaxşı, kafi, qeyri-kafi, çox yaxşı
☐ Əla, yaxşı, kafi, pis

582 İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü verilən əsas məzuniyyətlə yanaşı, uzun illər işləməyə görə haqqı ödənilməklə verilən əlavə məzuniyyətə aşağıdakılardan aid olmayanı tapın.

- ☐ heç biri
☒ 5 ilədək əmək stajına görə —1 təqvim günü
☐ 10 ildən 15 ilədək əmək stajına görə—4 təqvim günü
☐ 5 ildən 10 ilədək əmək stajına görə —2 təqvim günü
☐ 15 ildən çox əmək stajına görə —6 təqvim günü

583 Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə aşağıdakılardan aid olmayanı tapın

- ☐ qeyri-kafi
☒ qənaətbəxş
☐ yaxşı
☐ əla
☐ kafi

584 Rəhbər işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi meyarlarına aşağıdakılardan aid olmayanı tapın

- ☐ komanda qurmaq bacarığı
- ☒ ictimai fəaliyyətə münasibəti və bacarığı
- ☐ idarəetmə
- ☐ təhlil və proqnozlaşdırma
- ☐ kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı

585 Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi meyarlarına aşağıdakılardan aid olmayanı tapın

- ☐ heç biri
- ☒ tabeçilikdə olanlara göstəriş, tapşırıq və təlimat vermə bacarığı
- ☐ iş təcrübəsi və onu bölüşmə
- ☐ əmək intizamı
- ☐ kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər

586 Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi meyarlarına aşağıdakılardan aid olmayanı tapın

- ☐ yaradıcılıq və təşəbbüskarlıq
- ☒ liderlik və komanda qurmaq bacarığı
- ☐ xidməti vəzifələrə münasibət
- ☐ peşə bilikləri
- ☐ təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı

587 İnzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti nə vaxt qiymətləndirilir.

- ☐ hər təqvim ilinin birinci rübünün yekunlarında
- ☒ hər təqvim ilinin sonunda
- ☐ hər təqvim ilinin altı ayının yekunlarında
- ☐ hər təqvim ilinin əvvəlində
- ☐ hər təqvim doqquz ayının yekunlarında

588 Dövlət qulluğunun şərtlərində xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılardan hansılarla təmin olunmur:

- ☐ heç biri
- ☒ mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, beş aydan çox müddətə ezamiyyətə göndəriləndə ayrıca xidməti mənzil sahəsi
- ☐ iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı
- ☐ mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, altı aydan çox müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi
- ☐ digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu göndərən orqanın vəsaiti hesabına xidmətlər

589 Dövlət qulluğunun şərtlərində inzibati vəzifə tutan dövlət qulluqçusuna 15 ilədən çox əmək stajına görə haqqı ödənilən neçə təqvim günü əlavə məzuniyyət verilir.

- ☐ 8 təqvim günü
- ☒ 6 təqvim günü
- ☐ 2 təqvim günü
- ☐ 9 təqvim günü
- ☐ 4 təqvim günü

590 "Dövlət qulluğu haqqında" Qanunun İnzibati vəzifələrin tutulması maddəsinə uyğun olaraq müsahibə zamanı müvafiq vəzifəni tutmaq üçün nəzərə alınmalı olan göstəricilərə aid olmayanı tapın.

- ☐ heç biri

- ☒ peşəkarlığı
- ☐ attestasiyanın nəticələri
- ☐ ixtisas dərəcəsi
- ☐ müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsiləlməsi

591 Dövlət qulluğunun şərtlərində inzibati vəzifə tutan dövlət qulluqçusuna 10 ildən 15 ilədək əmək stajına görə haqqı ödənilən neçə təqvim günü əlavə məzuniyyət verilir.

- ☐ 8 təqvim günü
- ☒ 4 təqvim günü
- ☐ 2 təqvim günü
- ☐ 3 təqvim günü
- ☐ 6 təqvim günü

592 Dövlət qulluğunun şərtlərində inzibati vəzifə tutan dövlət qulluqçusuna 5 ildən 10 ilədək əmək stajına görə haqqı ödənilən neçə təqvim günü əlavə məzuniyyət verilir.

- ☐ 6 təqvim günü
- ☒ 2 təqvim günü
- ☐ 4 təqvim günü
- ☐ 3 təqvim günü
- ☐ 7 təqvim günü

593 İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə neçə təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir.

- ☐ 32.0
- ☒ 30
- ☐ 34.0
- ☐ 36
- ☐ 37.0

594 Dövlət qulluğunun şərtlərində iş vaxtı neçə saatdan çox artırılarda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir

- ☐ 8.0
- ☒ 5
- ☐ 4.0
- ☐ 6
- ☐ 7.0

595 Dövlət qulluğunun şərtlərində qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən neçə saata qədər artırabilir.

- ☐ 7.0
- ☒ 5
- ☐ 4.0
- ☐ 10
- ☐ 8.0

596 Dövlət qulluğunda iş vaxtı həftədə ----- saatdır. Cümləsini tamamlayın.

- ☐ 38.0
- ☒ 40
- ☐ 35.0
- ☐ 48
- ☐ 36.0

597 Dövlət qulluğunda iş vaxtı həftədə neçə saatdır.

- ☐ 48.0
☒ 40
☐ 30.0
☐ 36
☐ 46.0

598 "Dövlət qulluğu haqqında" Qanunun İnzibati vəzifələrin tutulması maddəsinə uyğun olaraq müsahibə zamanı nəzərə alınmalı göstəricilərə aşağıdakılardan hansı aid olmayanı tapın

- ☐ heç biri
☒ intellekti
☐ attestasiyanın nəticələri
☐ ixtisas dərəcəsi
☐ müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsiləlməsi

599 "Dövlət qulluğu haqqında" Qanunun İnzibati vəzifələrin tutulması maddəsinə uyğun olaraq müsahibə zamanı müsahibədə iştirak edən şəxsin müvafiq vəzifəyə yararlılığının müəyyən edilməsi üçün yoxlanılan keyfiyyətlərinə aşağıdakılardan aid olmayanı tapın.

- ☐ heç biri
☐ bilik səviyyəsi
☐ peşə hazırlığı
☒ davranışı
☐ ümumi dünyagörüşü

600 "Dövlət qulluğu haqqında" Qanunun İnzibati vəzifələrin tutulması maddəsinə uyğun olaraq müsahibənin keçirilməsi üçün müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi də daxil olmaqla, üzvlərinin sayı ----- az olmayan tərkibdə yaradılır. Cümləsini tamamlayın.

- ☐ heç biri
☒ üç nəfərdən
☐ iki nəfərdən
☐ beş nəfərdən
☐ dörd nəfərdən

601 "Dövlət qulluğu haqqında" Qanunun İnzibati vəzifələrin tutulması maddəsinə uyğun olaraq müsahibənin keçirilməsi üçün müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi də daxil olmaqla, üzvlərinin sayı neçə nəfərdən az olmayan tərkibdə yaradılır.

- ☐ yeddi
☒ üç
☐ beş
☐ iki
☐ dörd

602 "Dövlət qulluğu haqqında" Qanunun İnzibati vəzifələrin tutulması maddəsinə uyğun olaraq müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində ----- buraxılmırlar. Cümləsini tamamlayın.

- ☐ test imtahanına
☒ müsahibəyə və müsabiqəyə
☐ müsahibəyə
☐ müsahibəyə və test imtahanına
☐ müsabiqəyə

603 "Dövlət qulluğu haqqında" Qanunun İnzibati vəzifələrin tutulması maddəsinə uyğun olaraq müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilirlər. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları neçə il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

- ☐ iki
☒ bir
☐ üç
☐ beş
☐ dörd

604 "Dövlət qulluğu haqqında" Qanunun İnzibati vəzifələrin tutulması maddəsinə uyğun olaraq müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu neçə təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilirlər.

- ☐ bir
☒ iki
☐ dörd
☐ beş
☐ üç

605 "Dövlət qulluğu haqqında" Qanunun İnzibati vəzifələrin tutulması maddəsinə uyğun olaraq müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu neçə təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilər.

- ☐ beş
☒ iki
☐ dörd
☐ üç
☐ bir

606 İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, hansı dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə (daxili müsahibə) keçirilə bilər.

- ☐ heç biri
☒ həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan
☐ həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan
☐ həmin dövlət orqanında yardımçı və inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan
☐ həmin dövlət orqanında inzibati və yardımçı vəzifələrdə qulluq keçən və ya inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan

607 İnzibati vəzifələrin ----- təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə (daxili müsahibə) keçirilə bilər. Cümləsini tamamlayın.

- ☐ heç biri
☒ beşinci-yeddinci
☐ ali-beşinci
☐ ali-dördüncü
☐ beşinci-altıncı

608 İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və

inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibənin adı nədir?

- ☐ heç biri
- ☒ daxili müsahibə
- ☐ xarici müsahibə
- ☐ ümumi müsahibə
- ☐ xüsusi müsahibə

609 İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibənin adı nədir?

- ☐ heç biri
- ☒ daxili müsahibə
- ☐ xarici müsahibə
- ☐ ümumi müsahibə
- ☐ xüsusi müsahibə

610 Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları ilə yanaşı qanunvericilikdə hansı şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir.

- ☐ heç biri
- ☒ azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər
- ☐ azı 5 il qulluq stajı olan və dövlət orqanında çalışmış şəxslər
- ☐ azı 5 il qulluq stajı olan və dövlət orqanında yardımçı vəzifələrdə çalışmış şəxslər
- ☐ azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati və ya yardımçı vəzifələrdə çalışmış şəxslər

611 Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin ----- təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir. Cümləsini tamamlayın.

- ☐ ali-dördüncü
- ☐ ali-beşinci
- ☐ beşinci-səkkizinci
- ☐ birinci-dördüncü
- ☒ beşinci-yeddinci

612 Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin neçənci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir.

- ☐ heç biri
- ☒ beşinci-yeddinci
- ☐ ali-beşinci
- ☐ ali-dördüncü
- ☐ beşinci-səkkizinci

613 Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları,

habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması yoluna aid olanı tapın.

- ☐ heç biri
- ☒ müsahibə
- ☐ vəzifədə irəli çəkilmə
- ☐ müsabiqə
- ☐ test imtahanı

614 Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ----- yolu ilə həyata keçirilir. Cümləsini tamamlayın.

- ☐ heç biri
- ☒ müsahibə
- ☐ vəzifədə irəli çəkilmə
- ☐ müsabiqə
- ☐ test imtahanı

615 İnzibati vəzifələrin ali-dördüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulmasının qanunvericilikdə həyata keçirilməsinə aid olanı tapın.

- ☐ heç biri
- ☒ müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə
- ☐ müsabiqə keçirməklə
- ☐ əlavə təhsilə cəlb edilmək yolu ilə
- ☐ müsahibədən kənar ixtisasdan test imtahanı vermək yolu ilə

616 İnzibati vəzifələrin ----- təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir. Cümləsini tamamlayın.

- ☐ heç biri
- ☒ ali-dördüncü
- ☐ ali-ikinci
- ☐ ali-beşinci
- ☐ ali-yeddinci

617 İnzibati vəzifələrin neçənci təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.

- ☐ ali-üçüncü
- ☒ ali-dördüncü
- ☐ ali-beşinci
- ☐ ali-birinci
- ☐ ali-yeddinci

618 Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin hansı göstəriciləri nəzərə alınır? 1. İxtisas dərəcəsi 2. Müvafiq tibbi komissiya rəyi 3. Attestasiyanın nəticələri 4. Hərbi xidmət keçməsi 5. Müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsil alma

- ☐ Heç biri
- ☐ 1,2,3
- ☐ 3,4,5
- ☒ 1,3,5
- ☐ 2,4,5

619 Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları neçə il ərzində müsahibəyə və müsabiqəyə buraxılırlar?

- ☐ Heç biri
☐ 2
☐ 3.0
☒ 1
☐ 4.0

620 Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu neçə təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən (və ya keçmiş) şəxslər iştirak edə bilirlər?

- ☐ Heç biri
☐ 3
☐ 1.0
☒ 2
☐ 4.0

621 Dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutlması məqsədilə daxili müsahibə kimlər üçün keçirilir?

- ☐ Heç biri
☐ Vakant vəzifənin mövcud olduğu dövlət orqanında inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları
☐ Vakant vəzifənin mövcud olduğu dövlət orqanında yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları
☒ Vakant vəzifənin mövcud olduğu dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları
☐ İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün

622 Dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin müsahibə yolu ilə tutlması şərtlərini seçin: 1. İddi edilən vakant vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi 2. Siyasi partiyaya üzvlük 3. Dövlət qulluğu sahəsində azı 5 il staj 4. Staj və sınaq müddətinin bitməsi

- ☐ 1.2
☐ 3,4
☐ Heç biri
☐ 1.4
☒ 1,3

623 Staj müddəti ilə dövlət qulluğuna qəbul olunmuş şəxsin işinə kim nəzarət edir?

- ☐ Heç kim
☐ Dövlət orqanının rəhbəri
☒ Kurator
☐ Yardımçı vəzifə tutan məmur
☐ Dövlət orqanının aparat rəhbəri

624 Staj müddəti bitdikdən sonra kuratorun stajçı haqqında təqdim etdiyi müsbət tövsiyyəyə əsasən stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay ----- ilə dövlət qulluğuna qəbul edilir. Cümləsini tamamlayın.

- ☐ heç biri
☐ mövsüm müddəti
☐ staj müddəti
☐ daimi müddət
☒ sınaq müddəti

625 Staj müddəti bitdikdən sonra kimin stajçı haqqında təqdim etdiyi müsbət tövsiyyəyə əsasən stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir.

- ☐ müşəttişin

- ☐ dipetçerin
- ☐ əlaqələndiricinin
- ☐ heç biri
- ☒ kuratorun

626 Staj müddəti bitdikdən sonra kuratorun stajçı haqqında təqdim etdiyi tövsiyyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə neçə ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir.

- ☐ üç ay
- ☐ bir il
- ☐ beş ay
- ☒ altı ay
- ☐ iki il

627 ----- dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Cümləsini tamamlayın.

- ☐ ixtisas artırma kursu
- ☒ staj
- ☐ karyera
- ☐ sınaq
- ☐ əlavə təhsil

628 Aşağıdakılardan biri staj dövründə və staj müddəti qurtardıqdan sonra dövlət orqanı rəhbərinin təyin etdiyi kuratorun stajçı barədə təqdim etdiyi tövsiyyəyə aid deyil.

- ☐ fəaliyyətinə nəzarət edir
- ☐ heç biri
- ☐ staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğunluğu barədə tövsiyə verir
- ☒ staj müddəti qurtardıqdan sonra stajçını daimi dövlət qulluğuna qəbul edir
- ☐ stajçının işini istiqamətləndirir

629 Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi ----- stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Cümləsini tamamlayın.

- ☐ müfəttiş
- ☒ kurator
- ☐ əlaqələndirici
- ☐ şöbə müdiri
- ☐ inspektor

630 Dövlət orqanının rəhbəri stajçı kimi qulluğa qəbul edilmək üçün təqdim olunmuş namizədlərin təqdim olunduğu gündən neçə iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

- ☐ 6 iş günü
- ☒ 10 iş günü
- ☐ 7 iş günü
- ☐ 9 iş günü
- ☐ 8 iş günü

631 Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, neçə il müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant vəzifəyə təyin etməlidir

- ☐ heç biri
- ☒ bir il

- ☐ üç il
☐ iki il
☐ dörd il

632 Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən neçəsini seçərək, bir il müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant vəzifəyə təyin etməlidir

- ☐ heç biri
☒ birini
☐ üçünü
☐ ikisini
☐ dördünü

633 Dövlət qulluğu haqqında qanuna əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün neçə iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar

- ☐ 20 iş günü
☒ 5 iş günü
☐ 15 iş günü
☐ 10 iş günü
☐ 25 iş günü

634 Dövlət qulluğuna işə qəbul üçün test imtahanından müvəffəqiyyətlə çıxanlar sənədlərini müsahibəyə buraxılmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir və müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra neçə gün ərzində keçirilir

- ☐ 25 gün
☒ 30 gün
☐ 10 gün
☐ 20 gün
☐ 15 gün

635 Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müraciət ----- daşıyıcılar vasitəsilə göndərilə bilər. Cümləsini tamamlayın.

- ☐ heç biri
☒ elektron və ya kağız
☐ yalnız informasiya
☐ yalnız əlyazma
☐ elektron və ya əlyazma

636 Müsabiqədə iştirak etmək istəyənlər müsabiqə elan edilən gündən etibarən neçə gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər.

- ☐ 25 gün
☒ 30 gün
☐ 15 gün
☐ 10 gün
☐ 20 gün

637 Müvafiq dövlət orqanı müraciəti əsasında müraciət daxil olan gündən neçə iş günü müddətində müvafiq dövlət orqanı dövlət qulluğuna vakant olan vəzifələr barədə məlumatı təqdim etməlidir

- ☐ 25 iş günü
☒ 20 iş günü
☐ 30 iş günü
☐ 10 iş günü
☐ 35 iş günü

638 Müvafiq dövlət orqanı vakant olan vəzifələr barədə mütəmadi olaraq ən azı ayda neçə dəfə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir

- ☐ iki aydan bir
- ☒ ayda bir dəfə
- ☐ ayda üç dəfə
- ☐ ayda iki dəfə
- ☐ üç aydan bir

639 İnzibati vəzifələrin neçənci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müvafiq icra hakimiyyəti orqanı dövlət qulluğuna müsabiqə elan edir

- ☐ heç biri
- ☒ beşinci-yeddinci
- ☐ ikinci- beşinci
- ☐ birinci – dördüncü
- ☐ birinci- beşinci

640 Hər hansı şəxs dövlət qulluğuna hansı hallarda qəbul edilə bilməz? 1. Onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə 2. Yaşı 18 çatmayıbsa 3. Məhkumluğu ödənilməmiş və ya götürülməmişsə 4. Həmkarlar İttifaqının üzvüdürsə 5. Bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq əlaqəsi olduqda 6. Banklarda əmanətlərə və depozitlərə malik olduqda 7. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa

- ☐ Heç biri
- ☒ 1,3,5,7
- ☐ 1,2,4,6
- ☐ 1,2,3,6
- ☐ 3,4,5,7

641 Müsahibə zamanı hansı göstəricilər nəzərə alınmalıdır? 1)İxtisas dərəcəsi 2)Şəxsi nüfuzu 3)Yaşı 4)Atestasiyanın nəticələri 5)Müvafiq vəzifələrin tələbinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması 6)Təhsili

- ☐ 1,2,6
- ☐ 3,4,6
- ☒ 1,4,5
- ☐ 2,5,6
- ☐ 1,4,6

642 Müsabiqədə iştirak etmək istəyən şəxslər üçün nəzərdə tutulmuş sənədlərə aid deyil?

- ☐ İxtisas dərəcəsinə təsdiq edən sənədlər
- ☒ Atestatın surəti
- ☐ Sağlamlıq haqqında arayış
- ☐ Təhsil haqqında sənədin surəti
- ☐ Əmək kitabçasının surəti

643 İnzibati vəzifələrin tutulmasının hansı təşkilati hüququ üsulu mövcuddur: 1)işəgötürülmə 2)vəzifə artırılma 3)təyinedilmə 4)vəzifədən çıxarılma 5)seçilmə 6)müsabiqə

- ☐ 1,2,3,6
- ☒ 1,3,5,6
- ☐ 1,4,5,6
- ☐ 2,3,4,5
- ☐ 2,3,5,6

644 Müsabiqədə iştirak etmək istəyənlər müsabiqə elan edilən gündən neçə gün ərzində müvafiq icra hakimiyyətinə müraciət edə bilirlər

- ☐ 15 gün
- ☒ 30 gün
- ☐ 22 gün
- ☐ 17 gün
- ☐ 27 gün

645 Dövlət qulluğuna vətəndaşlar hansı əsasda qəbul edilir?

- ☐ Heç biri
- ☒ Müsabiqə və müsahibə əsasında
- ☐ Dövlət qurumlarında peşəkarlığı əsasında
- ☐ Dövlət qulluğunda vəzifələrin tutulması əsasında
- ☐ Dövlət orqanında təcrübə və staj müddəti nəzərə alınmaqla

646 Yardımcı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri “Dövlət qulluğu haqqında” Qanunun müddəaları nəzərə alınmaqla nə ilə tənzimlənir?

- ☐ Heç biri
- ☒ Əmək Məcəlləsi ilə
- ☐ Konstitusiya ilə
- ☐ Fərman ilə
- ☐ Sərəncam ilə

647 Daimi dövlət qulluğuna qəbul neçə mərhələdən keçir?

- ☐ 5.0
- ☒ 3
- ☐ 2.0
- ☐ 6
- ☐ 4.0

648 Dövlət qulluğuna imtahanda neçə test tapşırığı yerinə yetirilməsi nəzərdə tutulur?

- ☐ 115.0
- ☒ 100
- ☐ 80.0
- ☐ 120
- ☐ 110.0

649 Dövlət qulluğuna vətəndaşlar necə qəbul olunur? 1)Müsabiqə 2)Müsahibə 3)İmtahansız

- ☐ Heç biri
- ☒ 1,2
- ☐ 1.3
- ☐ 2,3
- ☐ 1,2,3

650 “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”na əsasən müsahibənin nəticələri nə ilə qiymətləndirilir?

- ☐ heç biri
- ☒ balla
- ☐ ədədlə
- ☐ rəqəmlə
- ☐ bu hal qanunda nəzərdə tutulmamışdır

651 “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”na əsasən müsabiqə elanında nələr göstərilir?

- ☐ heç biri
- ☒ dövlət qulluğuna xitam veriməsi üçün əsaslar
- ☐ bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər
- ☐ vakant vəzifənin adı
- ☐ dövlət qulluğunda işləmək üçün lazım olan şərtlər

652 Aşağıdakılardan biri hər hansı şəxsin dövlət qulluğuna qəbul edilə bilməzliyinə qoyulan qadağaya aid deyil

- ☐ barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa
- ☒ Azərbaycan Respublikasının 16 yaşına çatmış vətəndaşı müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olarsa və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilərsə
- ☐ məhkumluğu ödənilməmiş və ya götürülməmişsə
- ☐ onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə
- ☐ bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda

653 “Dövlət qulluğu haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının neçə yaşına çatmış vətəndaşının dövlət qulluğuna qəbul edilmək hüququ vardır.

- ☐ 25.0
- ☒ 16
- ☐ 20.0
- ☐ 15
- ☐ 18.0

654 Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının neçə faizindən artıq ola bilməz?

- ☐ 5.0
- ☒ 2
- ☐ 1.0
- ☐ 6
- ☐ 3.0

655 Dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının neçə faizindən artıq ola bilməz?

- ☐ Heç biri
- ☐ 20
- ☐ 5.0
- ☒ 15
- ☐ 10.0

656 Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi neçədir?

- ☐ 73.0
- ☐ 60.0
- ☐ 63
- ☐ 71.0
- ☒ 65

657 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə neçə ildən çox olmayaraq uzadıla bilər?

- ☐ Heç biri
☐ 2
☐ 3.0
☒ 1
☐ 5.0

658 Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının neçə faizindən artıq ola bilməz.

- ☐ 1,5 faizindən
☐ 1 faizindən
☐ 3 faizindən
☒ 2 faizindən
☐ 5 faizindən

659 65 yaşı tamam olmuş və dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının neçə faizindən artıq ola bilməz.

- ☐ 25 faizindən
☐ 20 faizindən
☐ 10 faizindən
☒ 15 faizindən
☐ 30 faizindən

660 İnzibati vəzifələrin neçənci təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında 5 ildən artıq uzadıla bilər.

- ☒ ali-üçüncü
☐ ali-beşinci
☐ ali-yeddinci
☐ ali-dördüncü
☐ ali-birinci

661 65 yaşı tamam olmuş dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin neçə ildən çox uzadılmasına qanunvericilikdə yol verilmir.

- ☐ bir
☐ üç
☐ iki
☒ beş
☐ altı

662 Yaşı 65 olan dövlət qulluqçusunun qulluq müddətinin uzadılması zamanı nəzərə alınır: 1. Dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi 2. Müxtəlif təsərrüfat subyektlərinin səhmlərinə malik olması 3. Elmi dərəcənin və ya elmi adın olması 4. Qulluqda olduğu müddətdə ezamiyyət müddətlərinin cəmi 5. Dövlət təltifi ilə təltif edilmə 6. Attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə

- ☐ 1,2,5,6
☐ 1,2,3,4
☐ 3,4,5,6
☐ 1,3,4,5
☒ 1,3,5,6

663 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə neçə ildən çox olmayaraq uzadıla bilər.

- ☐ beş

- ☐ üç
☐ altı
☒ bir
☐ dörd

664 Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi neçə ildir.

- ☐ 57.0
☐ 63
☐ 60.0
☒ 65
☐ heç biri

665 Dövlət qulluqçusu attestasiyanın nəticələrindən müvafiq icra hakimiyyəti orqanına şikayət etdikdə, müvafiq icra hakimiyyəti orqanı şikayətə daxil olduğu gündən sonra neçə iş günü ərzində baxır.

- ☐ on
☐ on beş
☒ iyirmi
☐ otuz
☐ iyirmi beş

666 Dövlət qulluqçusu attestasiyanın nəticələrindən neçə iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət edə bilər.

- ☐ beş
☐ altı
☒ yeddi
☐ dörd
☐ on

667 Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanmasına ən azı neçə həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin dövlət qulluqçusu ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.

- ☐ beş
☐ dörd
☐ bir
☐ üç
☒ iki

668 “Dövlət qulluğu haqqında” Qanunun Dövlət qulluqçusunun attestasiyası maddəsinə uyğun olaraq növbəti attestasiyadan keçirilməyən dövlət qulluqçularına aid olmayan bəndi tapın.

- ☐ staj müddətində olan dövlət qulluqçuları
☐ tutduğu vəzifədə 1 ildən az qulluq keçən dövlət qulluqçuları
☐ heç biri
☐ sınaq müddətində olan dövlət qulluqçuları
☒ daimi dövlət qulluğunda 2 ildən çox qulluq keçən dövlət qulluqçuları

669 Attestasiyanın keçirilməsinin müddətləri və cədvəli müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən gec neçə ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.

- ☐ beş
☐ iki
☐ üç
☒ bir
☐ dörd

670 Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı neçə hissəsinin iştirakı ilə keçirilir?

- ☐ Heç biri
- ☐ 50 faizindən çoxunun
- ☐ Üçdə bir
- ☒ Üçdə iki
- ☐ 30 faizdən çoxunun

671 Attestasiyanın əsas məqsədləri aşağıdakılardan aid olmayanı tapın.

- ☐ dövlət qulluqçusunun potensial imkanlarından istifadə etmək mümkünliyünün aşkara çıxarılması, onun peşə səriştəliyini artırmağa stimullaşdırılması
- ☐ dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinə müəyyənləşdirilməsi
- ☐ heç biri
- ☐ dövlət qulluqçusunun əlavə təhsilinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi
- ☒ dövlət qulluqçusunun tabeçilikdə olanlarla rəftarının mövcud təlimatlara uyğunluğunun müəyyənləşdirilməsi

672 İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu -----olmayaraq attestasiyadan keçirilməlidir. Cümləsini tamamlayın.

- ☐ üç ildə bir dəfədən çox
- ☐ dörd ildə bir dəfədən çox
- ☐ heç
- ☐ beş ildə iki dəfədən çox
- ☒ beş ildə bir dəfədən çox

673 İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu beş ildə neşə dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.

- ☒ bir
- ☐ üç
- ☐ beş
- ☐ iki
- ☐ dörd

674 İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu neçə ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.

- ☐ yeddi
- ☐ dörd
- ☐ üç
- ☒ beş
- ☐ altı

675 Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası hansı qiymətləri verir?
 1. Tutduğu vəzifəyə uyğun gəlir 2. Tutduğu vəzifəyə uyğunluğu ortadır 3. İşini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir
 4. Tutduğu vəzifəyə uyğunluğu kafidir 5. Tutduğu vəzifəyə uyğun gəlmir

- ☐ Heç biri
- ☐ 2,3,4
- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☒ 1,3,5

676 Kimlər attestasiyadan keçirilmirlər? 1. Tutduğu vəzifədə 1 ildən az qulluq keçən 2. Staj və sınaq müddəti tamam olmuş dövlət qulluqçuları 3. Staj və sınaq müddətində olan dövlət qulluqçuları 4. 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları 5. Uşağa qulluq etmək üçün məzuniyyətdən qayıtmış və qulluq müddətinin biri ili tamam olmayan dövlət qulluqçusu

- ☐ Heç biri
☐ 3,4,5
☐ 2,3,4
☒ 1,3,5
☐ 1,2,3

677 Attestasiyanın əsas məqsədlərini seçin: 1. Dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi 2. Dövlət qulluqçusunun vəzifədə irəli çəkilməsi 3. Dövlət qulluqçusunun potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliyini artırmağa stimullaşdırılması 4. Dövlət qulluqçusunun əlavə təhsilinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi

- ☐ Heç biri
☐ 2,3,4
☐ 1,2,3
☒ 1,3,4
☐ 1,2,4

678 “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət qulluqçusuna hansı inzibati cəza növləri tətbiq edilə bilər.

- ☐ heç biri
☐ xəbərdarlıq
☐ cərimə
☒ şiddətli töhmət
☐ islah işlərinə cəlbətmə

679 Aşağıdakılardan biri dövlət qulluğuna xitam verilməsinin əsaslarına aid deyil.

- ☐ Heç biri
☐ Dövlət qulluqçusunun öz arzusu ilə
☐ Qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə
☒ Əmək müqaviləsi işəgötürən tərəfindən pozulduqda
☐ Dövlət qulluqçusunun öz arzusu ilə

680 Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyasının verdiyi qiymətlərə aşağıdakılardan aid olmayanı tapın.

- ☐ işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir
☐ tutduğu vəzifəyə uyğun gəlir
☐ heç biri
☐ tutduğu vəzifəyə uyğun gəlmir
☒ işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ilə kimi təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir

681 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğuna hansı əsaslarla xitam verilə bilməz?

- ☐ dövlət orqanı ləğv edildikdə
☐ Dövlət qulluqçusunun öz arzusu ilə
☐ heç biri
☐ dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə
☒ Dövlət orqanının rəhbəri dəyişdirildikdə

682 Dövlət qulluqçusunun barəsində tətbiq olunmuş intizam tənbehi tədbirinin ləğv edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına şikayət verilməsi üçün -----vaxt müəyyənləşdirilib, cümləsini tamamlayın

- ☐ 14 iş günü

- ☐ 5 iş günü
☒ 7 iş günü
☐ 10 iş günü
☐ heç biri

683 Dövlət qulluqçusunun barəsində tətbiq olunmuş intizam tənbehi tədbirinin ləğv edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına şikayət verilməsi üçün neçə iş günü vaxt müəyyənləşdirilib.

- ☐ 6.0
☐ 5.0
☒ 7
☐ 8.0
☐ 9

684 Dövlət qulluqçusu barəsində tətbiq olunmuş intizam tənbehi tədbirinin ləğv edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına şikayət verdikdən sonra həmin orqan tərəfindən intizam tənbeh tədbiri neçə iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır

- ☐ 6.0
☐ 8.0
☐ 9
☐ 5.0
☒ 10

685 Dövlət qulluqçularına intizam tənbehi onlara həvalə olunmuş vəzifələri yerinə yetirməməsi və ya lazımı şəkildə yerinə yetirməməsi, Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl etməməsi aşkar edildiyi gündən ----- keçənədək verilə bilər. Cümləsini tamamlayın.

- ☐ üç ay
☐ iki ay
☐ beş ay
☐ dörd ay
☒ bir ay

686 Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımı şəkildə yerinə yetirilməməsi, Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması nəticəsində onun barəsində tətbiq edilən aşağıdakı intizam tənbeh tədbirlərinə aid olmayanı tapın

- ☐ ixtisas dərəcəsinin bir pillə aşağı salınması
☐ bir il müddətində vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması
☐ həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi
☒ xəbərdarlıq edilməklə işdən kənarlaşdırılması
☐ daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi

687 Aşağıdakılardan dövlət qulluğuna verilən xitamlara aid olmayanı tapın.

- ☐ qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə
☐ dövlət qulluqçusunun öz arzusu ilə
☐ dövlət orqanı ləğv edildikdə
☒ qanunvericiliyə müvafiq işə qəbul edildikdə
☐ dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə

688 Dövlət qulluğuna hansı əsaslarla xitam verilə bilər? 1. Dövlət qulluqçusunun öz arzusu ilə 2. Dövlət qulluqçusunun həmkarlarının tələbi ilə 3. Dövlət orqanı ləğv edildikdə 4. Fövqəladə vəziyyət rejiminə əməl edilməməsi 5. Dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə 6. Qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə

- ☐ 3,4,5,6
☐ 1,2,3,4

- ☐ 1,2,3,4
☐ 2,3,4,5
☒ 1,3,5,6

689 İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən müvafiq icra hakimiyyəti orqanına şikayət edildikdə, həmin şikayətə neçə iş günü müddətində baxılır?

- ☐ 15.0
☐ 7
☐ 5.0
☐ 14.0
☒ 10

690 İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən neçə iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar?

- ☒ 7
☐ 10.0
☐ 20.0
☐ 14
☐ 15.0

691 Dövlət qulluqçularına intizam tənbehi bu qanunda nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən neçə ay keçənədək verilə bilər?

- ☐ Heç biri
☐ 2
☐ 3.0
☒ 1
☐ 4.0

692 İntizam tənbehinin tətbiqinə əsaslar olduqda dövlət qulluqçusundan nə alınır?

- ☐ Heç biri
☐ Protokol
☐ Sorğu
☐ İşə təyin olunma haqqında əmrinin surəti
☒ Yazılı izahat

693 İntizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə nə həyata keçirilir?

- ☐ Heç biri
☐ Təhqiqat qrupu yaradılır
☐ İstintaq hərəkətləri
☒ Araşdırma və ya xidməti yoxlama
☐ İnzibati xəta hərəkətləri tətbiq edilir

694 Dövlət qulluqçusunun intizam məsuliyyətinə səbəb olan hallar? 1. Həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi 2. Dövlət orqanı rəhbərinin icazəsi olmadan Həmkarlar İttifaqına üzv olmaq 3. Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması 4. Tibbi sığortadan istifadə etmək

- ☐ 2.3
☐ 2.4
☒ 1,3
☐ 1.2
☐ 3,4